

AAA_2616#01#Q16#01EDUMAN testinin sualları

Fənn : 2616 Maliyyə (mühasibat) hesabatı

1 Hansı nəzəriyyəyə uyğun olaraq yığılmış mənfəətin bölüşdürülməsi müdiriyyətin müəyyənləşdirdiyi məhdudiyyətləri əks etdirir:

- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☒ Fondlar nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;

2 Hansı nəzəriyyəyə uyğun olaraq , müəsisənin bazardakı vəziyyətini qorumağa yönəldilən kapital , təkcə səhmdarlar üçün deyil, cəmiyyət üçün də fayda gətirir:

- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☒ Müəssisə nəzəriyyəsi ;

3 Hansı nəzəriyyəyə uyğun olaraq mənfəət əlavə dəyər kimi (satılmış məhsulların (iş, xidmət) bazar dəyəri ilə kənardan alınan malların , iş və xidmətlərin dəyəri arasındakı fərq) traktovka olunur:

- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☒ Müəssisə nəzəriyyəsi ;

4 Hansı nəzəriyyə fəaliyyəti bir sıra sosial qrupların maraqlarının təmin edilməsinə yönəldilən firmanın necə bir sosial qrup kimi nəzərdə tutur:

- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☒ Müəssisə nəzəriyyəsi ;

5 Şübhəli borclar üzrə ehtiyat məbləği malların (iş, xidmət) satışından alınan vəsaitin məbləğinə təsir göstərir:

- ☐ Azaldır;
- ☒ Dəyişdirmir;
- ☐ Artırır;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Artırır, yaxud azaldır;

6 Mənfəət və zərərlər haqqında hesabatı imzalayır:

- ☐ Müəssisənin rəhbəri;
- ☒ Müəssisənin rəhbəri və baş mühasibi;
- ☐ Baş mühasib və mühasib-kassir;

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Təşkilatın bütün işçiləri;

7 Mənfəət və zərərlər haqqında hesabatda hesabat dövrünə görə hansı informasiyalar açıqlanır:

- ☐ Müəssisə işçilərinin əmək haqqı və digər mükafatlar haqqında;
- ☐ Təşkilatın işgüzar partnyorlarının qarşılıqlı münasibətləri haqqında;
- ☒ Təşkilatın gəlirləri və xərclərinin formalaşması haqqında;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Büdcə və büdcədən kənar fondlarla hesablaşmalar haqqında;

8 Maliyyə Hesabatlarının Beynəlxalq Standartında (MHBS) Mənfəət və zərərlər haqqında hesabatın təqdim olunmasının neçə formatı tövsiyyə olunur

- ☐ 1
- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 4

9 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunmasının müstəqim (birbaşa) metodu əsaslanır:

- ☒ Təşkilatın pul vəsaitlərinin mühasibat uçotu məlumatlarının qruplaşmasına;
- ☐ Təşkilatın maliyyə hesabatı göstəricilərinin qruplaşmasına;
- ☐ Vergiyə cəlbolunanadək xalis mənfəətin kəmiyyətinin düzəlişinə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Xalis mənfəətin kəmiyyətinin düzəlişinə (ondan investisiya və yaxud maliyyələşdirmə pul axınlarının kəsirini çıxmaq yolu ilə);

10 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın Maliyyələşdirmə fəaliyyətindən xalis pul vəsaitləri sətirində əks etdirilir:

- ☐ İlin əvvəlinə pul vəsaitlərinin qalığı + maliyyələşdirmə fəaliyyətindən pulun daxil olması - maliyyələşdirmə fəaliyyətindən pulun çıxması;
- ☐ İlin əvvəlinə pul vəsaitlərinin qalığı + maliyyələşdirmə fəaliyyətindən pulun daxil olması - ilin axırına pulun qalığı;
- ☐ Səhmlərin emissiyasından pul vəsaitlərinin daxil olması ilə maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi arasında fərq;
- ☐ İlin əvvəlinə pul vəsaitlərinin qalığı - maliyyələşdirmə fəaliyyəti üzrə pulun xaric olması - ilin axırına pulun qalığı.
- ☒ Maliyyələşdirmə fəaliyyətindən pulun daxil olması ilə maliyyələşdirmə fəaliyyətindən pulun çıxması;

11 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın İnvestisiya fəaliyyətindən xalis pul vəsaitləri sətirində əks etdirilir:

- ☒ İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin daxil olması ilə investisiya fəaliyyəti üzrə pulun xaric olması arasındakı fərq;
- ☐ Sair əmlakın alıcılarından daxil olan pul vəsaiti ilə əsas vəsaiti göndərənlərə pulun köçürülməsi arasındakı fərq;
- ☐ İlin əvvəlinə pul vəsaitlərinin qalığı - investisiya fəaliyyəti üzrə pulun çıxması - ilin axırına pulun qalığı;
- ☐ Pul vəsaitlərinin ilin əvvəlinə qalığı + investisiya fəaliyyəti üzrə pul vəsaitlərinin daxil olması - ilin axırına pulun qalığı;
- ☐ İlin əvvəlinə pul vəsaitlərinin qalığı + investisiya fəaliyyəti üzrə pulun xaric olması - investisiya fəaliyyəti üzrə pulun xaric olması;

12 Müstəqim (birbaşa) metoddan istifadə olunduqda əməliyyat fəaliyyəti bölməsində aşağıda

sadalananlardan hansı əks etdirilmir:

- ☐ Qulluqçulara ödənilən pul vəsaitləri.
- ☐ Ödənilən mənfəət vergisi;
- ☐ Müştəridən pul vəsaitinin daxil olması;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Avadanlıqların satışından mənfəət;

13 Hansı əməliyyat maliyyələşdirmə fəaliyyətinə aid edilmir:

- ☒ Uzunmüddətli istiqrazların satın alınması;
- ☐ Dividendlərin ödənilməsi;
- ☐ Xüsusi səhmlərin satın alınması;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Diskont istiqrazların buraxılışı;

14 Dolaylı metoddan istifadə olunduqda patentə amortizasiya xərclərinin məbləği əks etdirilir:

- ☒ Əməliyyat fəaliyyəti bölməsində xalis mənfəətə əlavə olunur;
- ☐ İnvestisiya fəaliyyəti bölməsində pul daxil olması kimi əks etdirilir;
- ☐ Əməliyyat fəaliyyəti bölməsində xalis mənfəətdən çıxılır;
- ☐ Maliyyələşdirmə fəaliyyəti bölməsində xalis mənfəətdən çıxılır.
- ☐ İnvestisiya fəaliyyəti bölməsində pul ödənişləri kimi əks etdirilir;

15 Dolaylı metoddan istifadə olunduqda aşağıda sadalananlardan hansı xalis mənfəətin düzəlişində iştirak etmir:

- ☐ Əsas vəsaitlərin amortizasiya xərcləri;
- ☐ Amortizasiya xərcləri;
- ☐ Sığortaya gələcək dövrlərin xərclərinin artması;
- ☐ Bütün cavablar düzgündür.
- ☒ Torpaq sahəsinin dəyərinin artması;

16 Dolaylı metoddan istifadə olunduqda xalis mənfəətdən nə çıxılmalıdır:

- ☐ Əsas vəsaitlərin amortizasiya xərcləri;
- ☐ Kreditor borclarının artması;
- ☒ Debitor borclarının artması;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Gələcək dövrlərin xərclərinin azalması;

17 Dolaylı metoddan istifadə olunduqda hesabat dövrü ərzində patentə hesablanan amortizasiya xərcləri:

- ☐ Xalis mənfəətdən çıxılır;
- ☐ Pul vəsaitlərinin həcmnin azalmasına gətirib çıxarır;
- ☐ Pul vəsaitlərinin ölçüsünün artmasına gətirib çıxarır;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Xalis mənfəətə əlavə edilir;

18 Hesabat dövründə debitor borclarının artması aşağıdakı kimi başa düşülür:

- ☐ Hesablama metodu ilə hesablanan gəlirin kassa metodu ilə hesablanan gəlirdən aşağı olması;
- ☐ Hesablama metodu ilə hesablanan gəlirin kassa metodu ilə hesablanan gəlirə bərabər olması;
- ☒ Hesablama metodu ilə hesablanan gəlirin kassa metodu ilə hesablanan gəlirdən yüksək olması;

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hesablama metodu ilə hesablanan xərclərin kassa metodu ilə hesablanan xərclərdən yüksək olması;

19 Pul vəsaitlərinin hərəkəti haqqında hesabat tərtib olunduqda hansı hərəkət məcburi sayılır:

- ☐ Pul vəsaitlərindəki dəyişikliklərin müəyyənəşdirilməsi;
- ☐ İnvestisiya fəaliyyətindən alınan xalis pul vəsaitlərinin müəyyənəşdirilməsi;
- ☐ Əməliyyat fəaliyyətindən alınan xalis pul vəsaitlərinin müəyyənəşdirilməsi;
- ☐ Maliyyələşdirmə fəaliyyətindən alınan xalis pul vəsaitlərinin müəyyənəşdirilməsi;
- ☒ Bank hesablarındakı pul vəsaitlərinin müəyyənəşdirilməsi;

20 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın ən mühüm bölməsi hansıdır:

- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Pul vəsaitlərindən istifadə ilə əlaqəsi olmayan əhəmiyyətli əməliyyatlar.
- ☐ Fövqəladə fəaliyyət;

21 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda fəaliyyət növləri adətən aşağıdakı ardıcılıqla təqdim olunur:

- ☒ Əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyəti;
- ☐ Maliyyələşdirmə, əməliyyat və investisiya fəaliyyəti;
- ☐ Əməliyyat, maliyyələşdirmə və investisiya fəaliyyəti;
- ☐ İnvestisiya, əməliyyat və maliyyələşdirmə fəaliyyəti;
- ☐ Maliyyələşdirmə, investisiya və əməliyyat fəaliyyəti;

22 Adi səhmlərin emissiya yolu ilə torpaqların əldə olunması:

- ☒ Pul vəsaitlərindən istifadə ilə əlaqədar olmayan əməliyyatlar, ya pul vəsaitlərinin hərəkəti haqqında hesabatın aşağı hissəsində əks etdirilir, ya da maliyyə hesabatına əlavələrdə açıqlanır;
- ☐ Pul vəsaitlərindən istifadə ilə əlaqədar olmayan əməliyyatlar, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;
- ☐ Pul vəsaitlərindən istifadə ilə əməliyyatlar, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;
- ☐ Dolayı metodun tətbiq olunduğu şəraitdə əməliyyatlar pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;
- ☐ Müstəqim metodun tətbiqi şəraitində əməliyyatlar pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;

23 Pul ekvivalentləri adətən yüksək likvidli maliyyə qoyuluşları ilə təqdim edilir:

- ☐ Nominal dəyəri 1000 manat və daha çox təşkil edir;
- ☐ Ödənmə müddəti satın alınandan 6 aydan az olmamaqla;
- ☒ Ödənmənin ilkin müddəti 3 ay, yaxud daha az təşkil edir;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Ödənmə müddəti daha az olan 2 dövrdən biri : əməliyyat mərhələsi , yaxud 1 il.

24 Pul ekvivalentlərinə daxil edilmir:

- ☒ Ödənmə müddəti 2 il olan depozit sertifikatları.
- ☐ Xəzinədarlıq öhdəlikləri;
- ☐ Qısamüddətli veksellər;
- ☐ Qısamüddətli veksellər və xəzinədarlıq öhdəlikləri;
- ☐ Pul bazarının alətləri;

25 Pul vəsaitlərinə aid edilmir:

- ☐ Hesablaşma hesabında olan vəsaitlər;
- ☐ Təşkilatın kassasındakı vəsaitlər;
- ☒ Bankdakı depozit hesablar;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Ssuda hesabındakı vəsaitər;

26 Düzgün cavabı seçin:

- ☒ Amortizasiya ayırmaları netto-axının hesablanması dolay metodu xalis mənfəəti artırır;
- ☐ Amortizasiya ayırmaları netto-axının hesablanması dolay metodu xalis mənfəətə təsir etmir;
- ☐ Amortizasiya ayırmaları netto-axının hesablanması dolay metodu xalis mənfəəti azaldır;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Amortizasiya ayırmaları netto-axının hesablanması dolay metodu xalis mənfəəti azaldır və ya ona təsir etmir;

27 Təşkilatın maliyyə vəziyyətinə real qiyməti vermək üçün mühasibat (maliyyə) hesabatının istifadəçiləri üçün zəruri olan əlavə məlumatların açıqlanması aşağıdakı hesabat forması vasitəsilə təmin edilir:

- ☐ Mühasibat balansında;
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☒ İzahedici qeydlərdə.
- ☐ Pul vəsaitinin hərəkəti haqqında hesabatda;

28 Təşkilatın mühasibat (maliyyə) hesabatı müəyyən tarixə göstəricilər sistemini əks etdirir:

- ☒ Təsərrüfatçılıq subsektorinin əmlakının , öhdəliklərinin vəziyyətini , hesabat dövrü ərzində onun maliyyə nəticələrini;
- ☐ Təşkilatın uçot siyasətində qəbul edilən ünsürləri;
- ☐ Qoyulmuş , lakin hələlik istehlak olunmamış kapitalın ünsürlərini;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Qoyulmuş , lakin hələlik istehlak olunmamış kapitalın və təşkilatın uçot siyasətində qəbul edilən ünsürləri;

29 Etibarlı mühasibat hesabatının tərtibi üzrə hazırlıq işlərinə aiddir:

- ☐ Qalıqların natural şəkildə yenidən hesablanması, yaxud uçot qeydlərinin yoxlanılması yolu ilə vəsaitlərin və onların yaranması mənbələrinin faktik mövcudluğunun müəyyən edilməsi;
- ☐ Dekabrın 31-i tarixinə qədər ehtiyatların yaradılmasının əsaslılığının müəyyən edilməsi;
- ☐ Qalıqların natural şəkildə yenidən hesablanması, yaxud uçot qeydlərinin yoxlanılması yolu ilə xərclərin müəyyən edilməsi;
- ☒ Bütün cavablar düzgündür.
- ☐ Dekabrın 31-dək düzgün əks etdirilməyən qeydlərin aşkara çıxarılması və mühasibat uçotonun müvafiq hesabatları üzrə düzəlişlərin aparılması;

30 Pul vəsaitlərinin inventarlaşması gedişində kassada artıq pul aşkarlanmışdır:

- ☐ Dövlər büdcəsinə köçürülür;
- ☐ Kassirə qaytarılır;
- ☒ Təşkilatın sair gəlirlərinin artırılmasına aid edilir;
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dövlər büdcəsinə köçürülür və təşkilatın sair gəlirlərinin artırılmasına aid edilir;

31 Mühasibat hesabatının qarşısına aşağıdakı tələblər qoyulur:

- ☐ Hesabat dövrü və ondan əvvəlki dövr arasındakı mühasibat hesabatı məlumatlarını müqayisə etmək;

- ☐ Hesabat formalarının qəbul olunan məzmununun tətbiqinin ardıcılığı;
- ☐ İnformasiyaların dəqiqliyi , tamlığı və neytrallığı;
- ☒ Hesabat dövrü və ondan əvvəlki dövr arasındakı mühasibat hesabatı məlumatlarını müqayisə etmək; informasiyaların dəqiqliyi , tamlığı və neytrallığı; hesabat formalarının qəbul olunan məzmununun tətbiqinin ardıcılığı;
- ☐ Formanın məzmunundan üstünlüyü;

32 Fəaliyyətin həcmindən asılı olaraq orta və iri təşkilatlar qrupuna aid olunan kommersiya təşkilatları üçün mühasibat (maliyyə) hesabatlarının tərkibinə daxildir:

- ☐ Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;
- ☒ Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat; kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat; uçot siyasəti və izahedici qeydlər;
- ☐ Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat; kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ☐ Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat; uçot siyasəti və izahedici qeydlər;
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabat , pul vəsaitlərinin hərəkəti haqqında hesabat; uçot siyasəti və izahedici qeydlər;

33 Mühasibat (maliyyə) hesabatı dəqiq və tam hesab edilir:

- ☒ Mühasibat uçotu üzrə normativ aktların müəyyən etdiyi qaydalar əsasında formalaşması.
- ☐ Dövri mətbuatda dərc olunan;
- ☐ Hesabatın tipik formalarında tərtib olunan;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ MHBS əsasında formalaşan

34 Gəlir və xərclərin tanınmasının müxtəlif qaydalarının tətbiqi nəticəsində yaranan hesabat dövrünün mühasibat və vergi mənfəəti (zərəri) arasındakı fərqin açıqlanması həyata keçirilir:

- ☐ Mühasibat balansında;
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☒ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ İzahedici qeydlərdə.
- ☐ Pul vəsaitinin hərəkəti haqqında hesabatda;

35 Vergiyə cəlb olunan mənfəət formalaşdıqda müvəqqəti fərqlər aşağıdakıların yaranmasına gətirib çıxarır:

- ☒ Təxirə salınan vergi öhdəlikləri;
- ☐ Təxirə salınan vergi öhdəlikləri və daimi vergi öhdəlikləri;
- ☐ Daimi vergi öhdəlikləri;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Daimi vergi aktivləri;

36 Təşkilatın mühasibat hesabatı təsərrüfat praktikasında necə bir baza kimi istifadə olunur:

- ☐ Dövlət büdcədənkənar fondlara ayrılımların hesablanmaları üçün;
- ☐ Təsərrüfat fəaliyyəti faktlarını mühasibat uçotu hesablarında əks etdirmək üçün;
- ☒ Mühasibat hesabatından istifadə edənlərin əsas qrupları tərəfindən təşkilatın maliyyə vəziyyətini qiymətləndirmək üçün;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dövlət büdcədənkənar fondlara ayrılımları və təsərrüfat fəaliyyəti faktlarını mühasibat uçotu hesablarında əks etdirmək üçün;

37 Mühasibat hesabatının tərtib olunmasında əsas məqsəd nədir?

- ☐ Maliyyə bazarında təşkilatın imicini formalaşdırmaq məqsədilə hesabatın müxtəlif göstəricilərinin saxtalaşdırılması və vergi hesabatını tərtib etmək üçün informasiya bazasını formalaşdırmaq;
- ☐ Maliyyə informasiyasının istifadəçiləri üçün mühasibat informasiyalarının nəticələrinin faydalılığının təmin olunması və maliyyə bazarında təşkilatın imicini formalaşdırmaq məqsədilə hesabatın müxtəlif göstəricilərinin saxtalaşdırılması;
- ☐ Vergi hesabatını tərtib etmək üçün informasiya bazasını formalaşdırmaq;
- ☒ Maliyyə informasiyalarının istifadəçiləri üçün mühasibat informasiyalarının nəticələrinin faydalılığını təmin etmək;
- ☐ Maliyyə bazarında təşkilatın imicini formalaşdırmaq məqsədilə hesabatın müxtəlif göstəricilərinin saxtalaşdırılması;

38 Mühasibat hesabatı tərtib edilir;

- ☒ İlk sənədlərlə təsdiqlənən sintetik və analitik uçot məlumatlarının və inventarlaşmanın nəticələrinin bazasında;
- ☐ Təşkilatdaxili cari nəzarət və idarə etmək üçün;
- ☐ Maliyyə Nazirliyinin təsdiq etdiyi vahid metodika və formalar əsasında;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Vergilər Nazirliyinin vahid metodika və formalar əsasında;

39 Hesabatların maliyyə hesabatlarının beynəlxalq standartlarına (MHBS) uyğun olaraq hazırlanması və təqdim olunması:

- ☒ Qəbul olunmuş uçot prinsiplərinə uyğun olaraq müxtəlif balans maddələri uçot məlumatlarına uyğun gəlməyə bilər;
- ☐ Pul vəsaitlərin hərəkəti haqqında hesabat yalnız dolaylı metodla tərtib edilir;
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat yalnız müstəqim metodla tərtib edilir;
- ☐ Balans maddələrinin yerləşməsi reqlamentləşdirilmir;
- ☐ Bütün cavablar düzgündür.

40 Mühasibat uçotunun mili sistemində islahatlar üçün aşağıdakı prinsiplərə istinad olunmuşdur:

- ☐ Avropa əməkdaşlığı çərçivəsində hazırlanan;
- ☐ Mühasibat uçotunun ümumilikdə qəbul edilən prinsiplərinə uyğun olaraq hazırlanan;
- ☒ Maliyyə hesabatlarının beynəlxalq standartlar sistemində olan;
- ☐ Mühasibat uçotunun ümumilikdə qəbul edilən prinsiplərinə uyğun olaraq hazırlanan və Avropa əməkdaşlığı çərçivəsində hazırlanan və maliyyə hesabatlarının beynəlxalq standartlar sistemində olan;
- ☐ Mühasibat uçotunun ümumilikdə qəbul edilən prinsiplərinə uyğun olaraq hazırlanan və Avropa əməkdaşlığı çərçivəsində hazırlanan ;

41 Təşkilat üçün mühasibat hesabatının təqdim olunması tarixi sayılır;

- ☐ Təsis sənədlərində müəyyənləşdirilən qaydada , onun təsdiq olunduğu gün;
- ☐ Onun səhmdarların ümumi yığıncağında baxıldığı gün;
- ☐ Onun təsdiqə təqdim olunduğu gün;
- ☐ Hesabatın dövrü nəşrlərdə dərc olunduğu gün.
- ☒ Onun poçtla göndərildiyi gün yaxud müəyyən ünvana faktiki verildiyi gün;

42 əgər mühasibat uçotu və hesabat tərtib olunan zaman təşkilatın maliyyə vəziyyəti haqqında tam təsəvvürün formalaşması üçün məlumatlar kifayət etməzsə, onda mühasibat hesabatı özünün müvafiq formalarında açıqlanan göstərişlər də əlavə edir:

- ☐ Mühasibat balansına
- ☐ Kapitala dəyişikliklər haqqında hesabat;
- ☐ Mənfəət və hesablar haqqında hesabat;
- ☒ İzahedici qeydlərdə.
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;

43 Amerikan balansının sxemi belədir:

- ☐ Aktivlər = Kapital+ Öhdəliklər;
- ☐ Aktivlər- Öhdəliklər= Kapital;
- ☒ Aktivlər = Öhdəliklər+Kapital;
- ☐ Aktivlər +Kapital= Öhdəliklər.
- ☐ Aktivlər –Kapital = Öhdəliklər;

44 Qitə (kontinental) balansının sxemi belədir:

- ☒ Aktivlər = Kapital+ Öhdəliklər;
- ☐ Aktivlər- Öhdəliklər= Kapital;
- ☐ Aktivlər = Öhdəliklər+Kapital;
- ☐ Aktivlər +Kapital= Öhdəliklər
- ☐ Aktivlər –Kapital = Öhdəliklər;

45 İngilis balansının sxemi belədir:

- ☐ Aktivlər = Kapital+ Öhdəliklər;
- ☒ Aktivlər- Öhdəliklər= Kapital;
- ☐ Aktivlər = Öhdəliklər+Kapital;
- ☐ Aktivlər +Kapital= Öhdəliklər.
- ☐ Aktivlər –Kapital = Öhdəliklər;

46 Mühasibat hesabatının kənar istifadəçilərinə aiddir:

- ☐ Təşkilatın rəhbərləri, təsisçiləri və əmlakının mülkiyyətçiləri;
- ☐ İnvestorlar, təsisçilər və kommersiya müştəriləri;
- ☒ Kreditorlar, investorlar, statistika və vergi orqanları;
- ☐ Rəhbərlər, kreditorlar, statistika və vergi orqanları.
- ☐ Rəhbərlər, təsisçilər , statistika və vergi orqanları;

47 Tərtib olunma dövriliyinə görə hesabat bölünür:

- ☐ Mühasibat, statistika və vergi;
- ☒ İllik və dövrü;
- ☐ İlk və icmal;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Kənar və daxili;

48 Xarici ölkələrin əksəriyyətində hesabat tərtib olunur:

- ☐ Uçot qiymətilə;
- ☐ Faktik qiymətlə;
- ☒ Tarixi qiymətlə;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Bazar qiymətilə;

49 Hansı ölkələr mühasibat uçotunu ingilis-sakson modeli ilə aparır?

- ☐ İtaliya və Almaniya;
- ☐ Hindistan və Argentina
- ☐ Braziliya və Argentina;
- ☒ Meksika və Kanada;
- ☐ Çin və Brazilya.

50 Balans bərabərliyinin əsas görünüşü belədir:

- ☐ Aktiv= Öhdəliklər –Kapital;
- ☐ Kapital =Aktiv- Öhdəlik;
- ☐ Aktiv= Öhdəlik;
- ☐ Aktiv-Öhdəlik=Kapital.
- ☒ Aktiv= Öhdəlik+ Kapital;

51 Mühasibat hesabatının müəssisənin əmlak və maliyyə hesabatı haqqında etibarlı və tam məlumat verməsi hansı tələblərə uyğundur?

- ☐ Hesabat dövrünün gözlənilməsi tələbi;
- ☐ Bütövlük tələbi;
- ☐ Ardıcılıq tələbi;
- ☒ Etibarlılıq və tamlıq tələbi;
- ☐ Bütün cavablar düzgündür.

52 Hesabat dövrü ərzində mühasibat(maliyyə)hesabatı tərtib olunduqda hesabat dövrünə nə aiddir?

- ☐ Təşkilatın dövlət qeydiyyatı tarixindən həmin ilin dekabr ayının 31-dək olan tarix;
- ☒ Yanvarın 1-dən dekabrın 31-dək olan təqvim ili;
- ☐ Təşkilatın dövlət qeydiyyatı tarixindən növbəti ilin dekabr ayının 31-dək olan tarix;
- ☐ Növbəti ilin yanvar ayının 1-dən dekabrın 31-dək.
- ☐ Təşkilatın dövlət qeydiyyatı tarixindən həmin ilin dekabr ayının 31-dək yaxud növbəti ilin dekabr ayının 31-dək;

53 Mənfəət və zərərlər haqqında hesabat təşkilatın hesabat dövrü ərzində maliyyə nəticələrini xarakterizə edir , gəlir və xərclər aşağıdakı qaydada göstərilir:

- ☐ İdarəetmə və nümayəndəlik
- ☒ Adi və sair;
- ☐ Cari və bölüşdürülməyən;
- ☐ Adi və cari.
- ☐ İdarəetmə və cari;

54 Ölkədə mühasibat uçotu və hesabat haqqında qaydalardan kənarlaşmaların pul ifadəsində qiymətləndirilməsinin təsdiqi təşkilatda əks etdirilir:

- ☐ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ Mühasibat balansında
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☒ İzahedici qeydlərdə.
- ☐ Pul vəsaitinin hərəkəti haqqında hesabatda;

55 Aktivlər- Kapitalın bir hissəsi = Qalıq kapitalı balans tənliyi hansı nəzəriyyəyə istinad edir:

- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☒ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;

56 Hansı Milli Mühasibat Uçotu Standartı Kapitalda dəyişikliklər Haqqında Hesabatı tənzimləyir :

- ☐ MMUS 5;
- ☐ MMUS 21;

- ☐ MMUS 7;
- ☐ MMUS 1;
- ☒ MMUS 2;

57 Təşkilatın illik hesabatının hansı sənədində hesabatdan istifadə edənlərin qəbul etdikləri qərarlara təsir göstərən amillər açıqlanır:

- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatda.
- ☒ İzahedici qeydlərdə;
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ Mühəsibat balansında;
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;

58 Təşkilat uçot siyasətində baş verən gələcək dəyişikliklər barədə harada elan edir:

- ☐ Auditor qərarında;
- ☐ Mühəsibat balansında;
- ☐ Pul vəsaitlərinin hərəkəti haqda hesabatda.
- ☐ Növbəti ilə uçot siyasəti haqda əmrə;
- ☒ İzahedici qeydlərdə;

59 Aşağıdakı maddələrdən hansı maddə mühəsibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Qeyri-maddi aktivlər;
- ☐ Torpaq, tikinti və avadanlıqlar
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Daşınmaz əmlaka investisiyalar;
- ☒ Pul vəsaitlərinin ekvivalentləri.

60 Aşağıdakı maddələrdən hansı mühəsibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır:

- ☐ Torpaq, tikinti və avadanlıqlar
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Daşınmaz əmlaka investisiyalar;
- ☐ Qeyri-maddi aktivlər;
- ☒ Hazır məhsul.

61 Mühəsibat balansının forması hazırlanır:

- ☐ Müəssisənin özü tərəfindən;
- ☐ Ölkə hökuməti tərəfindən hazırlanır və məcburi xarakter daşıyır.
- ☐ Maliyyə Nazirliyi tərəfindən hazırlanır və məcburi xarakter daşıyır;
- ☐ Ölkənin hökuməti tərəfindən hazırlanır;
- ☒ Maliyyə Nazirliyi tərəfindən hazırlanır və tövsiyyə xarakteri daşıyır;

62 Mühəsibat balansına aşağıdakı göstərilənlər daxil edilir:

- ☐ Heyətin sayı və məhsulların keyfiyyəti haqda;
- ☐ Məhsulların keyfiyyəti haqda;
- ☒ Debitor borclar haqda;
- ☐ Heyətin sayı haqda;
- ☐ İşçilərin ixtisas səviyyəsi haqda;

63 Nizamlayıcı hesablar təqdim edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müstəqim surətdə;
- ☒ Onların açıldığı hesablarla yalnız qoşa halda;
- ☐ Nizamlayıcı hesablar tpraktikada tətbiq edilmir.
- ☐ Hesabda əksini tapan obyektədən asılı olaraq, yaxud onların açıldığı hesablarla birləşdikdə;

64 Dinamik balansın informasiya bazasına aiddir:

- ☐ Statistik məlumatlar;
- ☐ Operativ uçot məlumatları;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ İnventarlaşma;
- ☒ İlk sənədlər;

65 Dinamik balansın əsas istifadəçiləri aşağıdakılardır:

- ☐ Debitorlar.
- ☐ Alıcılar;
- ☒ Mülkiyyətçilər;
- ☐ Kreditorlar;
- ☐ Satıcılar;

66 Müasir mühasibat uçotunun prinsipləri bilavasitə əsasını aşağıda qeyd olunan prinsip təşkil edən balansın dinamik konsepsiyası bazasında formalaşmışdır:

- ☐ Mülkiyyət ayrılığı prinsipi;
- ☐ Uçot siyasətinin tətbiqinin ardıcılığı;
- ☒ Fəaliyyətin fasiləsizliyi prinsipi;
- ☐ Mülkiyyət ayrılığı prinsipi və uçot siyasətinin tətbiqinin ardıcılığı;
- ☐ Düzgün cavab yoxdur.

67 Hesabat tarixinə mühasibat balansı xarakterizə edir:

- ☐ Təşkilatın öhdəlikləri;
- ☐ Təşkilatın pul vəsaitlərini.
- ☐ Cari aktivlərin kəmiyyətini;
- ☒ Təşkilatın maliyyə vəziyyəti;
- ☐ İstehsal xərclərini;

68 Dövriyyədən kənar aktivlərin tərkibində öz əksini tapır:

- ☐ Uzunmüddətli maliyyə qoyuluşları;
- ☐ Təxirə salınan vergi aktivləri;
- ☐ Qeyri-maddi aktivlər, əsas vəsaitlər və dövriyyədən kənar aktivlər;
- ☐ Bitməmiş tikinti və material sərvətlərinə gəlirli qoyuluşlar;
- ☒ Bütün cavablar düzgündür.

69 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları

- ☒ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ sair satış şəklində pul daxilolmaları

70 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ qısamüddətli borc qismində əlaqəli tərəflərə verilən pul vəsaitləri
- ☐ fyuçer kontraktları üzrə alınan pul vəsaitləri
- ☐ alınan pul vəsaiti çıxılmaqla övlad şirkətə investisiyalara görə ödənilən pul vəsaitləri
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaitləri
- ☒ müştəridən pul daxil olmaları

71 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müştəridən pul daxil olması
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☒ övlad şirkətin satılmasından alınan pul vəsaiti

72 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ qeyri-maddi aktivlərə görə ödənilən pul vəsaiti
- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ müştəridən pul daxil olması

73 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☒ uzunmüddətli borc şəklində əlaqəli tərəflərə verilən pul vəsaiti
- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri

74 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ sair gəlirlər qismində pul daxilolmaları
- ☐ mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli
- ☒ əsas vəsaitlərin alınması zamanı ödənilən pul vəsaitləri
- ☐ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☐ alınmış borclar qismində pul vəsaitlərinin daxil olması

75 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☒ bioloji aktivlərin satışından pul daxil olması
- ☐ Məzənnə fərqləri üzrə ehtiyat
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər

- ☐ Uzunmüddətli pensiya öhdəlikləri

76 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☒ lisenziya yığımı (royalti) şəklində pul daxilolmaları
☐ Məzənnə fərqləri üzrə ehtiyat
☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər
☐ Uzunmüddətli pensiya öhdəlikləri

77 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ sair gəlirlər qismində pul daxilolmaları
☐ mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaiti;
☒ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsait
☐ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
☐ alınmış borclar qismində pul vəsaitlərinin daxil olması

78 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ sair gəlirlər qismində pul daxilolmaları
☐ mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli
☒ forvard kontraktları üzrə ödənilən pul vəsaiti
☐ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
☐ alınmış borclar qismində pul vəsaitlərinin daxil olması

79 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müştəridən pul daxil olması
☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması
☐ bioloji aktivlərin satışından pul daxil olması
☒ qısamüddətli borc şəklində əlaqəli tərəflərə verilən pul vəsaiti
☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri

80 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müştəridən pul daxil olması
☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması
☐ bioloji aktivlərin satışından pul daxil olması
☒ pul vəsaitləri şəklində alınan dividendlər
☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri

81 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müştəridən pul daxil olması
☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması
☐ bioloji aktivlərin satışından pul daxil olması
☒ öhdəlik şəklində təsnifləşdirilən maliyyə alətlərinin buraxılışından alınan pul vəsaiti
☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri

82 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli
- ☐ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☐ alınmış borclar qismində pul vəsaitlərinin daxil olması
- ☒ svop müqaviləsi üzrə ödənilən pul vəsaiti
- ☐ sair gəlirlər qismində pul daxilolmaları

83 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ müştəridən pulun daxil olması
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

84 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

85 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ forvard kontraktı üzrə alınan pul vəsaiti
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

86 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ opsiya müqaviləsi üzrə alınan pul vəsaiti
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

87 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☒ borc şəklində əvvəllər alınanların geriye qaytarılması ilə bağlı pul vəsaitlərinin xaric olması
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri

88 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında

hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☒ alınan borc şəklində pul vəsaitlərinin daxil olması
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri

89 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ renta ödənişləri şəklində pul daxilolmaları;
- ☐ sair satış şəklində pul daxilolmaları;
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları;
- ☒ qeyri-maddi aktivlərə görə ödənilən pul vəsaiti
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri

90 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☒ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri

91 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☒ maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar pul vəsaitləri
- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri

92 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☒ pensiya öhdəlikləri üzrə faiz şəklində ödənilən pul vəsaiti
- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri

93 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- ☐ bioloji aktivlərin satışından pul daxil olması
- ☒ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri

94 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ müştəridən pul daxil olması
- ☐ lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- ☐ bioloji aklivlərin satışından pul daxil olması
- ☒ dividendlər şəklində ödənilən pul vəsaiti
- ☐ mənfəət vergisinə ödənilən pul vəsaitləri

95 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☒ səhmlərin alınmasına yönəldilən pul vəsaiti
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri

96 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☒ dividendlər şəklində ödənilən pul vəsaiti
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri

97 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☒ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri

98 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☒ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri

99 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☒ renta ödənişi şəklində pul daxilolmaları
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti;

100 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar ödənilən pul vəsaiti

- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

101 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ bioloji aktivlərin satışından pul daxilolmaları
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

102 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☒ öhdəliklər şəklində təsnifləşdirilən maliyyə alətlərinin buraxılışından pul daxilolmaları;

103 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti
- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti;
- ☒ lisenziya yığımları (royalti) şəklində pul daxilolmaları
- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti

104 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti;
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☒ mənfəət vergisinə görə ödənilən pul vəsaiti
- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

105 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☒ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

106 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti

- ☒ məqsədli maliyyələşmə qaydasında pul vəsaitlərinin daxil olması;
- ☐ forvard kontraktlarına görə ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

107 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ fyuçer kontraktları üzrə alınan pul vəsaitləri
- ☒ renta ödənişləri qismində pul
- ☐ alınan pul vəsaiti çıxılmaqla övlad şirkətə investisiyalara görə ödənilən pul vəsaitləri
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaitlər
- ☐ qısamüddətli borc qismində əlaqəli tərəflərə verilən pul vəsaitləri
- ☐ fyuçer kontraktları üzrə alınan pul vəsaitləri

108 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ dividendlər şəklində ödənilən pul vəsaiti
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

109 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ renta ödənişləri şəklində pul daxilolmaları
- ☐ sair satış şəklində pul daxilolmaları
- ☐ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☒ övlad şirkətinin satılmasından alınan pul vəsaiti
- ☐ müəssisənin işçilərinə ödənilən pul vəsaitləri

110 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

111 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

112 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti

- ☒ mənfəət vergisinə ödənilən pul vəsaiti
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

113 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ alınan boreclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ renta ödənişi şəklində pul daxilolmaları
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

114 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ alınan boreclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ opsiya müqaviləsi üzrə ödənilən pul vəsaiti
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

115 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ alınan boreclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ fyuçers kontraktı üzrə alınan pul vəsaiti
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

116 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsait
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

117 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☒ məqsədli maliyyələşmə şəklində pul vəsaitlərinin daxil olması
- ☐ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ☐ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- ☐ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

118 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

- ☒ lisenziya yığımları (royaltı) şəklində pul daxilolmaları
- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması

119 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ fyuçer kontraktları üzrə ödənilən pul vəsaiti
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

120 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ forvard kontraktları üzrə ödənilən pul vəsaiti
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

121 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
- ☐ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☒ svop müqaviləsi üzrə ödənilən pul vəsaiti
- ☐ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ səhmlərin alınmasına yönəldilən pul vəsaiti

122 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☒ məqsədli maliyyələşmə şəklində alınan pul vəsaitinin geri qaytarılması ilə əla-qə-dar pul vəsaitlərinin xaric olması
- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

123 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☒ pensiya öhdəlikləri üzrə faizlər şəklində ödənilən pul vəsaiti
- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

124 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
- ☒ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- ☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti

- ☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

125 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
☒ alınan borc şəklində pul vəsaitlərinin daxil olması
☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

126 Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- ☐ digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
☐ satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
☒ maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar verilən pul vəsaiti
☐ forvard kontratlarına görə ödənilən pul vəsaiti
☐ bioloji aktivlərə görə ödənilən pul vəsaiti

127 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☒ bioloji aktivlərin satışından pul daxil olması
☐ Məzənnə fərqləri üzrə ehtiyat
☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər
☐ Uzunmüddətli pensiya öhdəlikləri

128 Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- ☐ sair gəlirlər qismində pul daxilolmaları
☐ mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli
☒ daşınmaz əmlaka investisiyalar alındıqda ödənilən pul vəsaiti
☐ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti.
☐ alınmış borclar qismində pul vəsaitlərinin daxil olması

129 Təşkilatın, torpaqların, binaların və digər daşınmaz əmlakın satın alınmasına sərf olunan kapital qoyuluşları ilə əlaqədar fəaliyyəti belə adlanır:

- ☐ Cari;
☐ Maliyyələşdirmə;
☒ İnvestisiya;
☐ Fövqəladə.
☐ Əməliyyat;

130 əməliyyat fəaliyyətindən daxil olmanın hesablanması müstəqim (birbaşa) metoduna uyğun olaraq düzəlişlər nədən başlanır:

- ☒ Satışdan vəsaitin daxil olması;
☐ Satılmış məhsulun maya dəyəri;
☐ Xalis mənfəət;
☐ Kreditor borcları.
☐ Debitor borcları;

131 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın başlıca məqsədi bunlardır:

- ☐ Banklarla münasibətlərin inkişafına təsir göstərmək;
- ☐ Hesabat dövrü ərzində investisiya və maliyyələşdirmə fəaliyyəti haqqında informasiyaların təqdim olunması;
- ☐ Xalis mənfəətin mövcudluğu şəraitində xərclərin gəlirləri üstələməsi və Banklarla münasibətlərin inkişafına təsir göstərmək;
- ☒ Hesabat dövrü ərzində pul daxilolmalarının və pul ödənişlərinin hərəkəti haqda informasiyaların təqdim olunması;
- ☐ Xalis mənfəətin mövcudluğu şəraitində xərclərin gəlirləri üstələməsinin təsdiqi;

132 Maliyyələşdirmə fəaliyyətinə aiddir:

- ☐ Digər tərəflərə kreditlərin verilməsi;
- ☒ Borc alətlərinin buraxılışı;
- ☐ İnvestisiyaların əldə olunması;
- ☐ Uzunmüddətli aktivlərin və investisiyaların alınması.
- ☐ Uzunmüddətli aktivlərin alınması;

133 İnvestisiya fəaliyyətinə aiddir:

- ☒ Kreditə verilən vəsaitlərin qaytarılması;
- ☐ Səhmlərin emissiyasından pulların daxil olması;
- ☐ Kreditorlardan pul vəsaitlərinin daxil olması;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Borc vəsaitləri üzrə ödənişlər;

134 Alınmış faizlər və dividendlər pul axınları necə təsnifləşdirilir:

- ☐ Maliyyələşdirmə fəaliyyətindən;
- ☒ Əməliyyat fəaliyyətidən ;
- ☐ İnvestisiya fəaliyyətindən ;
- ☐ Fövqəladə fəaliyyətdən.
- ☐ Həm əməliyyat , həm də maliyyələşdirmə fəaliyyətindən;

135 Hansı əməliyyat pul vəsaitlərinin hərəkətinə təsir göstərmir:

- ☒ Tutulması real görünməyən borcların silinməsi;
- ☐ Səhmdarlardan alınan xüsusi səhmlərin satılması;
- ☐ Debitor borcların ödənməsi;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ İstiqrazların vaxtından əvvəl ödənməsinin həyata keçirilməsi;

136 Hansı fəaliyyət hesabat dövrü ərzində pul vəsaitlərinin kəmiyyətinə təsir göstərir:

- ☐ Əsas vəsaitlərin amortizasiya xərclərinin əks etdirilməsi;
- ☐ Tutulması real olmayan borcların silinməsi;
- ☐ Dividendlərin elan olunması;
- ☐ Bütün cavablar düzgündür.
- ☒ Kreditor borclarının silinməsi;

137 Dolayı metoddan istifadə olunduqda hesabat dövrü ərzində gələcək dövrün xərclərinin artan məbləği:

- ☒ Xalis mənfəətdən çıxılır;
- ☐ Mənfəətin ölçüsünə təsir etmədiyi üçün nə çıxılır , nə də əlavə olunur;
- ☐ Xalis mənfəətə əlavə olunur;

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Xərclərin ölçüsünə təsir göstərmədiyi üçün nə çıxılır, nə dəəlavə olunur;

138 Avadanlıq pulla satıldıqda , alınan məbləğ əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyətindən pul vəsaitinin daxil olması;
- ☒ İnvestisiya fəaliyyətindən pul vəsaitinin daxil olması;
- ☐ Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitinin daxil olması;
- ☐ Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul ödənişləri.
- ☐ Əməliyyat fəaliyyəti ilə əlaqədar pul ödənişləri;

139 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda müstəqim metoddan istifadə olunduqda hansı maddə əks etdirilmir

- ☐ Bütün cavablar düzgündür.
- ☐ Avadanlıqların satışından pul vəsaitləri;
- ☒ Əsas vəsaitlər amortizasiya xərcləri;
- ☐ Müştərilərdən pul vəsaitlərinin daxil olması;
- ☐ Malsatanlara pul ödənişləri;

140 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul daxilolmaları və pul ödənişləri aşağıdakı bölmələrdə əks etdirilir:

- ☐ Fəaliyyətin iki növü
- ☐ Fəaliyyətin dörd növü
- ☒ Fəaliyyətin üç növü
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Fəaliyyətin beş növü

141 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunması qaydasını hansı Milli Standart tənzimləyir?

- ☒ MMUS 5
- ☐ MMUS 2
- ☐ MMUS 1
- ☐ MMUS 7
- ☐ MMUS 21

142 MHBS-ə uyğun olaraq pul vəsaitlərinin müştərilərdən daxil olması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

143 MHBS-ə uyğun olaraq rentə ödənişləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

144 MHBS-ə uyğun olaraq bioloji aktivlərin satışından pul daxil olmaları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;

145 MHBS-ə uyğun olaraq kənd təsərrüfatı məhsullarının satışından pul daxil olmaları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

146 MHBS-ə uyğun olaraq lisenziya yığımları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

147 MHBS-ə uyğun olaraq sair satışdan vəsaitlər qismində pul daxil olmaları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

148 MHBS-ə uyğun olaraq mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

149 MHBS-ə uyğun olaraq müəssisənin işçilərinə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

150 MHBS-ə uyğun olaraq mənfəət vergisinə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti

haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☒ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

151 MHBS-ə uyğun olaraq bioloji aktivlərə görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

152 MHBS-ə uyğun olaraq övlad şirkətə investisiyalara görə ödənilən pul vəsaitləri (alınmış pul vəsaitləri çıxılmaqla) Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

153 MHBS-ə uyğun olaraq əsas vəsaitlərin əldə olunmasına ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

154 MHBS-ə uyğun olaraq digər müəssisələrin pay-maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

155 MHBS-ə uyğun olaraq digər müəssisələrin borc-maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

156 MHBS-ə uyğun olaraq daşınmaz əmlaka qoyulan investisiyalar əldə olunduqda ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

157 MHBS-ə uyğun olaraq fyuçers kontraktlarına görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

158 MHBS-ə uyğun olaraq forvard kontraktlarına görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

159 MHBS-ə uyğun olaraq opsiyon kontraktları üzrə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

160 MHBS-ə uyğun olaraq svop müqavilələri üzrə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

161 MHBS-ə uyğun olaraq fyuçers kontraktlarına görə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

162 MHBS-ə uyğun olaraq forvard kontraktlarına görə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti

haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

163 MHBS-ə uyğun olaraq opsiyon kontraktları üzrə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

164 MHBS-ə uyğun olaraq svop müqavilələri üzrə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

165 MHBS-ə uyğun olaraq əsas vəsaitlərin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Fövqəladə fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☒ İnvestisiya fəaliyyəti;

166 MHBS-ə uyğun olaraq daşınmaz əmlaka qoyulan investisiyanın satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;
- ☐ Cari fəaliyyət;
- ☐ Əməliyyat fəaliyyəti;

167 MHBS-ə uyğun olaraq digər təşkilatların pay-maliyyə alətlərinin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Fövqəladə fəaliyyət;
- ☐ Cari fəaliyyət;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;

168 MHBS-ə uyğun olaraq digər təşkilatların borc-maliyyə alətlərinin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Fövqəladə fəaliyyət;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ Cari fəaliyyət;

169 MHBS-ə uyğun olaraq övlad şirkətin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Əməliyyat fəaliyyəti;

170 MHBS-ə uyğun olaraq alınmış faizlər Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

171 MHBS-ə uyğun olaraq pul qismində alınan dividendlər Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

172 MHBS-ə uyğun olaraq qeyri-maddi aktivlərə görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

173 MHBS-ə uyğun olaraq qısamüddətli borclar şəklində əlaqəli tərəflərə verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

174 MHBS-ə uyğun olaraq uzunmüddətli borclar şəklində əlaqəli tərəflərə verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;

- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

175 MHBS-ə uyğun olaraq əlaqəli tərəflərin qısamüddətli borcların ödəməsi ilə əlaqədar alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

176 MHBS-ə uyğun olaraq əlaqəli tərəflərin uzunmüddətli borcların ödəməsi ilə əlaqədar alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☐ Maliyyələşdirmə fəaliyyəti;
- ☒ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

177 MHBS-ə uyğun olaraq öhdəlik qismində təsnif olunan maliyyə alətlərinin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

178 MHBS-ə uyğun olaraq maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

179 MHBS-ə uyğun olaraq pensiya öhdəlikləri üzrə faizlər şəklində ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

180 MHBS-ə uyğun olaraq öhdəlik şəklində təsnif olunan maliyyə alətləri üzrə faizlər qismində ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;

- ☒ Maliyyəşədmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

181 MHBS-ə uyğun olaraq öhdəlik şəklində təsnif olunan maliyyə alətlərinin ödənilməsi ilə əlaqədar verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyəşədmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

182 MHBS-ə uyğun olaraq adi səhmlərin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyəşədmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

183 MHBS-ə uyğun olaraq səhmlərin satın alınmasına yönəldilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyəşədmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

184 MHBS-ə uyğun olaraq dividend şəklində ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyəşədmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

185 MHBS-ə uyğun olaraq konvertasiya edilən səhmlərin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyəşədmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

186 MHBS-ə uyğun olaraq ödənilən imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyəşədmə fəaliyyəti;

- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

187 MHBS-ə uyğun olaraq məqsədli maliyyələşmə şəklində daxil olan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

188 MHBS-ə uyğun olaraq məqsədli maliyyələşmə şəklində alınan pul vəsaitlərinin qaytarılması ilə əlaqədar pul vəsaitlərinin çıxması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

189 MHBS-ə uyğun olaraq alınan borclar şəklində pul vəsaitlərinin daxil olması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

190 MHBS-ə uyğun olaraq borc şəklində əvvəllər alınan məbləğin qaytarılması ilə əlaqədar pul vəsaitlərinin çıxması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- ☐ Əməliyyat fəaliyyəti;
- ☒ Maliyyələşdirmə fəaliyyəti;
- ☐ İnvestisiya fəaliyyəti;
- ☐ Cari fəaliyyət;
- ☐ Fövqəladə fəaliyyət;

191 Hansı MHBS (Maliyyə Hesabatının Beynəlxalq Standartı) Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunması qaydasını tənzimləyir:

- ☐ MHBS 16
- ☐ MHBS 18
- ☒ MHBS 7
- ☐ MHBS 2
- ☐ MHBS 1

192 Kapitalda dəyişikliklər haqqında hesabatda aşağıdakı informasiyalar əks etdirilir:

- ☐ Balansın aktiv hissəsindəki dəyişikliklər;
- ☐ Balansın passiv hissəsindəki dəyişikliklər;
- ☒ Təşkilatın xüsusi vəsaitlərinə münasibətdə balansın passiv hissəsindəki dəyişikliklər;

- ☐ Hesabat dövrü ərzində müəssisənin təsərrüfat və maliyyə fəaliyyətindəki dəyişikliklər;
- ☐ Düzgün cavab yoxdur.

193 Təşkilatın xüsusi kapitalının mahiyyətinin traktovkası hansı nəzəriyyəyə istinad edir:

- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi və fondlar nəzəriyyəsi;
- ☒ Bütün cavablar düzgündür.
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;

194 Hansı nəzəriyyə aktivlərin cari qiymətləndirilməsinə və Aktivlər – Kreditor borcları= Kapital balans tənliyindən istifadəyə istinad edir:

- ☒ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi;
- ☐ Fondlar nəzəriyyəsi;

195 Kapital müəssisənin necə bir mülkiyyəti, aktivlər –mülkiyyətçinin sərəncamında olan vəsaitlər, kreditor borcları isə onun öhdəlikləri kimi xarakterizə edən nəzəriyyə hansıdır:

- ☐ Fondlar nəzəriyyəsi;
- ☒ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;

196 Təsərrüfat vahidinin mülkiyyətçinin şəxsi maraqlarından aralıqda nəzərdə tutulması hansı nəzəriyyə və fərziyyəyə əsaslanır:

- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☒ Təsərrüfat vahidi nəzəriyyəsi;

197 Aktivlər= Kapital balans tənliyi hansı nəzəriyyəyə istinad edir:

- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☒ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;

198 Hansı nəzəriyyəyə uyğun olaraq aktivlər gələcəkdə mallar , iş və xidmətlər formasında gəlir götürməsi haqda firmanın hüququ , kapital isə mülkiyyətçi və kreditorlar qarşısında öhdəliklər şəklində traktovka edilir:

- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Fondlar nəzəriyyəsi ;
- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☒ Təsərrüfat vahidi nəzəriyyəsi;

199 Hansı nəzəriyyə adi səhmlərin sahiblərini investisiya qərarlarını qəbul etmək üçün zəruri informasiyalarla təmin etmək üçün nəzərdə tutulmuşdur:

- ☒ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☐ Fondlar nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;

200 Hansı nəzəriyyə müəssisənin və onun mülkiyyətçilərinin fərdi surətdə qarşılıqlı münasibətlərinə diqqət yetirmir və təsərrüfat vahidini ayrılıqda nəzərdə tutmur:

- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☒ Fondlar nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;

201 Aktivlər= Aktivlərin məhdudlaşdırılması balans tənliyi hansı nəzəriyyəyə istinad edir:

- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☒ Fondlar nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;

202 Hansı nəzəriyyə aktivlərin fonda gələcəkdə xidmət göstərilməsi , kreditor borcları isə fondun bütün aktivlərindən yaxud onun bəzilərindən istifadənin məhdudlaşdırılmasını nəzərdə tutur:

- ☒ Fondlar nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☐ Mülkiyyət nəzəriyyəsi;

203 Dövlət qeyri –kommersiya təşkilatlarının hesabatlarında hansı nəzəriyyəyə istinad olunur:

- ☐ Mülkiyyət nəzəriyyəsi;
- ☐ Qalıq kapitalı nəzəriyyəsi;
- ☐ Təsərrüfat vahidi nəzəriyyəsi;
- ☒ Fondlar nəzəriyyəsi;
- ☐ Müəssisə nəzəriyyəsi ;

204 Kapitalda dəyişikliklər haqda hesabatın əsas təyinatı aşağıdakıları göstərməkdir:

- ☐ Xərclərin, o cümlədən amortizasiya və əmək ödənişi xərclərinin xarakteri haqda əlavə informasiyalar vermək;
- ☐ Təşkilatın maliyyə vəziyyətini xarakterizə etmək üçün əhəmiyyətli sayılan , bir və ya bir neçə fəaliyyətin nəticəsində yaranan xərclər və onlarla əlaqədar gəlirlər;
- ☒ "Mənfəət və zərərlər haqqında " hesabatda tanınmayan, ancaq bilavasitə kapitaldakı dəyişikliklər qismində tanınan mənfəət (zərər)
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Əməliyyat fəaliyyətindən alınan pul vəsaitlərinin xalis artımı;

205 Kapitalda dəyişikliklər Haqqında Hesabatda neçə komponent verilmişdir:

- ☐ 3

- ☒ 5
- ☐ 4
- ☐ 6
- ☐ 2

206 Kapitalda dəyişikliklər Haqqında Hesabatda hansı komponentlər verilmişdir:

- ☐ Ödənilən nizamnamə kapitalı;
- ☐ Geri satın alınan kapital(səhmlər) və kapital ehtiyatları;
- ☐ Emissiya gəlirləri;
- ☒ Bütün cavablar düzgündür.
- ☐ Bölüşdürülməmiş mənfəət;

207 Mühasibat uçotunun hansı modeli üçün vergitutma ilə uçotun sıx əlaqəsi xarakterikdir?

- ☐ İngilis-sakson;
- ☐ Latın –Amerikan;
- ☒ Qitə (kontinental);
- ☐ Latın –Amerikan və İslam.
- ☐ İslam;

208 Təqdim olunma ünvanlarına görə hesabat bölünür:

- ☐ Mühasibat, statistika və vergi;
- ☐ İllik və dövrü;
- ☐ İlk və icmal;
- ☐ Bütün cavablar düzgündür.
- ☒ Kənar və daxili;

209 İqtisadi mahiyyətinə və formalaşmasına görə hesabat bölünür:

- ☒ Mühasibat, statistika və vergi;
- ☐ İllik və dövrü;
- ☐ İlk və icmal;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Kənar və daxili;

210 Təsərrüfat fəaliyyətinin statik və dinamik tərəfləri əks etdirilən hesabatın əsas formaları bunlardır:

- ☐ Mühasibat balansı;
- ☐ Mühasibat balansı və pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ☐ Mühasibat balansı və kapitalda dəyişikliklər haqqında hesabat;
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və kapitalda dəyişikliklər haqqında hesabat.
- ☒ Mühasibat balansı və mənfəət və zərərlər haqqında hesabat;

211 Maliyyə hesabatı və uçotun beynəlxalq səviyyədə standartlaşmasının zəruriliyindən irəli gələn əsas amillərə aiddir:

- ☐ Milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun adekvat transformasiyasının zəruriliyi;
- ☒ Milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx inteqrasiyası;
- ☐ Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması və milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx inteqrasiyası

212 Mühasibat hesabatından istifadə edən bütün qrupların maraqlarının gözlənilməsi hər şeydən əvvəl aşağıdakı tələblə təmin olunur:

- ☐ Bütövlük;
- ☒ Neytrallıq;
- ☐ Ardıcılıq;
- ☐ Müqayisəlilik.
- ☐ Əhəmiyyətlilik;

213 Mühasibat hesabatları tərtib olunan zaman qabaqcadan görülən işlərə aiddir:

- ☐ Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması;
- ☐ Təşkilatın kassasının qəflətən inventarlaşması;
- ☒ Əmlak və öhdəliklərin inventarlaşması;
- ☐ Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması və təşkilatın kassasının qəflətən inventarlaşması;
- ☐ Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması;

214 Mühasibat hesabat aşağıdakı funksiyaları yerinə yetirir:

- ☐ Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri azaltmağa imkan verir;
- ☒ Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır;
- ☐ Mühasibat uçotu hesablar planının quruluşunda varisliyi təmin edir;
- ☐ Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri aşağı salır.
- ☐ İdarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və hesablar planının quruluşunda varisliyi təmin edir;

215 Hesabat aşağıdakı halda etibarlı sayıla bilər;

- ☐ Maliyyə informasiyalarını istifadə edən müəyyən qrupların maraqlarına istiqamətlənmədikdə;
- ☒ Mühasibat uçotu üzrə normativ aktlar əsasında qoyulan tələblərə uyğun olaraq formalaşdırılmışdır
- ☐ Əhəmiyyətli səhvlər və yaxud qiymətlərin təhrifi olmadıqda və təsərrüfat fəaliyyəti düzgün əks etdirildikdə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Maliyyə informasiyalarından istifadə edən müxtəlif qrupların mənafeələrini nəzərə almadıqda və əhəmiyyətli səhvlər və yaxud qiymət təhrifi olmadıqda;

216 Mühasibat hesabatının tərifini belə formalaşdırmaq olar:

- ☐ Statistik, operativ və mühasibat uçot məlumatları əsasında təşkilatın təsərrüfat maliyyə fəaliyyətinin nəticələri barədə formalaşan məlumatlar sistemi;
- ☐ Təşkilatın maliyyə vəziyyəti və onun maliyyə fəaliyyətinin səmərəliliyi haqqında icmal məlumatları əks etdirən cədvəllər sistemi;
- ☒ Mühasibat uçotu məlumatları əsasında tərtib olunan təşkilatın əmlak və maliyyə vəziyyəti haqqında vahid göstəricilər sistemi;
- ☐ Statistik hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat – təsərrüfat fəaliyyətinin nəticələri haqqında göstəricilər sistemi.
- ☐ Operativ hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat- təsərrüfat fəaliyyətinin nəticələri haqqında göstəricilər sistemi

217 Mühasibat və vergidə cəlb olunma mənfəəti (zərəri) arasındakı çıxılan müvəqqəti fərqlər aşağıdakıların nəticəsində meydana gəlir:

- ☐ Mühasibat mənfəəti (zərər) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində;
- ☐ Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablamasının müxtəlif üsulları tətbiq edildikdə;

- ☐ Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərər sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə;
- ☒ Mühəsibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablanmasının müxtəlif üsulları, hesabat dövründə satılmış məhsulların , iş və xidmətlərin maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə.
- ☐ Mühəsibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə;

218 Mühəsibat və vergiyə cəlb oluna mənfəət(zərər) arasında daimi fərqlər nəyin nəticəsində meydana çıxır?

- ☒ Mühəsibat mənfəəti (zərər) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində;
- ☐ Mühəsibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablanmasının müxtəlif üsulları tətbiq edildikdə;
- ☐ Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərər sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Mühəsibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə;

219 Hesabat dövrünün mühəsibat mənfəətini (zərərini) formalaşdıran gəlir və xərclər formasında olan daimi fərqlər mənfəət vergisinin cəlb olunma bazasından çıxılmaqla, aktivlərin və öhdəliklərin müvafiq hesablarında daimi fərqlərin yarandığı qiymətlə əks etdirilir:

- ☐ Daimi vergi aktivləri kimi;
- ☐ Təxirə salınan vergi öhdəlikləri kimi;
- ☐ Daimi vergi öhdəlikləri kimi;
- ☐ Daimi vergi aktivləri və təxirə salınan vergi öhdəlikləri kimi.
- ☒ Daimi vergi aktivləri və daimi vergi öhdəlikləri kimi;

220 Gəlir və xərclərin tanınmasının müxtəlif qaydalarının tətbiqi nəticəsində yaranan hesabat dövrünün mühəsibat və vergi mənfəəti (zərəri) arasındakı fərq aşağıdakılardan ibarətdir:

- ☒ Daimi və müvəqqəti fərq;
- ☐ Büdcə fərqləri;
- ☐ Çıxılan və vergi fərqləri
- ☐ Çıxılan və daimi fərqlər.
- ☐ Daimi və büdcə fərqləri;

221 Mühəsibat balansının məzmunu təşkilatın müəyyən tarixə aktiv və öhdəliklərinin vəziyyətini təcəssüm etdirir:

- ☐ Əməliyyat tsiklinin davamı üzrə bölünmədən;
- ☐ Borc və xüsusi kapital formasında;
- ☒ Tədavül (ödəmə) müddətindən asılı olaraq qısamüddətli və uzunmüddətli bölünməklə;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Dövriyyə və dövriyyədən kənar fondlar formasında;

222 Mühəsibat (maliyyə) hesabatı tərtib olunduqda informasiyaların aşağıdakı neytrallığı təmin edilir:

- ☐ İnformasiyaların seçilməsi yolu, yaxud təqdim olunması formaları (bunlar hesabatdan istifadə edənlərin qərarlarına təsir göstərir)
- ☐ İnformasiyaların sadə variantda təqdim olunması yolu ilə;
- ☒ Hesabatdan istifadə edənlərin bir qrupunun maraqlarının digər qrupun maraqlarından birtərəfli qaydada təmin olunmasını istisna etmək;

- ☐ Bütün cavablar düzgündür.
- ☐ Təşkilatın əmlakının və onun öhdəliklərinin bazar qiymətləri əsasında hesabatının təqdim olunması yolu ilə;

223 Mühəsibat hesabatı aşağıdakı məlumatların vahid sistemidir

- ☒ Təşkilatın Müəyyən olunan formada mühəsibat uçotu məlumatları əsasında tərtib edilən əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- ☐ Təşkilatın mühəsibat uçotu məlumatları əsasında tərtib olunan maliyyə vəziyyəti;
- ☐ Mühəsibat və statistika uçotunun məlumatları əsasında təşkilatın əmlak və maliyyə vəziyyəti, habelə onun onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- ☐ Təşkilatın statistik və operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri .
- ☐ Təşkilatın operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;

224 Uçot siyasəti baş mühasib tərəfindən hazırlanır və müəssisənin rəhbəri tərəfindən həyata keçirilir:

- ☐ Mühəsibat uçotu üzrə qanunvericilik, yaxud normativ aktlar dəyişikliklər yaradıqda;
- ☒ Mühəsibat uçotu üzrə qanunvericilik, yaxud normativ aktlar, təşkilatın fəaliyyət şəraiti və növləri , habelə mülkiyyətlər dəyişdirildikdə;
- ☐ Təşkilatın fəaliyyət şəraiti və növləri , habelə mülkiyyətlər dəyişdirildikdə;
- ☐ Bir hesabat dövründən digərinədək hər il;
- ☐ Bütün cavablar düzgündür.

225 Hesabat dövrü ərzində hansı ardıcılıqla təşkilatın fəaliyyətinin maliyyə nəticələri (xalis mənfəət, yaxud xalis zərər) müəyyənləşdirilir?

- ☐ Fəaliyyətin adi növlərindən mənfəət(zərər) , mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər , gəlirlər ;sair gəlir və xərclərin saldosu;
- ☐ Fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər,xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları;fəaliyyətin adi növlərindən mənfəət(zərər) , sair gəlir və xərclərin saldosu;
- ☒ Fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər ; mənfəət vergisinin hesablanması və vergi sanksiyaları;
- ☐ Fəvqəladə vəziyyətlə bağlı itkilər; xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; sair gəlir və xərclərin saldosu;
- ☐ Fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər; fəaliyyətin adi növlərindən mənfəət(zərər) , sair gəlir və xərclərin saldosu;

226 İllik hesabatı edilən son qeydlər nəyi göstərir?

- ☐ Hesabat dövrü ərzində bütün təsərrüfat əməliyyatlarının tam əks etdirilməsi;
- ☐ Sintetik və analitik göstəricilər arasında eyniliyə nail olunması;
- ☐ Bütün əmlakın, öhdəliklərin, hazır məhsulun, malların və hesablaşmaların inventarlaşması nəticələrinin tam əks etdirilməsi;
- ☒ Bütün cavablar düzgündür.
- ☐ Hesabat formalarının normativ sənədlərdə nəzərdə tutulan qaydalar üzrə qiymətləndirilməsi;

227 Hesabatın tərtib olunması prinsipləri aşağıdakı qruplara bölünür:

- ☒ Əsas fərziyyələr və informasiyaların keyfiyyət xüsusiyyətləri;
- ☐ Maliyyə hesabatının məqsədi və keyfiyyət xüsusiyyətləri;
- ☐ Əsas fərziyyələr və maliyyə hesabatının elementləri;
- ☐ Maliyyə hesabatının məqsədi və elementləri.
- ☐ Əsas fərziyyələr və məhdudiyyətlər;

228 İnformasiyaların münasibliyi hansı keyfiyyət ilə müəyyən olunur:

- ☒ Xüsusiyyət (məniyyət) və əhəmiyyətliklik;

- ☐ Xüsusiyyət (məhiyyət) və anlaşıqlılıq;
- ☐ Əhəmiyyətlik və ehtiyatlılıq;
- ☐ Əhəmiyyətlik və anlaşıqlılıq.
- ☐ Təhlil və müqayisəlilik;

229 Hesabat məlumatları ümümləşdirmə dərəcəsinə görə bölünür:

- ☐ Mühəsibat , statistika və vergi.
- ☐ İllik və dövrü.
- ☒ İlk və icmal.
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Kənar və daxili.

230 İzahedici qeydlərin əsas təyinatı nədən ibarətdir:

- ☒ Təşkilatın maliyyə vəziyyəti haqda daha tam informasiya əldə etmək məqsədilə mühəsibat hesabatının tərkibində təqdim olunan formaların məhiyyətinə əlavə;
- ☐ Müəyyən təsərrüfat şəraitində təşkilatın fəaliyyətinin bir hissəsini açıqlayan informasiyaların verilməsi;
- ☐ Mühəsibat balansında təqdim olunan göstəricilərin dəqiqləşdirilməsi;
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda verilən göstəricilərin dəqiqləşdirilməsi;
- ☐ Mühəsibat balansında və mənfəət və zərərlər haqqında hesabatda verilən göstəricilərin dəqiqləşdirilməsi;

231 Təsərrüfat fəaliyyətinin şərti faktlarının nəticəsi belə ola bilər:

- ☐ Şərti gəlirlər və şərti xərclər;
- ☐ Mənfəət və zərərlər;
- ☒ Şərti aktivlər və şərti öhdəliklər;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Mümkün aktivlər və öhdəliklər;

232 İzahedici qeydlərdə təşkilatın maliyyə vəziyyətinə qiymət verilir:

- ☒ Qısamüddətli və uzunmüddətli perspektivlərə;
- ☐ Hesabat dövrünə;
- ☐ Uzunmüddətli perspektivə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Konkret tarixə;

233 Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinin əlamətinə aiddir:

- ☒ Maliyyə alətləri bazar qiymətlərinin qısamüddətli tərəddüdündən sonra gəlir əldə etmək məqsədi ilə satın alınmışdır;
- ☐ Dividend şəklində gəlir əldə etmək məqsədi ilə maliyyə aktivini satın alınmışdır;
- ☐ Maliyyə aktivlərinin 1 ildən çox olmamaqla sahibi olmaq nəzərdə tutulur;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Maliyyə aktivini digər şirkətlərin pay aləti hesab olunur;

234 Satış üçün nəzərdə tutulan maliyyə aktivləri ilkin tanınma zamanı necə qiymətləndirilir:

- ☐ Faktik xərclərlə;
- ☐ Bərpa dəyəri ilə;
- ☐ Bazar dəyəri ilə;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Ədalətli dəyərle;

235 Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinin sonrakı qiymətləndirilməsi (ilk dəfə tanınandan

sonra) həyata keçirilir:

- ☐ Amortizasiya olunan faktik xərclər üzrə;
- ☐ Bərpa dəyəri üzrə;
- ☒ Ədalətli dəyər üzrə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Seçilmiş uçot siyasətindən asılı olaraq amortizasiya olunan faktiki xərclər üzrə və yaxud ədalətli dəyər üzrə;

236 Ödəlinənədək tutulan maliyyə aktivlərinin sonrakı qiymətləndirilməsi (ilk dəfə tanınandan sonra) həyata keçirilir:

- ☒ Amortizasiya olunan faktik xərclər üzrə;
- ☐ Bərpa dəyəri üzrə;
- ☐ Ədalətli dəyər üzrə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Seçilmiş uçot siyasətindən asılı olaraq amortizasiya olunan faktiki xərclər üzrə və yaxud ədalətli dəyər üzrə;

237 İnformasiyaların münasibliyi hansı keyfiyyət ilə müəyyən olunur

- ☒ Xüsusiyyət (məhiyyət) və əhəmiyyətlik
- ☐ Xüsusiyyət (məhiyyət) və anlaşılqlılıq
- ☐ Əhəmiyyətlik və ehtıramlılıq
- ☐ Əhəmiyyətlik və anlaşılqlılıq
- ☐ Tamlıq və müqayisəlılık

238 Mühasibat balansının məzmunu təşkilatın müəyyən tarixə aktiv və öhdəlıklərinin vəziyyətini təcəssüm etdirir

- ☐ Əməlıyyət tsiklinin davamı üzrə bölünmədən
- ☐ Borc və xüsusi kapital formasında
- ☒ Tədavül (ödəmə) müddətindən asılı olaraq qısamüddətli və uzunmüddətli bölünməklə
- ☐ Bütün cavablar düzgündür
- ☐ Dövriyyə və dövriyyədən kənar fondlar formasında

239 Mühasibat (maliyyə) hesabatı tərtib olunduqda informasiyaların aşağıdakı neytrallığı təmin edilir:

- ☒ Hesabatdan istifadə edənlərin bir qrupunun maraqlarının digər qrupun maraqlarından birtərəfli qaydada təmin olunmasını istisna etmək
- ☐ Təşkilatın əmlakının və onun öhdəlıklərinin bazar qiymətləri əsasında hesabatının təqdim olunması yolu ilə
- ☐ İnformasiyaların sadə variantda təqdim olunması yolu ilə
- ☐ İnformasiyaların seçilməsi yolu, yaxud təqdim olunması formaları (bunlar hesabatdan istifadə edənlərin qərarlarına təsir göstərir)
- ☐ Bütün cavablar düzgündür

240 Mühasibat hesabatı aşağıdakı məlumatların vahid sistemidir

- ☒ Təşkilatın Müəyyən olunan formada mühasibat uçotu məlumatları əsasında tərtib edilən əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri
- ☐ Təşkilatın mühasibat uçotu məlumatları əsasında tərtib olunan maliyyə vəziyyəti
- ☐ Mühasibat və statistika uçotunun məlumatları əsasında təşkilatın əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri
- ☐ Təşkilatın statistik və operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri
- ☐ Təşkilatın operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri

241 Uçot siyasəti baş mühasib tərəfindən hazırlanır və müəssisənin rəhbəri tərəfindən həyata keçirilir:

- ☐ Bir hesabat dövründən digərinədək hər il
- ☐ Təşkilatın fəaliyyət şəraiti və növləri , habelə mülkiyyətlər dəyişdirildikdə
- ☐ Mühəsibat uçotu üzrə qanunvericilik, yaxud normativ aktlar dəyişikliklərə yaradıqda
- ☐ Bütün cavablar düzgündür
- ☒ Mühəsibat uçotu üzrə qanunvericilik, yaxud normativ aktlar, təşkilatın fəaliyyət şəraiti və növləri , habelə mülkiyyətlər dəyişdirildikdə

242 Hesabat dövrü ərzində hansı ardıcılıqla təşkilatın fəaliyyətinin maliyyə nəticələri (xalis mənfəət, yaxud xalis zərər) müəyyənləşdirilir?

- ☐ Fövqəladə vəziyyətlərdən irəli hələn itkilər; fəaliyyətin adi növlərindən mənfəət(zərər) , sair gəlir və xərclərin saldosu
- ☐ Fövqəladə vəziyyətlə bağlı itkilər; xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; sair gəlir və xərclərin saldosu
- ☐ Fövqəladə vəziyyətlərdən irəli hələn itkilər,xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları;fəaliyyətin adi növlərindən mənfəət(zərər) , sair gəlir və xərclərin saldosu;
- ☒ Fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər ; mənfəət vergisinin hesablanması və vergi sanksiyaları;
- ☐ Fəaliyyətin adi növlərindən mənfəət(zərər) , mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər , gəlirlər ;sair gəlir və xərclərin saldosu;

243 İllik hesabatla edilən son qeydlər nəyi göstərir?

- ☐ Hesabat dövrü ərzində bütün təsərrüfat əməliyyatlarının tam əks etdirilməsi;
- ☐ Sintetik və analitik göstəricilər arasında eyniliyə nail olunması
- ☐ Bütün əmlakın, öhdəliklərin, hazır məhsulun, malların və hesablamaların inventarlaşması nəticələrinin tam əks etdirilməsi
- ☒ Bütün cavablar düzgündür
- ☐ Hesabat formalarının normativ sənədlərdə nəzərdə tutulan qaydalar üzrə qiymətləndirilməsi

244 Büdcə təşkilatlarının mühəsibat hesabatlarının tərkibi müəyyənləşdirilir:

- ☒ Maliyyə Nazirliyi tərəfindən;
- ☐ Dövlət Statistika Komitəsi tərəfindən;
- ☐ Təşkilatın özü tərəfindən;
- ☐ Vergi Nazirliyi tərəfindən.
- ☐ Hökumət tərəfindən;

245 Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) maliyyə hesabatlarının tərtib olunması üçün nəzərdə tutulmuşdur:

- ☐ Fəaliyyət növündən asılı olmayaraq istənilən ticarət və kommersiya təşkilatları üçün;
- ☐ Sığorta şirkətləri və digər maliyyə institutları üçün;
- ☐ Kommersiya bankları üçün;
- ☒ Bütün cavablar düzgündür
- ☐ Dövlət bölməsinin müəssisələri üçün;

246 Mühəsibat hesabatının formaları tərtib edildikdə əsasən istifadə olunur:

- ☐ Baş kitabın məlumatları (maliyyə hesabatları tərtib edildikdə);
- ☐ Operativ və statistik uçotun məlumatları;
- ☒ Analitik və sintetik uçotun, Baş kitabın ,uçot hesabları üzrə məşinoqramların və dövriyyə cədvəlinin məlumatları;
- ☐ Uçot hesabları üzrə məşinoqramların və dövriyyə cədvəlinin məlumatları.
- ☐ Analitik və sintetik uçotun məlumatları;

247 Dərc olunan mühəsibat hesabatının etibarlılığı kim tərəfindən təsdiq edilir?

- ☐ Vergi orqanları;
- ☐ Statistika orqanları
- ☐ Maliyyə Nazirliyi;
- ☐ Maliyyə Nazirliyi və vergi orqanları.
- ☒ Müstəqil auditor təşkilatı;

248 Beynəlxalq səviyyədə uçotun harmonizasiyasına tələbat və mühasibat hesabatlarının tərtibinə yanaşma aşağıdakılardan irəli gəlir:

- ☐ Milli şirkətlərin beynəlxalq bazara çıxışı;
- ☒ Nəhəng fond birjalarının tələblərinin korporasiyanın qiymətli kağızlarının listinqinə aid edilməsi;
- ☐ Milli fərqlərdən asılı olaraq mühasibat hesabatı informasiyalarının eyni olmaması;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Milli fərqlərdən asılı olaraq mühasibat hesabatı informasiyalarının eyni olmaması və milli şirkətlərin beynəlxalq bazara çıxışı;

249 Hesabat aşağıdakı halda müqayisə olunan hesab edilir;

- ☒ Əvvəlki hesabat dövrünün məlumatları ilə müqayisə oluna bildikdə;
- ☐ Təşkilatın təsərrüfat fəaliyyətinin bütün faktları haqqında informasiyaya malikdir;
- ☐ Təşkilatın göstəriciləri digər təşkilatın göstəriciləri ilə müqayisə olunduqda;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Təşkilatın məlumatları digər təşkilatın məlumatları ilə müqayisə olunandır və burada təşkilatın təsərrüfat fəaliyyətinin bütün faktları haqqında informasiyalar var;

250 Aşağıdakı göstərilən hesabat növlərindən hansı təşkilatın maliyyə hesabatına aid edilir;

- ☐ Statistik;
- ☒ Konsolidə edilən ;
- ☐ Xüsusi;
- ☐ Xüsusi və konsolidə edilən.
- ☐ Statistik və xüsusi;

251 Nizamnamə (yığım) kapitalında , ehtiyat kapitalında və kapitalın digər tərkib hissələrində dəyişikliklər haqqında informasiyaların açıqlanması təşkilatda aşağıdakı hesabatda əks etdirilir:

- ☐ Mühasibat balansında;
- ☒ Kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ İzahedici qeydlərdə.
- ☐ Pul vəsaitinin hərəkəti haqqında hesabatda;

252 Pul vəsaitlərinin hesabat dövründə mövcudluğunu, daxil olmasını və istifadəsini xarakterizə edən hesabat məlumatlarının açıqlanması cari, investisiya və maliyyə fəaliyyəti bölmələr üzrə əks etdirilir:

- ☐ Mühasibat balansında;
- ☐ Kapitlada dəyişikliklər haqqında hesabatda;
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ İzahedici qeydlərdə.
- ☒ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;

253 Mühasibat (maliyyə) hesabatı kimlər tərəfindən imzalanır:

- ☒ Təşkilatın rəhbəri və baş mühasibi tərəfindən;
- ☐ Təşkilatın baş mühasibi və auditor tərəfindən;
- ☐ Təşkilatın rəhbəri və auditor tərəfindən;

- ☐ Təşkilatın rəhbəri tərəfindən.
- ☐ Təşkilatın rəhbəri, baş mühasibi və auditor tərəfindən;

254 Hesabat dövrü dedikdə nə başa düşülür?

- ☐ Təşkilatın fəaliyyətə başladığı andan onun ləvğ olunduğu, yaxud yenidən qurulduğu anadək;
- ☐ İki auditor yoxlaması arasındakı dövr;
- ☒ Hesabat ilinin yanvarın 1-dən hesabat ilinin dekabr ayının 31-dək olan dövr;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Mülkiyyətçinin müəyyənləşdirdiyi hesabatın tərtib olunduğu dövr;

255 Bütövlükdə mühasibat uçotunun və mühasibat hesabatının təşkilinə görə məsuliyyət daşıyır:

- ☒ Təşkilatın rəhbəri;
- ☐ Daxili audit;
- ☐ Təşkilatın baş mühasibi;
- ☐ Kənar audit.
- ☐ Mühasib-analitik

256 Təşkilatın uçot siyasəti dedikdə başa düşülür:

- ☐ Bütün cavablar düzgündür.
- ☐ Sənədlərin yazılmasından onların arxivə verilməsi mərhələsi;
- ☒ Müəssisənin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alan tələblər əsasında mühasibat uçotunun aparılmasının konkret metod və formalarının məcmusu;
- ☐ İcmal cədvəllərin tərtibinə imkan verən iqtisadi mahiyyətinə görə həmcins sənədlərin kip halında seçilməsi;
- ☐ Müəssisənin qəbul etdiyi mühasibat uçotunun hesablar planının müxəbirləşməsi;

257 Hesabat dövründə inventarlaşmaların sayı , onların keçirilmə müddətləri, yoxlanılması, əmlakın və öhdəliklərin siyahısı:

- ☐ Normativ sənədlərlə müəyyən edilir;
- ☐ Təşkilat müstəqil şəkildə müəyyənləşdirir;
- ☒ Normativ sənədlərlə və təşkilat tərəfindən müstəqil şəkildə müəyyənləşdirir.
- ☐ Təşkilatın maliyyə hesabatını yoxlayan auditor təşkilatı müəyyənləşdirir;
- ☐ Respublikanın Maliyyə Nazirliyi müəyyənləşdirir;

258 Müəssisənin maliyyə vəziyyəti haqqında informasiyaları uçotda formalaşdıran əsas elementlər hansılardır?

- ☐ aktivlər, öhdəlik, kapital
- ☐ aktivlər, passivlər, öhdəlik, kapital
- ☒ gəlirlər, xərclər
- ☐ aktivlər,gəlirlər, xərclər
- ☐ Bütün cavablar düzgündür

259 Müəssisənin maliyyə nəticələri haqqında informasiyaları uçotda formalaşdıran əsas elementlər hansılardı?

- ☒ gəlirlər, xərclər
- ☐ aktivlər, passivlər, öhdəlik, kapital
- ☐ aktivlər, öhdəlik, kapital
- ☐ aktivlər,gəlirlər, xərclər
- ☐ Bütün cavablar düzgündür

260 Kapitalın hərəkəti haqda hesabatı necə təsvir edirsiniz?

- ☐ balans əlavə
- ☐ Bütün cavablar düzgündür
- ☐ üzəşdirmə cədvəli
- ☐ dövriyyə cədvəli
- ☒ mühasibat hesabatı formasında

261 Mühasibat və vergiyə cəlb olunma mənfəət(zərər) arasında daimi fərqlər nəyin nəticəsində meydana çıxır?

- ☐ Mühasibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə
- ☐ Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərər sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə
- ☒ Mühasibat mənfəəti (zərər) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində
- ☐ Bütün cavablar düzgündür
- ☐ Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablamasının müxtəlif üsulları tətbiq edildikdə

262 Hesabat dövrünün mühasibat mənfəətinin (zərər) formalaşdırın gəlir və xərclərin daimi fərqləri mənfəət vergisindən çıxılmaqla, aktivlərin və öhdəliklərin müvafiq hesablarında daimi fərqlər qaydasında əks etdirilir:

- ☒ Daimi vergi aktivləri və daimi vergi öhdəlikləri
- ☐ Daimi vergi öhdəlikləri
- ☐ Daimi vergi aktivləri
- ☐ Daimi vergi aktivləri və təxirə salınan vergi öhdəlikləri
- ☐ Təxirə salınan vergi öhdəlikləri

263 Gəlir və xərclərin tanınmasının müxtəlif qaydalarının tətbiqi yaranan hesabat dövrünün mühasibat və vergi mənfəəti (zərəri) arasındakı fərq aşağıdakılardan ibarətdir

- ☐ Daimi və büdcə fərqləri
- ☐ Çıxılan və vergi fərqləri
- ☒ Daimi və müvəqqəti fərq;
- ☐ Çıxılan və daimi fərqlər
- ☐ Büdcə fərqləri

264 İqtisadi mahiyyətinə və formalaşmasına görə hesabat bölünür:

- ☐ Kənar və daxili
- ☐ İlk və icmal
- ☒ Mühasibat, statistika və vergi
- ☐ Bütün cavablar düzgündür
- ☐ İllik və dövrü

265 Büdcə təşkilatlarının mühasibat hesabatlarının tərkibi müəyyənləşdirilir:

- ☐ Vergi Nazirliyi
- ☐ Dövlət Statistika Komitəsi
- ☐ Təşkilatın özü
- ☒ Maliyyə Nazirliyi
- ☐ Hökumət

266 Mühasibat hesabatından istifadə edən bütün qrupların maraqlarının gözlənilməsi hər şeydən əvvəl

hesabatda olan aşağıdakı informasiyalar vasitəsi ilə təmin olunur:

- ☐ Əhəmiyyətlik
- ☐ Ardıcılıq
- ☐ Bütövlük
- ☐ Müqayisəlilik
- ☒ Neytrallıq

267 Mühasibat hesabatları tərtib olunan zaman qabaqcadan görülməli işlərə aiddir:

- ☐ Mühasibat uçotu hesablar üzrə məşinogramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması və təşkilatın kassasının qəflətən inventarlaşması
- ☐ Təşkilatın kassasının qəflətən inventarlaşması
- ☒ Əmlak və öhdəliklərin inventarlaşması
- ☐ Bütün cavablar düzgündür
- ☐ Mühasibat uçotu hesablar üzrə məşinogramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması

268 Mühasibat hesabat aşağıdakı funksiyaları yerinə yetirir:

- ☐ İdarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və hesablar planının quruluşunda varisliyi təmin edir
- ☒ Mühasibat uçotu hesablar planının quruluşunda varisliyi təmin edir
- ☐ Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri azaltmağa imkan verir
- ☐ Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri aşağı salır
- ☐ Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır

269 Hesabat aşağıdakı halda etibarlı sayıla bilər:

- ☐ Maliyyə informasiyalarından istifadə edən müxtəlif qrupların mənafeələrini nəzərə almadıqda və əhəmiyyətli səhvlər və yaxud qiymət təhrifi olmadıqda
- ☐ Əhəmiyyətli səhvlər və yaxud qiymətlərin təhrifi olmadıqda və təsərrüfat fəaliyyəti düzgün əks etdirildikdə
- ☐ Maliyyə informasiyalarını istifadə edən müəyyən qrupların maraqlarına istiqamətlənmədikdə
- ☐ Düzgün cavab yoxdur
- ☒ Mühasibat uçotu üzrə normativ aktlar əsasında qoyulan tələblərə uyğun olaraq formalaşdırılmışdır

270 Mühasibat hesabatının tərifini belə formalaşdırmaq olar

- ☐ Operativ hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat- təsərrüfat fəaliyyətinin nəticələri haqda göstəricilər sistemi
- ☒ Mühasibat uçotu məlumatları əsasında tərtib olunan təşkilatın əmlak və maliyyə vəziyyəti haqqında vahid göstəricilər sistemi
- ☐ Statistik, operativ və mühasibat uçot məlumatları əsasında təşkilatın təsərrüfat maliyyə fəaliyyətinin nəticələri barədə formalaşan məlumatlar sistemi
- ☐ Statistik hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat – təsərrüfat fəaliyyətinin nəticələri haqqında göstəricilər sistemi
- ☐ Təşkilatın maliyyə vəziyyəti və onun maliyyə fəaliyyətinin səmərəliliyi haqqında icmal məlumatları əks etdirən cədvəllər sistemi

271 Mühasibat və vergidə cəlb olunma mənfəəti (zərəri) arasındakı çıxılan müvəqqəti fərqlər aşağıdakıların nəticəsində meydana gəlir

- ☐ Mühasibat mənfəəti (zərər) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində
- ☐ Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablamasının müxtəlif üsulları tətbiq edildikdə

- ☒ Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərər sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə
- ☐ Bütün cavablar düzgündür
- ☐ Mühəsibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə

272 Mühəsibat hesabatının formalarının nümunələri :

- ☒ tətbiq olunması məcburidir
- ☐ müəssisə özü hazırlayır
- ☐ tövsiyyə xarakteri daşıyır
- ☐ Bütün cavablar düzgündür
- ☐ yalnız yekun kodlara əməl etməklə, müəssisə tərəfindən hazırlanır

273 Mühəsibat hesabatının formaları və onların doldurulması qaydası təsdiq edilir:

- ☒ Statistika Komitəsi tərəfindən
- ☐ Vergilər Nazirliyi tərəfindən
- ☐ Maliyyə Nazirliyi tərəfindən
- ☐ Bütün cavablar düzgündür
- ☐ Nazirlər Kabineti tərəfindən

274 Müəssisə hansı hesabatı tərtib etməlidir?

- ☒ mühəsibat
- ☐ konsolidə edilən
- ☐ xüsusi
- ☐ Bütün cavablar düzgündür
- ☐ statistik

275 Hesabatın tərtib olunmasının hansı məqsədləri var?

- ☒ mühəsibat uçotunun nəticə verən informasiyalarının faydalılığını təmin etmək
- ☐ vergi hesabatın tərtib etmək üçün informasiya bazası
- ☐ bütün cavablar səhvdir
- ☐ nəzarət orqanlarını informasiya ilə təmin etmək
- ☐ səhmdarların tələblərini ödəmək

276 Mühəsibat hesabatı nədir?

- ☐ dövriyyə cədvəli
- ☐ ilkin sənədləşmə
- ☒ hesabatın bir-birilə qarşılıqlı əlaqəsi olan formaları
- ☐ Bütün cavablar düzgündür
- ☐ üzləşdirmə vedomostu

277 Aktivlərin, öhdəliklərin, gəlir və xərclərin habelə digər göstəricilərin olmadığı halda hesabatın həmin maddələri belə qeydə alınır:

- ☐ heçnə göstərilmir
- ☒ üstündən xətt çəkilir, yaxud göstərilmir
- ☐ üstündən xətt çəkilir
- ☐ “0” rəqəmi yazılır
- ☐ bütün cavablar səhvdir

278 Mühəsibat hesabatı belə bir tərtib edilməlidir:

- ☐ müəssisə rəhbərinin və baş mühasibin imzası ilə
- ☒ təsdiq edilmiş formada, Azərbaycan dilində, müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanmaqla
- ☐ hesabat ilinin dekabr ayının 31 - i tarixinə
- ☐ müəssisənin rəhbəri imzası ilə
- ☐ baş mühasibin imzası ilə

279 Qüvvədə olan qanunvericiliyə görə mühasibat hesabatında məlumatlar hansı valyuta ilə verilir?

- ☐ ABŞ dolları
- ☐ Bütün cavablar düzgündür
- ☐ Türk lirası
- ☒ Azərbaycan manatı
- ☐ Avro

280 Mühasibat hesabatında verilən göstəricilərin əhəmiyyəti asılıdır:

- ☐ işin xarakterinə qiymət verilməsindən
- ☒ konkret vəziyyətə və işin xarakterinə qiymət verilməsindən
- ☐ ümumiyyətlə, heç bir amildən
- ☐ Bütün cavablar düzgündür
- ☐ konkret vəziyyətə qiymət verilməsindən

281 Hansı hesabat formasında maliyyə nəticəsi haqda informasiya açıqlanır?

- ☐ mənfəət və zərər haqqında hesabat
- ☐ balans
- ☒ pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☐ kapitalın hərəkəti haqqında hesabat
- ☐ Bütün cavablar düzgündür

282 Hansı hesabat formasında maliyyə vəziyyəti haqda informasiyalar açıqlanır?

- ☒ balans
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☐ kapitalın hərəkəti haqqında hesabat
- ☐ Bütün cavablar düzgündür
- ☐ mənfəət və zərər haqqında hesabat

283 Kiçik sahibkarlıq subyektləri hansı hesabat formasını təqdim etməlidir?

- ☐ balans
- ☐ Bütün cavablar düzgündür
- ☒ vergi bəyannaməsi
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında
- ☐ kapitalın hərəkəti haqqında hesabat

284 Aralıq və illik hesabatların tərkibinə hansılar daxil edilir?

- ☐ mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul
- ☐ mənfəət və zərər haqqında hesabat
- ☐ vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☐ Bütün cavablar düzgündür
- ☒ balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitalın hərəkəti haqqında hesabat

285 Maliyyə hesabatında açıqlanan informasiyalara qoyulan tələblərə nələr aiddir?

- ☐ tamlıq və etibarlılıq
- ☒ etibarlılıq, tamlıq, neytrallıq, əhəmiyyətlik, müqayisəlik
- ☐ neytrallıq və əhəmiyyətlik
- ☐ Bütün cavablar düzgündür
- ☐ müqayisəlik, əhəmiyyətlik, etibarlılıq, neytrallıq

286 Daxili istifadəçilər üçün mühasibat uçotunda formalaşan informasiyaların faydalılıq tələblərini hansı təşkilat müəyyən edir?

- ☐ Maliyyə Nazirliyi
- ☐ səhmdarlar
- ☐ mülkiyyətçilər
- ☐ bütün cavablar düzgündür
- ☒ təşkilatın rəhbəri

287 Mühasibat uçotunda formalaşan informasiyaların qarşısına qoyulan keyfiyyət tələbləri:

- ☐ faydalılıq və yerində olmaq
- ☐ əhəmiyyətlik
- ☐ etibarlılıq və müqayisəlik
- ☐ Bütün cavablar düzgündür
- ☒ faydalılıq, yerində olmaq, etibarlılıq, müqayisəlik

288 Oktyabr ayının 1-dən sonrakı dövrdə yaradılan müəssisə üçün hesabat ili aşağıdakı kimidir:

- ☐ cari ilin dekabr ayının 31-dək
- ☒ növbəti ilin dekabr ayının 31-dək
- ☐ növbəti ilin oktyabr ayının 1-dək
- ☐ bütün cavablar düzgündür
- ☐ növbəti ilin iyun ayının 31-dək

289 İllik mühasibat hesabatının təqdim olunma müddəti belədir:

- ☐ il başa çatandan sonra 60 gün ərzində
- ☐ növbəti ilin iyun ayının 1- dək
- ☐ növbəti ilin aprel ayının 1-dək
- ☐ 120 gün ərzində
- ☒ 90 gün ərzində

290 Mühasibat hesabatının dərc olunması müddəti:

- ☐ hesabat ilindən sonrakı yanvar ayının 1-dək
- ☐ hesabat ilindən sonrakı iyul ayının 1-dək
- ☐ hesabat ilindən sonrakı aprel ayının 1-dək
- ☐ Bütün cavablar düzgündür
- ☒ hesabat ilindən sonrakı oktyabr ayının 1-dək

291 Mühasibat hesabatına hansı əlavə informasiyalar əlavə edilir?

- ☐ dövriyyə vedomostları
- ☒ debitorların siyahısı
- ☐ ilkin sənədlər
- ☐ bütün cavablar düzgündür
- ☐ xarici valyuta ilə hesablar

292 əgər mühasibat uçotu və hesabat tərtib olunan zaman təşkilatın maliyyə vəziyyəti haqqında tam təsəvvürün formalaşması üçün məlumatlar kifayət etməzsə, onda mühasibat hesabatı özünün müvafiq formalarında açıqlanan göstərişlər də əlavə edir:

- ☐ Mühasibat balansına
- ☐ Kapitala dəyişikliklər haqqında hesabat
- ☐ Mənfəət və hesablar haqqında hesabat
- ☒ İzahedici qeydlərdə
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda

293 Maliyyə hesabatı və uçotun beynəlxalq səviyyədə standartlaşmasının zəruriliyindən irəli gələn əsas amillərə aiddir:

- ☐ Milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun adekvat transformasiyasının zəruriliyi
- ☒ Milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx integrasiyası
- ☐ Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması və milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx integrasiyası

294 Təsərrüfat fəaliyyətinin statik və dinamik tərəfləri əks etdirilən hesabatın əsas formaları bunlardır:

- ☐ Mühasibat balansı
- ☐ Mühasibat balansı və pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- ☐ Mühasibat balansı və kapitalda dəyişikliklər haqqında hesabat
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və kapitalda dəyişikliklər haqqında hesabat.
- ☒ Mühasibat balansı və mənfəətlər haqqında hesabat

295 Hesabatın tərtib olunması prinsipləri aşağıdakı qruplara bölünür

- ☒ Əsas fərziyyələr və informasiyaların keyfiyyət xüsusiyyətləri
- ☐ Maliyyə hesabatının məqsədi və keyfiyyət xüsusiyyətləri
- ☐ Əsas fərziyyələr və maliyyə hesabatının elementləri
- ☐ Maliyyə hesabatının məqsədi və elementləri
- ☐ Əsas fərziyyələr və məhdudiyyətlər

296 Mühasibat uçotunun hansı modeli üçün vergitutma ilə sıx əlaqəsi xarakterikdir?

- ☐ İngilis-sakson
- ☐ Latın –Amerikan
- ☒ Qitə
- ☐ Latın –Amerikan və İslam
- ☐ İslam

297 Hesabat məlumatları ümümləşdirmə dərəcəsinə görə bölünür:

- ☐ Mühasibat , statistika və vergi
- ☐ İllik və dövrü
- ☒ İlk və icmal.
- ☐ Bütün cavablar düzgündür
- ☐ Kənar və daxili

298 Təqdim olunma ünvanlarına görə hesabat bölünür:

- ☐ Mühasibat, statistika və vergi;

- ☒ Kənar və daxili;
- ☐ İlk və icmal;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ İllik və dövrü;

299 Mənfəət və zərərlər haqqında hesabat xarakterizə edir:

- ☒ Təşkilatın fəaliyyətinin maliyyə nəticəsi;
- ☐ Təşkilatın maliyyə vəziyyətini;
- ☐ Pul vəsaitlərinin hərəkəti;
- ☐ Təşkilatın maliyyə vəziyyətini və pul vəsaitlərinin hərəkəti;
- ☐ Düzgün cavab yoxdur.

300 Fəaliyyətin adi növləri üzrə gəlirlər və xərclər bölməsində hansı göstərici öz əksini tapmır:

- ☐ Kommersiya xərcləri;
- ☐ Satışdan mənfəət (zərər);
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Əlavə dəyər vergisi;
- ☐ Satılmış məhsulların, malların, işlərin və xidmətin maya dəyəri;

301 Mənfəət və zərərlər haqqında hesabatda hansı göstərici əks etdirilmir:

- ☐ Bazis hər bir səhmin mənfəəti (zərəri)
- ☐ Ümumi mənfəət;
- ☐ Sair əməliyyat gəlirləri;
- ☒ Debitor borcları;
- ☐ Düzgün cavab yoxdur.

302 Mənfəət və zərərlər haqqında hesabatda maddələrin qruplaşmasının neçə üsulu mövcuddur:

- ☐ 5
- ☐ 1
- ☐ 4
- ☐ 3
- ☒ 2

303 Tədavüldə olan adi səhmlərin miqdarı haqqında informasiyaları hansı sənəd açıqlayır:

- ☐ İzahedici qeydlər;
- ☐ Müəssisənin nizamnaməsi;
- ☒ Səhmdarların reyestri;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Uçot siyasəti;

304 Hesabat dövrünün bazis mənfəəti hesablandıqda hansı göstərici nəzərə alınmır:

- ☐ Mənfəətin cari vergisi və imtiyazlı səhmlərin dividendləri;
- ☐ Mənfəətin cari vergisi və adi səhmlərin dividendləri;
- ☒ İmtiyazlı səhmlərin dividendləri;
- ☐ Adi səhmlərin dividendləri;
- ☐ Mənfəətin cari vergisi;

305 Təşkilatın rəhbərinin məqsədindən asılı olaraq mənfəət iqtisadi nəzəriyyədə necə xarakterizə olunur:

- ☒ Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;
- ☐ Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya);
- ☐ Kapitalın hesabat dövrü ərzində artması (statik konsepsiya);
- ☐ Düzgün cavab yoxdur
- ☐ Kapitalın hesabat dövrü ərzində azalması;

306 Təşkilatın mülkiyyətçilərinin (təsisçilər, səhmdarlar) məqsədindən asılı olaraq iqtisadi nəzəriyyədə mənfəət necə traktovka olunur:

- ☐ Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;
- ☐ Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya);
- ☒ Kapitalın hesabat dövrü ərzində artması (statik konsepsiya);
- ☐ Düzgün cavab yoxdur
- ☐ Kapitalın hesabat dövrü ərzində azalması;

307 İctimaiyyətin məqsədindən asılı olaraq iqtisadi ədəbiyyatda mənfəət necə traktovka olunur:

- ☐ Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;
- ☒ Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya);
- ☐ Kapitalın hesabat dövrü ərzində artması (statik konsepsiya);
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Kapitalın hesabat dövrü ərzində azalması;

308 Hansı cavab düzgün deyil:

- ☐ İzahedici qeydlərdə digər hesabat formalarında olmayan təşkilatın fəaliyyəti haqda əlavə informasiyalar yerləşdirilir.
- ☐ İzahedici qeydlərin mühüm hissəsi illik mühasibat hesabatının yekunları və xalis mənfəətin bölüşdürülməsi haqda informasiyalar hesab olunur.
- ☒ Mühasibat uçotu üzrə normativ sənədlərlə izahedici qeydlərin quruluşu rəqlamentləşdirilmişdir.
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Təşkilat izahedici qeydləri mühasibat hesabatının tərkibində təqdim edir.

309 Uçot siyasətindəki dəyişikliklər aşağıdakı hallarda baş verə bilər:

- ☐ Müəssisənin direktoru, yaxud baş mühasibi dəyişdirildikdə;
- ☐ Səhmdarlar şurasının qərarı ilə;
- ☒ Müəssisənin fəaliyyət şəraitində əhəmiyyətli dəyişikliklər olduqda
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Mütləq səbəb olmadan;

310 Hansı dövrdə hesabat tarixindən sonra hadisələr baş verə bilər?

- ☒ Hesabat ili başa çatdıqdan sonrakı 90 gün ərzində;
- ☐ Hesabat dövrü başa çatdıqdan sonra ay ərzində;
- ☐ Hesabat dövrü başa çatdıqdan sonrakı 60 gün ərzində;
- ☐ Hesabat dövrü başa çatdıqdan sonra 45 gün ərzində.
- ☐ Təşkilatın müəyyənləşdirdiyi dövr ərzində;

311 Hesabat dövrü ərzində cəmiyyətin təsərrüfat fəaliyyətinin nəticələrinə görə illik dividendlərin elan olunması:

- ☒ Hesabat tarixindən sonrakı hadisədir;
- ☐ Təsərrüfat fəaliyyətinin şərti faktıdır;
- ☐ Hesabat dövrünün hadisəsidir;
- ☐ Düzgün cavab yoxdur.

- ☐ Hesabat dövründən sonrakı təsərrüfat fəaliyyəti faktıdır;

312 Səhmlərin və digər qiymətli kağızların emissiyası haqqında qərarın qəbulu:

- ☐ Birgə fəaliyyət haqqında informasiya;
☒ Hesabat tarixindən sonrakı hadisədir;
☐ Təsərrüfat fəaliyyətinin şərti faktıdır;
☐ Seqmentlər üzrə informasiya;
☐ Düzgün cavab yoxdur.

313 İzahedici qeydlər aşağıdakıları əks etdirməyə istiqamətlənmişdir:

- ☐ Təşkilat fəaliyyətinin qısa xarakteristikası;
☐ Təşkilatın fəaliyyətinin əsas göstəriciləri;
☒ Təşkilatın fəaliyyəti haqqında daha tam və obyektiv mənzərə əldə etmək üçün faydalı informasiyalar;
☐ Düzgün cavab yoxdur.
☐ Təşkilatın maliyyə vəziyyəti;

314 Maliyyə hesabatında əksini tapan hesabat tarixindən sonrakı hadisələr aşağıdakı dövrlərdə olur:

- ☐ Hesabat tarixindən sonra, lakin növbəti maliyyə hesabatı tarixinədək;
☐ Hesabat tarixindən sonra və hesabat səhmdarların ümumi iclasında təsdiq olunan tarixədək;
☒ Hesabat tarixindən sonra və hesabat buraxılış üçün təsdiq olunan tarixinədək;
☐ Düzgün cavab yoxdur
☐ Hesabat tarixindən sonra və maliyyə hesabatı dərc olunan tarixədək;

315 Hesabat tarixindən sonra düzəliş edilən hadisələrə aiddir:

- ☐ Hesabat tarixindən sonra meydana çıxan şərtləri göstərən
☒ Hesabat tarixinədək yol verilən hadisələrə münasibətdə təqdim olunan sübutlar;
☐ Hesabat dövrü ilə müqayisədə təşkilatın fəaliyyətini dəyişən şərtlər;
☐ Düzgün cavab yoxdur.
☐ Şirkətin maliyyə nəticəsinə təsir edən amillər

316 Hesabat tarixindən sonrakı düzəliş olunmayan hadisələrə aiddir:

- ☒ Hesabat tarixindən sonra meydana çıxan şərtləri göstərən;
☐ Hesabat tarixinədək yol verilən hadisələrə münasibətdə təqdim olunan sübutlar;
☐ Hesabat dövrü ilə müqayisədə təşkilatın fəaliyyətini dəyişən şərtlər;
☐ Düzgün cavab yoxdur.
☐ Şirkətin maliyyə nəticəsinə təsir edən amillər;

317 Hesabat tarixindən sonrakı hadisələr əvvəlki dövrün maliyyə hesabatında aşağıdakı halda əks etdirilir:

- ☒ Əhəmiyyətli olduqda;
☐ Şirkətin fəaliyyətinin yeni şərtləri əvvəlki dövrlə müqayisədə öz əksini tapdıqda;
☐ Hesabat təsdiq olunan tarixədək yol verildikdə;
☐ Bütün cavablar düzgündür.
☐ Maliyyə hesabatı dərc olunan tarixədək baş verdikdə;

318 Aşağıda sadalanan hansı maddə maliyyə aktivlərinə aid edilmir:

- ☐ Pul vəsaitləri;
☒ Qısamüddətli bank kreditləri;
☐ Pul vəsaitlərinin və yaxud digər maliyyə aktivlərinin tələb olunması dair müqavilə hüququ;

- ☐ Potensial əlverişli şəraitdə maliyyə alətlərinin digər şirkətlərin maliyyə alətləri ilə mübadiləsinə dair müqavilə hüququ.
- ☐ Digər şirkətlərin pay alətləri;

319 Aşağıda sadalanan hansı maddə maliyyə öhdəliklərinə aid edilmir:

- ☐ Pul vəsaitləri;
- ☒ Qısamüddətli bank kreditləri;
- ☐ Pul vəsaitlərinin və yaxud digər maliyyə aktivlərinin tələb olunması dair müqavilə hüququ;
- ☐ Potensial əlverişli şəraitdə maliyyə alətlərinin digər şirkətlərin maliyyə alətləri ilə mübadiləsinə dair müqavilə hüququ.
- ☐ Digər şirkətlərin pay alətləri;

320 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☒ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Nizamnamə üzrə ehtiyat;
- ☐ Hazır məhsul;
- ☐ Sosial sığorta və təminat üzrə öhdəliklər.
- ☐ Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər;

321 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☒ Nizamnamə üzrə ehtiyat;
- ☐ Hazır məhsul;
- ☐ Sosial sığorta və təminat üzrə öhdəliklər.
- ☐ Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər;

322 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri);
- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☒ Qısamüddətli qiymətləndirilmiş öhdəliklər.
- ☐ Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;

323 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Nizamnamə üzrə ehtiyat;
- ☒ Hazır məhsul;
- ☐ Sosial sığorta və təminat üzrə öhdəliklər.
- ☐ Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər;

324 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Nizamnamə üzrə ehtiyat;
- ☐ Hazır məhsul;
- ☐ Sosial sığorta və təminat üzrə öhdəliklər.
- ☒ Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər;

325 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Nizamnamə üzrə ehtiyat;
- ☒ Sosial sığorta və təminat üzrə öhdəliklər.
- ☐ Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər;
- ☐ Hazır məhsul;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;

326 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Sair təxirə salınmış vergi aktivləri;
- ☒ İşçilər üçün uzunmüddətli bank kreditləri;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları.

327 Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın yüksək dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur:

- ☐ Hazır məhsulun anbara verilməsi;
- ☐ Sərvətlərin yola salınması;
- ☒ Pulun alınması;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hazır məhsulun anbara verilməsi və onun yola salınması.

328 Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın nisbi dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur:

- ☐ Hazır məhsulun anbara verilməsi;
- ☒ Sərvətlərin yola salınması;
- ☐ Pulun alınması;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hazır məhsulun anbara verilməsi və onun yola salınması.

329 Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın aşağı dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur:

- ☒ Hazır məhsulun anbara verilməsi;
- ☐ Sərvətlərin yola salınması;
- ☐ Pulun alınması;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hazır məhsulun anbara verilməsi və onun yola salınması.

330 Mühasibat balanslarının təsnifat əlamətləri mövcud deyildir:

- ☐ Tərtib olunma müddəti üzrə,
- ☐ Təmizlənmə üsulu üzrə;
- ☐ Fəaliyyətin xarakteri üzrə;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Əks olunma forması üzrə;

331 Amortizasiya olunan əmlak mühasibat balansında əks etdirilir:

- ☐ İlk dəyəri üzrə;
- ☐ Bərpa dəyəri ilə;
- ☐ Faktik dəyəri ilə;

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Qalıq dəyəri ilə;

332 Aktiv anlayışı neçə elementdən ibarətdir:

- ☐ 2
- ☐ 4
- ☒ 3
- ☐ 6
- ☐ 5

333 Mühasibat balansının hansı bölməsində Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" öz əksini tapır?

- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

334 Övlad (asılı)müəssisənin uzunmüddətli debitor borcu" maddəsi mühasibat balansının hansı bölməsində öz əksini tapıb?

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;

335 Mühasibat balansının hansı bölməsində əsas idarəetmə heyətinin debitor borcu əks etdirilir:

- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;

336 Mühasibat balansının hansı bölməsində İcarə üzrə uzunmüddətli debitor borcu maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

337 Mühasibat balansının hansı bölməsində inşaat müqaviləsi üzrə uzunmüddətli debitor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

338 Mühasibat balansının hansı bölməsində Faizlər üzrə uzunmüddətli debitor borcları" maddəsi öz əksini tapır?

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

339 Mühasibat balansının hansı bölməsində Sair uzunmüddətli debitor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

340 Mühasibat balansının hansı bölməsində Malalanların və sifarişçilərin qısamüddətli debitor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

341 Mühasibat balansının hansı bölməsində Övlad (asılı) müəssisənin qısamüddətli debitor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

342 Mühasibat balansının hansı bölməsində əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

343 Mühasibat balansının hansı bölməsində İcarə üzrə qısamüddətli debitor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

344 Mühasibat balansının hansı bölməsində İnşaat müqaviləsi üzrə qısamüddətli debitor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

345 Mühasibat balansının hansı bölməsində Faizlər üzrə qısamüddətli debitor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

346 Mühasibat balansının hansı bölməsində Sair qısamüddətli debitor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

347 Mühasibat balansının hansı bölməsində Kassa maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

348 Mühasibat balansının hansı bölməsində Yolda olan pul köçürmələri maddəsi əks etdirilir:

- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;

349 Mühasibat balansının hansı bölməsində Bankdakı hesablaşma hesabı maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

350 Mühasibat balansının hansı bölməsində Material ehtiyatları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;

351 Mühasibat balansının hansı bölməsində İstehsal xərcləri maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

352 Balansın hansı bölməsində Hazır məhsullar maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

353 Mühasibat balansının hansı bölməsində Mallar maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

354 Mühasibat balansının hansı bölməsində Sair ehtiyatlar maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

355 Mühasibat balansının hansı bölməsində Qeyri –maddi aktivlər maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

356 Mühasibat balansının hansı bölməsində Ödənilən nominal (nizamnanə) kapitalı maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;

357 Mühasibat balansının hansı bölməsində Emissiya gəlirləri maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;

☒ Balansın passivinin 1-ci bölməsində;

358 Mühasibat balansının hansı bölməsində Geri alınmış kapital (səhmlər) maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;

359 Mühasibat balansının hansı bölməsində Yenidən qiymətləndirmə üzrə ehtiyat maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;

360 Mühasibat balansının hansı bölməsində Məzənnə fərqləri üzrə ehtiyat maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;

361 Mühasibat balansının hansı bölməsində Qanunvericilik üzrə ehtiyat maddəsi əks etdirilir:

- ☒ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;

362 Mühasibat balansının hansı bölməsində Nizamnamə üzrə ehtiyat maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;

363 Mühasibat balansının hansı bölməsində Sair ehtiyatlar maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 1-ci bölməsində;

364 Mühasibat balansının hansı bölməsində Bankların uzunmüddətli kreditləri maddəsi əks etdirilir:

- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

365 Mühəsibat balansının hansı bölməsində Qısamüddətli hüquqi öhdəliklər maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

366 Aşağıdakılardan hansı maddə mühəsibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☒ elan olunmuş dividendlər
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ mal satan və podratçılara uzunmüddətli kreditor borcları

367 Aşağıdakılardan hansı maddə mühəsibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ təhtəlhəsab məbləğlər
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ alınmış uzunmüddətli avanslar
- ☐ uzunmüddətli borclar
- ☐ mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

368 Aşağıdakılardan hansı maddə mühəsibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ alınmış qısamüddətli avanslar
- ☐ əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları
- ☐ vergi öhdəlikləri
- ☐ qısamüddətli maliyyələşmələr və daxilolmalar
- ☒ satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar

369 Aşağıdakı maddələrdən hansı maddə mühəsibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları.
- ☒ Törəmə (asılı) müəssisələrə uzunmüddətli debitor borcları;

370 Aşağıdakı maddələrdən hansı maddə mühəsibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Verilmiş uzunmüddətli borclar;
- ☐ Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları;
- ☐ Daşınmaz əmlaka investisiyalar;
- ☐ Torpaq, tikinti və avadanlıqlar.
- ☒ Mallar;

371 Aşağıdakılardan hansı maddə mühəsibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ sair təxirə salınmış vergi aktivləri
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ alınmış uzunmüddətli avanslar
- ☐ uzunmüddətli borclar
- ☐ mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

372 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ hazır məhsul
- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☒ qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

373 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☒ hesabat dövrünün xalis mənfəəti (zərəri)
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ mal satan və podratçılara uzunmüddətli kreditor borcları

374 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ alınmış qısamüddətli avanslar
- ☐ əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları
- ☐ vergi öhdəlikləri
- ☐ qısamüddətli maliyyələşmələr və daxilolmalar
- ☒ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri

375 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ qısamüddətli qiymətləndirilmiş öhdəliklər
- ☒ daşınmaz əmlaka investisiyalar
- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ sosial sığorta və təminat üzrə öhdəliklər
- ☐ konvertasiya olunan qısamüddətli istiqrazlar

376 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ qısamüddətli qiymətləndirilmiş öhdəliklər
- ☒ pul vəsaitlərinin ekvivalentləri
- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ sosial sığorta və təminat üzrə öhdəliklər
- ☐ konvertasiya olunan qısamüddətli istiqrazlar

377 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ alınmış qısamüddətli avanslar
- ☐ əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları
- ☐ vergi öhdəlikləri

- ☐ qısamüddətli maliyyələşmələr və daxilolmalar
- ☒ verilmiş qısamüddətli avanslar

378 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ alınmış qısamüddətli avanslar
- ☐ əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları
- ☐ vergi öhdəlikləri
- ☐ qısamüddətli maliyyələşmələr və daxilolmalar
- ☒ təhtəlhəsab məbləğlər

379 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ bankın uzunmüddətli kreditləri
- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ yenidənqiymətləndirmə üzrə ehtiyat
- ☐ məhdud dövretmə müddəti olan geri satın alınmış uzunmüddətli imtiyazlı səhmlər

380 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ qısamüddətli qiymətləndirilmiş öhdəliklər
- ☒ emissiya gəlirləri
- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ sosial sığorta və təminat üzrə öhdəliklər
- ☐ konvertasiya olunan qısamüddətli istiqrazlar

381 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ bankın uzunmüddətli kreditləri
- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ məhdud dövretmə müddəti olan geri satın alınmış uzunmüddətli imtiyazlı səhmlər

382 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ alınmış qısamüddətli avanslar
- ☐ əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları
- ☐ vergi öhdəlikləri
- ☐ qısamüddətli maliyyələşmələr və daxilolmalar
- ☒ ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar

383 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Sair təxirə salınmış vergi aktivləri;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☒ Uzunmüddətli hüquqi öhdəliklər;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
- ☐ Birgə müəssisələrə investisiyalar;

384 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Birgə müəssisələrə investisiyalar;
- ☐ Sair təxirə salınmış vergi aktivləri;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
- ☒ Sair uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;

385 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Uzunmüddətli hüquqi öhdəliklər;
- ☐ Satış üçün saxlanılan qısamüddətli investisiyalar;
- ☒ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Faiz xərcləri yaradan digər qısamüddətli öhdəliklər.
- ☐ Emissiya gəlirləri;

386 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər.
- ☒ Emissiya gəlirləri;
- ☐ Satış üçün saxlanılan qısamüddətli investisiyalar;
- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Uzunmüddətli hüquqi öhdəliklər;

387 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ vergi öhdəlikləri
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ alınmış uzunmüddətli avanslar
- ☐ uzunmüddətli borclar
- ☐ mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

388 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ konvertasiya olunan uzunmüddətli istiqrazlar
- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ verilmiş uzunmüddətli borclar

389 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ konvertasiya olunan uzunmüddətli istiqrazlar
- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları

390 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ bankın uzunmüddətli kreditləri
- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər

- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ sair məcburi ödənişlər üzrə öhdəliklər
- ☐ məhdud dövrətmə müddəti olan geri satın alınmış uzunmüddətli imtiyazlı səhmlər

391 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ tikinti müqavilələri üzrə uzunmüddətli kreditör borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☒ mənfəətdə iştirak payı və müavinətlər üzrə planlar
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ mal satan və podratçılara uzunmüddətli kreditör borcları

392 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ tikinti müqavilələri üzrə uzunmüddətli kreditör borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☒ əməyin ödənişi üzrə işçi heyətinə olan borc
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ mal satan və podratçılara uzunmüddətli kreditör borcları

393 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ konvertasiya olunan uzunmüddətli istiqrazlar
- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ Sair təxirə salınmış vergi aktivləri

394 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ konvertasiya olunan uzunmüddətli istiqrazlar
- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☒ torpaq, tikili və avadanlıqlar

395 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ emissiya gəlirləri
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ istehsalatda istifadə olunan əsas xammal
- ☐ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları

396 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ işdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ alınmış uzunmüddətli avanslar
- ☐ uzunmüddətli borclar
- ☐ mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

397 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ kassa
- ☐ yolda olan pul köçürmələri

- ☒ ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ pul vəsaitlərinin ekvivalentləri

398 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- ☐ işçilər üçün uzunmüddətli bank kreditləri
- ☒ əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☐ törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

399 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ hazır məhsul
- ☒ vergi öhdəlikləri
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

400 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ hazır məhsul
- ☒ qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

401 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ kassa
- ☐ yolda olan pul köçürmələri
- ☒ yenidənqiymətləndirmə üzrə ehtiyat
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ pul vəsaitlərinin ekvivalentləri

402 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ kassa
- ☐ yolda olan pul köçürmələri
- ☒ emissiya gəliri
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ pul vəsaitlərinin ekvivalentləri

403 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ kassa
- ☐ yolda olan pul köçürmələri
- ☒ təbii ehtiyatlar
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ pul vəsaitlərinin ekvivalentləri

404 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☒ Gələcək hesabat dövrlərinin gəlirləri;

- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları;
- ☐ Sair təxirə salınmış vergi aktivləri;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;

405 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri);
- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Qısamüddətli qiymətləndirilmiş öhdəliklər.
- ☒ Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;

406 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalatda istifadə olunan əsas xammal
- ☒ gələcək hesabat dövrlərinin gəlirləri

407 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalatda istifadə olunan əsas xammal
- ☒ birgə müəssisələrə investisiyalar

408 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ hazır məhsul
- ☒ sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

409 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri;
- ☐ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi;
- ☐ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☐ Qısamüddətli konventasiya olunan istiqrazlar.
- ☒ Uzunmüddətli borclar;

410 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri;
- ☐ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi;
- ☐ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☒ Qısamüddətli konventasiya olunan istiqrazlar.
- ☐ Uzunmüddətli borclar;

411 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalatda istifadə olunan əsas xammal
- ☒ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər

412 Mühasibat balansını tərtib etmək üçün informasiyanın başlıca mənbəyinə aiddir:

- ☐ İlk sənədlər;
- ☐ Jurnal –orderlər;
- ☒ Baş kitab;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Cədvəllər və kassa kitabı;

413 Mənfəətdən istifadə , əsas vəsaitlərin və qeyri maddi aktivlərin amortizasiyası maddələri olmayan balans adlanır:

- ☐ Ləvğətmə balansı;
- ☒ Netto balans;
- ☐ Brutto balans;
- ☐ Sanir balans;
- ☐ Giriş balansı;

414 Balans valyutası dedikdə nə başa düşülür:

- ☐ Gəlir və xərclərin bərabərliyi;
- ☐ Aktiv və passivlərin xarici valyuta ilə əks olunan yekunu;
- ☒ Aktiv və passivlərin manatla əks olunan yekunu;
- ☐ Müəssisənin illik və rüblük mənfəəti;
- ☐ Müəssisənin illik mənfəəti;

415 Aşağıdakı tələblərdən hansı balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğunu əks etdirir?

- ☐ Həqiqilik (dürüstlük);
- ☐ Varislik;
- ☒ Reallıq;
- ☐ Vahidlik.
- ☐ Açıqlıq;

416 Qısamüddətli məqsədli maliyyələşmələr və daxil olmalar balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Kapital;
- ☒ Qısamüddətli öhdəliklər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Uzunmüddətli aktivlər.
- ☐ Qısamüddətli aktivlər;

417 Gələcək dövrlərin xərcləri balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;

- ☒ Qısamüddətli aktivlər;
- ☐ Qısamüddətli öhdəliklər;

418 Pul vəsaitlərinin ekvivalentləri balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Kapital;
- ☐ Qısamüddətli öhdəliklər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Uzunmüddətli aktivlər.
- ☒ Qısamüddətli aktivlər;

419 Mühasibat balansında Qısamüddətli aktivlər bölməsinin maddələr qrupuna daxil edilmir:

- ☐ Ehtiyatlar;
- ☐ Satın alınan sərvətlər üzrə ƏDV;
- ☐ Debitor borcları;
- ☒ Cəlb olunan vəsaitlər.
- ☐ Pul vəsaitləri;

420 Bioloji aktivlər balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Kapital;
- ☐ Qısamüddətli öhdəliklər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☒ Uzunmüddətli aktivlər.
- ☐ Qısamüddətli aktivlər;

421 Təbii resurslar balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Kapital;
- ☐ Qısamüddətli öhdəliklər
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☒ Uzunmüddətli aktivlər.
- ☐ Qısamüddətli aktivlər;

422 Mühasibat balansının hansı elementi əsas sayılır:

- ☐ Hesab və valyuta;
- ☐ Valyuta və maddə;
- ☒ Maddə;
- ☐ Hesab və maddə.
- ☐ Dövriyyə və valyuta;

423 Sanir balanslar hansı hallarda tərtib olunur:

- ☐ Müəssisənin işgüzar fəallığı dayandırıldıqda;
- ☐ Müəssisənin fəaliyyəti dəyişdirildikdə;
- ☒ Müəssisənin imkansızlığı şəraitində;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ İri müəssisə bir neçə kiçik struktur vahidinə bölüşdürüldükdə;

424 Nə zamanki, təsərrüfat subyekti rolunda maliyyə qrupu çıxış edir , onda tərtib olunur:

- ☐ İcmal balans;
- ☒ Konsolidə edilən balans;
- ☐ Müstəqim balans;

- ☐ Xalq təsərrüfatı balansı.
- ☐ Ayrıca balans;

425 Tərtib olunma mənbələrinin əlamətlərinə görə balanslar fərqləndirilir:

- ☒ İnventar, baş, kitab və aktuar balanslar;
- ☐ Kommersiya və vergi.
- ☐ Başlanğıc, cari və tamamlanan balanslar
- ☐ Hesabat, provizor, perspektiv və direktiv.
- ☐ Standart və törəmə;

426 Tərtib olunma müddətinə görə balanslar fərqləndirilir:

- ☐ İnventar, baş, kitab və aktuar balanslar;
- ☐ Kommersiya və vergi.
- ☒ Başlanğıc, cari və tamamlanan balanslar;
- ☐ Hesabat, provizor, perspektiv və direktiv.
- ☐ İlk(standart) və təkrar;

427 Maddələrin qiymətləndirilməsi məqsədinə görə balanslar fərqləndirilir:

- ☐ İnventar, baş, kitab və aktuar balanslar;
- ☒ Kommersiya və vergi.
- ☐ Başlanğıc, cari və tamamlanan balanslar;
- ☐ Hesabat, provizor, perspektiv və direktiv.
- ☐ İlk(standart) və təkrar;

428 Müəssisənin balansının hansı bölməsində Sair uzunmüddətli kreditör borcları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

429 Müəssisənin balansının hansı bölməsində Uzunmüddətli pensiya öhdəlikləri maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

430 Müəssisənin balansının hansı bölməsində Uzunmüddətli alınmış avanslar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

431 Müəssisənin balansının hansı bölməsində Malsatan və podratçılarla olan qısamüddətli kreditör borcları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

432 Müəssisənin balansının hansı bölməsində Övlad müəssisələrə olan qısamüddətli kreditör borcları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

433 Müəssisənin balansının hansı bölməsində İnşaat müqaviləsi üzrə qısamüddətli kreditör borcları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

434 Müəssisənin balansının hansı bölməsində Faizlər üzrə qısamüddətli kreditör borcları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

435 Müəssisənin balansının hansı bölməsində Sair qısamüddətli kreditör borcları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

436 Müəssisənin balansının hansı bölməsində Qısamüddətli pensiya öhdəlikləri maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

437 Müəssisənin balansının hansı bölməsində Qısamüddətli alınmış avanslar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☒ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

438 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Birgə müəssisələrə investisiyalar;
- ☐ Yenidən qiymətləndirmə üzrə ehtiyat;
- ☒ Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
- ☐ İşdən çıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər.
- ☐ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;

439 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Assosiasiyalı (asılı) müəssisələrə investisiyalar;
- ☒ Hesabat dövrünün xalis mənfəəti (zərəri);
- ☐ Təhtə hesab məbləğlər;
- ☐ Dividendlərin ödənilməsi üzrə təsisçilərə olan kreditor borcları.
- ☐ Sair uzunmüddətli öhdəliklər;

440 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Emissiya gəlirləri;
- ☒ Satış üçün nəzərdə tutulan qısamüddətli investisiyalar;
- ☐ Faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər.
- ☐ Uzunmüddətli hüquqi öhdəliklər;

441 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☒ Uzunmüddətli zəmanət öhdəlikləri;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları
- ☐ Sair təxirə salınmış vergi aktivləri
- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;

442 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;
- ☒ İcarə üzrə qısamüddətli debitor borcları.
- ☐ Torpaq, tikinti və avadanlıqlar
- ☐ Daşınmaz əmlaka investisiyalar;
- ☐ Qeyri-maddi aktivlər;

443 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☒ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri);
- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Qısamüddətli qiymətləndirilmiş öhdəliklər.
- ☐ Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;

444 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları;
- ☐ Sair təxirə salınmış vergi aktivləri;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
- ☒ Uzunmüddətli konvertasiya olunan istiqrazlar;

445 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Törəmə (asılı) uzunmüddətli debitor borcları;
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ☒ Uzunmüddətli borclar.
- ☐ Sair təxirə salınmış vergi aktivləri;

446 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli vergi aktivləri;
- ☐ Sair təxirə salınmış vergi aktivləri;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları.
- ☒ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;

447 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları;
- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;
- ☒ Malsatanlar və podratçılara uzunmüddətli kreditör borcları;
- ☐ Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları.
- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;

448 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının Uzunmüddətli aktivlər bölməsində öz əksini tapmır?

- ☐ Faizlər üzrə uzunmüddətli debitor borcları;
- ☒ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☐ Daşınmaz əmlaka investisiyalar;
- ☐ Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları.
- ☐ Torpaq, tikinti və avadanlıqlar;

449 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli borclar
- ☐ uzunmüddətli hüquqi öhdəliklər
- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☐ uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

450 Beynəlxalq praktikada mühasibat balansının aşağıdakı 2 forması tətbiq edilir:

- ☒ Üfuqi və şaquli;
- ☐ Dövriyyə və saldo;
- ☐ Bölüşdürücü və birləşdirici;

- ☐ Əsas və üstəlik.
- ☐ Müstəqim və dolayı;

451 Təqdim olunma üsuluna görə balanslar fərqləndirilir:

- ☐ İnventar, baş, kitab və aktuar balanslar;
- ☐ Kommersiya və vergi.
- ☐ Başlanğıc, cari və tamamlanan balanslar;
- ☐ Hesabat, provizor, perspektiv və direktiv.
- ☒ Standart və törəmə;

452 Tərtib olunma vaxtına görə balanslar fərqləndirilir:

- ☐ İnventar, baş, kitab və aktuar balanslar;
- ☐ Kommersiya və vergi.
- ☐ Başlanğıc, cari və tamamlanan balanslar;
- ☒ Hesabat, provizor, perspektiv və direktiv.
- ☐ İlk(standart) və təkrar;

453 Quruluşu və təyinatına görə hesabların təsnifatı bu suala cavab verir:

- ☐ Mühasibat hesablarında nələr nəzərə alınır?
- ☐ Müşahidə obyektini hesabda necə əks etdirilir?
- ☒ Hesabların müəyyən qruplarında uçot necə təşkil edilmişdir və necə aparılır?
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Mühasibat hesablarında nələr və nə qədər gec qeydə alınır?

454 Kapitallaşdırılan hesabatlar nəyi göstərir?

- ☒ İstismarı gəlir gətirən resursları akkumilyasiya edir(cəmləyir).
- ☐ Hər hansı bir real və müstəqim məzmun daşıyır.
- ☐ Gəlir və xərcləri üzvləşdirmək əsasında müəssisənin işinin nəticələrini akkumilyasiya edir.
- ☐ Düzgün cavab yoxdur.
- ☐ İstismarı gəlir gətirən resursları, gəlir və xərcləri üzvləşdirmək əsasında müəssisənin işinin nəticələrini akkumilyasiya edir.

455 Statik balansın əsas vəzifəsi bunlardan ibarətdir:

- ☒ Maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Maliyyə nəticələrinin aşkarlanması və əmlakının bütövlükdə qiymətləndirilməsi;
- ☐ Müəssisənin və onun əmlakının bütövlükdə qiymətləndirilməsi;
- ☐ Maliyyə nəticələrinin aşkarlanması;

456 Statik balansda amortizasiya dedikdə nə başa düşülür:

- ☐ Mənəvi və fiziki köhnəlmə;
- ☐ Maliyyə nəticələrini tənzimləməyə imkan verən uçot siyasəti üsulu;
- ☒ Vaxt ötdükcə sərvətlərin qiymətdən düşməsi;
- ☐ Fiziki köhnəlmə.
- ☐ Mənəvi köhnəlmə;

457 Statik balansda aktivin əsas vəzifəsinə aiddir:

- ☐ Resurslardan istifadənin səmərəliliyi;
- ☒ Satış imkanları;

- ☐ Müəssisə vəsaitinin təqdimatı;
- ☐ Müəssisə xərclərinin təqdimatı.
- ☐ Vəsaitlərin təqdimatı və müəssisənin xərcləri;

458 əmlak ayrılığı prinsipinin mahiyyəti aşağıdakılardan ibarətdir:

- ☐ Təşkilatın və onun sahibinin əmlakının və öhdəliklərinin uçotu bir informasiya məcmusu şəklində həyata keçirilir.
- ☒ Təşkilatın əmlakı və öhdəlikləri həmin təşkilatın sahibi və digər müəssisələrin əmlakı və öhdəliyindən ayrılıqda mövcuddur.
- ☐ Təşkilatın hesablaşma hesabı, həmin təşkilatın sahibinin hesablaşma hesabından ayrıca fəaliyyət göstərir.
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Təşkilatın valyuta hesabı həmin təşkilatın sahibinin valyuta hesabından ayrıca mövcuddur.

459 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ alınmış uzunmüddətli avanslar
- ☐ mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ uzunmüddətli borclar
- ☒ mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri

460 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☐ məhdud dövrətmə müddəti olan geri satın alınmış uzunmüddətli imtiyazlı səhmlər
- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
- ☒ qanunvericilik üzrə ehtiyat
- ☐ bankın uzunmüddətli kreditləri

461 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ konvertasiya olunan qısamüddətli istiqrazlar
- ☒ sair təxirə salınmış vergi aktivləri
- ☐ sosial sığorta və təminat üzrə öhdəliklər
- ☐ qısamüddətli qiymətləndirilmiş öhdəliklər

462 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapmır:

- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ konvertasiya olunan qısamüddətli istiqrazlar
- ☒ icarə üzrə qısamüddətli debitor borcları
- ☐ sosial sığorta və təminat üzrə öhdəliklər
- ☐ qısamüddətli qiymətləndirilmiş öhdəliklər

463 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödəniməmiş zərəri)
- ☐ mal satan və podratçılara uzunmüddətli kreditor borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ uzunmüddətli pensiya öhdəlikləri
- ☐ tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları

464 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- ☐ işçilər üçün uzunmüddətli bank kreditləri
- ☒ mənfəət vergisi təxirə salınmış vergi aktivləri
- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☐ törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

465 Öhdəlik anlayışı neçə elementdən ibarətdir:

- ☐ 2
- ☐ 4
- ☒ 3
- ☐ 6
- ☐ 5

466 Mühasibat balansının hansı bölməsində İcarə üzrə qısamüddətli kreditor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

467 Mühasibat balansının hansı bölməsində əməyin ödənişi üzrə işçi heyətinə olan borclar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

468 Müəssisənin balansının hansı bölməsində Torpaq , tikili və avadanlıqlar maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin ikinci bölməsində;
- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;

469 Müəssisənin balansının hansı bölməsində Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri maddəsi əks etdirilir:

- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

470 Müəssisənin balansının hansı bölməsində Digər təxirə salınmış vergi aktivləri maddəsi əks etdirilir:

- ☒ Balansın aktivinin birinci bölməsində;

- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

471 Müəssisənin balansının hansı bölməsində Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar maddəsi əks etdirilir:

- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

472 Müəssisənin balansının hansı bölməsində Verilmiş uzunmüddətli borclar maddəsi əks etdirilir:

- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

473 Müəssisənin balansının hansı bölməsində Sair uzunmüddətli investisiyalar maddəsi əks etdirilir:

- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

474 Müəssisənin balansının hansı bölməsində Verilmiş uzunmüddətli avanslar maddəsi əks etdirilir:

- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

475 Müəssisənin balansının hansı bölməsində Sair uzunmüddətli aktivlər maddəsi əks etdirilir:

- ☒ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

476 Müəssisənin balansının hansı bölməsində Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

477 Müəssisənin balansının hansı bölməsində Satış məqsədilə saxlanılan digər aktivlər maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

478 Müəssisənin balansının hansı bölməsində Tələblərə əsasən verilən digər bank hesabları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

479 Müəssisənin balansının hansı bölməsində Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

480 Müəssisənin balansının hansı bölməsində Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

481 Müəssisənin balansının hansı bölməsində Verilmiş qısamüddətli borclar maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;

482 Müəssisənin balansının hansı bölməsində Sair qısamüddətli investisiyalar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

483 Müəssisənin balansının hansı bölməsində Verilmiş qısamüddətli avanslar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;

- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

484 Müəssisənin balansının hansı bölməsində Sair qısamüddətli aktivlər maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın passivinin ikinci bölməsində;

485 Müəssisənin balansının hansı bölməsində Məhdud tədavül müddəti olan və geriye satın alınan imtiyazlı uzunmüddətli səhmlər maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

486 Müəssisənin balansının hansı bölməsində Övlad (asılı)müəssisələr qarşısında uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

487 Müəssisənin balansının hansı bölməsində Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

488 Müəssisənin balansının hansı bölməsində İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

489 Müəssisənin balansının hansı bölməsində Mənfəət vergisi üzrə təxirə salınan vergi öhdəlikləri maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;

- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

490 Müəssisənin balansının hansı bölməsində Sair təxirə salınan vergi öhdəlikləri maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

491 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ hazır məhsul
- ☒ qısamüddətli təminat öhdəlikləri
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

492 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində

- ☒ qeyri-maddi aktivlər
- ☐ icarə üzrə qısamüddətli debitor borcları
- ☐ pul vəsaitlərin ekvivalentləri
- ☐ hazır məhsul
- ☐ mallar

493 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ torpaq, tikili və avadanlıqlar
- ☐ icarə üzrə qısamüddətli debitor borcları
- ☐ pul vəsaitlərin ekvivalentləri
- ☐ hazır məhsul
- ☐ mallar

494 Müəssisənin balansının hansı bölməsində Malsatan və podratçılara olan uzunmüddətli kreditor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

495 Müəssisənin balansının hansı bölməsində Övlad (asılı) müəssisəyə uzunmüddətli kreditor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;

496 Müəssisənin balansının hansı bölməsində İnşaat müqaviləsi üzrə uzunmüddətli kreditor borcları maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;

497 Müəssisənin balansının hansı bölməsində Faizlər üzrə uzunmüddətli kreditör borcları maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin birinci bölməsində;
- ☒ Balansın passivinin ikinci bölməsində;
- ☐ Balansın passivinin üçüncü bölməsində;
- ☐ Balansın aktivinin ikinci bölməsində;
- ☐ Balansın aktivinin birinci bölməsində;

498 Mühasibat balansının hansı bölməsində İşçilər üçün uzunmüddətli bank kreditləri maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

499 Mühasibat balansının hansı bölməsində Uzunmüddətli borclar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;

500 Mühasibat balansının hansı bölməsində Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;

501 Mühasibat balansının hansı bölməsində Uzunmüddətli konvertasiya olunan istiqrazlar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

502 Mühasibat balansının hansı bölməsində Uzunmüddətli zəmanət öhdəlikləri maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;

- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;

503 Mühasibat balansının hansı bölməsində Uzunmüddətli hüquqi öhdəliklər maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;

504 Mühasibat balansının hansı bölməsində Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 3-cü bölməsində;
- ☒ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;

505 Mühasibat balansının hansı bölməsində Bankın qısamüddətli kreditləri maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

506 Mühasibat balansının hansı bölməsində İşçilər üçün bankın qısamüddətli kreditləri maddəsi əks etdirilir:

- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;

507 Mühasibat balansının hansı bölməsində Qısamüddətli borclar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

508 Mühasibat balansının hansı bölməsində Qısamüddətli konvertasiya olunan istiqrazlar maddəsi əks etdirilir:

- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;

509 Mühasibat balansının hansı bölməsində Qısamüddətli zəmanət öhdəlikləri maddəsi əks etdirilir:

- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində;

510 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☐ Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri);
- ☒ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Qısamüddətli qiymətləndirilmiş öhdəliklər.
- ☐ Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;

511 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- ☒ Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri);
- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Qısamüddətli qiymətləndirilmiş öhdəliklər.
- ☐ Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;

512 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları
- ☐ icarə üzrə qısamüddətli debitor borcları
- ☐ pul vəsaitlərin ekvivalentləri
- ☐ Hazır məhsul;
- ☐ mallar

513 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Assosiasiyalı (asılı) müəssisələrə investisiyalar;
- ☐ Hesabat dövrünün xalis mənfəəti (zərəri);
- ☐ Təhtə hesab məbləğləri;
- ☐ Dividendlərin ödənilməsi üzrə təsisçilərə olan kreditor borcları.
- ☒ Sair uzunmüddətli öhdəliklər;

514 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Assosiasiyalı (asılı) müəssisələrə investisiyalar;
- ☐ Hesabat dövrünün xalis mənfəəti (zərəri);
- ☒ Təhtə hesab məbləğləri;
- ☐ Dividendlərin ödənilməsi üzrə təsisçilərə olan kreditor borcları.
- ☐ Sair uzunmüddətli öhdəliklər;

515 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ daşınmaz əmlaka investisiyalar
- ☐ icarə üzrə qısamüddətli debitor borcları
- ☐ pul vəsaitlərin ekvivalentləri
- ☐ hazır məhsul

☐ mallar

516 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ verilmiş uzunmüddətli borclar
- ☐ icarə üzrə qısamüddətli debitor borcları
- ☐ pul vəsaitlərin ekvivalentləri
- ☐ hazır məhsul
- ☐ mallar

517 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalatda istifadə olunan əsas xammal
- ☒ sair təxirə salınmış vergi aktivləri

518 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ konvertasiya olunan uzunmüddətli istiqrazlar
- ☒ fəzilət üzrə uzunmüddətli debitor borcları
- ☐ maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər
- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər

519 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əvəzləşdirilən əlavə dəyər vergisi
- ☐ ödəniş üçün saxlanılan qısamüddətli investisiyalar
- ☐ satış üçün saxlanılan qısamüddətli investisiyalar
- ☒ dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları
- ☐ təhtəl hesab məbləğlər

520 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əvəzləşdirilən əlavə dəyər vergisi
- ☐ ödəniş üçün saxlanılan qısamüddətli investisiyalar
- ☐ satış üçün saxlanılan qısamüddətli investisiyalar
- ☒ bioloji aktivlər
- ☐ təhtəl hesab məbləğlər

521 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əvəzləşdirilən əlavə dəyər vergisi
- ☐ ödəniş üçün saxlanılan qısamüddətli investisiyalar
- ☐ satış üçün saxlanılan qısamüddətli investisiyalar
- ☒ assosiasiyalı (asılı) müəssisələrə investisiyalar
- ☐ təhtəl hesab məbləğlər

522 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əvəzləşdirilən əlavə dəyər vergisi
- ☐ ödəniş üçün saxlanılan qısamüddətli investisiyalar
- ☐ satış üçün saxlanılan qısamüddətli investisiyalar
- ☒ işdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər

☐ təhtəl hesab məbləğlər

523 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☒ Assosiasiyalı (asılı) müəssisələrə investisiyalar;
- ☐ Hesabat dövrünün xalis mənfəəti (zərəri);
- ☐ Təhtəlhəساب məbləğlər;
- ☐ Dividendlərin ödənilməsi üzrə təsisçilərə olan kreditor borcları.
- ☐ Sair uzunmüddətli öhdəliklər;

524 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ əvəzləşdirilən əlavə dəyər vergisi
- ☐ ödəniş üçün saxlanılan qısamüddətli investisiyalar
- ☐ satış üçün saxlanılan qısamüddətli investisiyalar
- ☒ sair məcburi ödənişlər üzrə öhdəliklər
- ☐ təhtəl hesab məbləğlər

525 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ hazır məhsul
- ☒ qısamüddətli hüquqi öhdəliklər
- ☐ alıcı və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları

526 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- ☐ işçilər üçün uzunmüddətli bank kreditləri
- ☒ assosiasiyalı (asılı) müəssisələrə investisiyalar
- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☐ törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

527 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ kassa
- ☐ yolda olan pul köçürmələri
- ☒ müəlliflik hüquqları
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- ☐ pul vəsaitlərinin ekvivalentləri

528 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ qanunvericilik üzrə ehtiyat
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalat üçün materiallar
- ☐ satış üçün saxlanılan sair aktivlər
- ☐ mallar

529 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ işdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalat üçün materiallar
- ☐ satış üçün saxlanılan sair aktivlər

☐ mallar

530 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ sair məcburi ödənişlər üzrə öhdəliklər
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalat üçün materiallar
- ☐ satış üçün saxlanılan sair aktivlər
- ☐ mallar

531 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Emissiya gəlirləri;
- ☐ Satış üçün saxlanılan qısamüddətli investisiyalar;
- ☐ Faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər.
- ☒ Uzunmüddətli hüquqi öhdəliklər;

532 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;
- ☐ Emissiya gəlirləri;
- ☐ Satış üçün saxlanılan qısamüddətli investisiyalar;
- ☒ Faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər.
- ☐ Uzunmüddətli hüquqi öhdəliklər;

533 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☒ Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri;
- ☐ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi;
- ☐ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☐ Qısamüddətli konventasiya olunan istiqrazlar.
- ☐ Uzunmüddətli borclar;

534 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapır?

- ☒ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☐ Uzunmüddətli borclar;
- ☐ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi;
- ☐ Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri;
- ☐ Qısamüddətli konventasiya olunan istiqrazlar.

535 Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri;
- ☒ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi;
- ☐ Əvəzləşdirilən əlavə dəyər vergisi;
- ☐ Qısamüddətli konventasiya olunan istiqrazlar.
- ☐ Uzunmüddətli borclar;

536 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalat üçün materiallar
- ☐ satış üçün saxlanılan sair aktivlər
- ☐ mallar

537 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları
- ☐ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- ☐ istehsalat üçün materiallar
- ☐ satış üçün saxlanılan sair aktivlər
- ☐ mallar

538 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli borclar
- ☐ uzunmüddətli hüquqi öhdəliklər
- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☐ uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

539 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli borclar
- ☐ uzunmüddətli hüquqi öhdəliklər
- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☐ uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

540 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli borclar
- ☐ uzunmüddətli hüquqi öhdəliklər
- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☐ uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

541 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☒ faizlər üzrə uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli borclar
- ☐ uzunmüddətli hüquqi öhdəliklər
- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☐ uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

542 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Assosiasiyalı (asılı) müəssisələrə investisiyalar;
- ☐ Hesabat dövrünün xalis mənfəəti (zərəri);
- ☐ Təhtə hesab məbləğlər;
- ☒ Dividendlərin ödənilməsi üzrə təsisçilərə olan kreditor borcları.
- ☐ Sair uzunmüddətli öhdəliklər;

543 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☒ Birgə müəssisələrə investisiyalar;
- ☐ Yenidən qiymətləndirmə üzrə ehtiyat;
- ☐ Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
- ☐ İşdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər.
- ☐ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;

544 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Birgə müəssisələrə investisiyalar;
- ☒ Yenidən qiymətləndirmə üzrə ehtiyat;
- ☐ Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
- ☐ İşdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər.
- ☐ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;

545 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ Birgə müəssisələrə investisiyalar;
- ☐ Yenidən qiymətləndirmə üzrə ehtiyat;
- ☐ Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
- ☐ İşdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər.
- ☒ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;

546 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ Birgə müəssisələrə investisiyalar;
- ☐ Yenidən qiymətləndirmə üzrə ehtiyat;
- ☐ Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
- ☒ İşdənçıxma ilə əlaqədar qısamüddətli müavinətlər və öhdəliklər.
- ☐ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;

547 Aşağıdakılardan hansı maddə mühasibat balansının aktivinin birinci bölməsində öz əksini tapır?

- ☐ Məzənnə fərqləri üzrə ehtiyat;
- ☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər.
- ☐ Uzunmüddətli pensiya öhdəlikləri;
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri;
- ☒ bioloji aktivlər;

548 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapır?

- ☐ bioloji aktivlər;
- ☐ Məzənnə fərqləri üzrə ehtiyat;
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri;
- ☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər.
- ☒ Uzunmüddətli pensiya öhdəlikləri;

549 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin üçüncü bölməsində öz əksini tapır?

- ☐ bioloji aktivlər;
- ☐ Məzənnə fərqləri üzrə ehtiyat;
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri;
- ☒ Sair məcburi ödənişlər üzrə öhdəliklər.
- ☐ Uzunmüddətli pensiya öhdəlikləri;

550 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin birinci bölməsində öz əksini tapır?

- ☐ bioloji aktivlər;
- ☒ Məzənnə fərqləri üzrə ehtiyat;
- ☐ əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri;
- ☐ Sair məcburi ödənişlər üzrə öhdəliklər.
- ☐ Uzunmüddətli pensiya öhdəlikləri;

551 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- ☐ işçilər üçün uzunmüddətli bank kreditləri
- ☒ maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları
- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☐ törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

552 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- ☐ işçilər üçün uzunmüddətli bank kreditləri
- ☒ ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar
- ☐ uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər
- ☐ törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

553 Aşağıdakılardan hansı maddə mühasibat balansının passivinin ikinci bölməsində öz əksini tapmır:

- ☐ sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
- ☐ məhdud dövrətmə müddəti olan geri satın alınmış uzunmüddətli imtiyazlı səhmlər
- ☐ işdənçıxma ilə əlaqədar uzunmüddətli müavinətlər və öhdəliklər
- ☒ əvəzləşdirilən əlavə dəyər vergisi
- ☐ bankın uzunmüddətli kreditləri

554 Mühasibat balansının hansı bölməsində Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər maddəsi əks etdirilir:

- ☒ Balansın passivinin 3-cü bölməsində;
- ☐ Balansın passivinin 2-ci bölməsində;
- ☐ Balansın passivinin 1-ci bölməsində
- ☐ Balansın aktivinin 2-ci bölməsində;
- ☐ Balansın aktivinin 1-ci bölməsində;

555 M firması 100 mln. Manata D firmasını satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 10 mln. man., sair aktivləri – 80 mln. man. və öhdəlikləri – 20 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ 40 mln. man
- ☐ 20 mln. man
- ☒ 30 mln. man
- ☐ düzgün cavabı yoxdur
- ☐ 50 mln. man

556 M firması 100 mln. Manata D firmasını satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 15 mln. man., sair aktivləri – 70 mln. man. və öhdəlikləri – 30 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin

kəmiyyətini müəyyən edin

- ☒ 45 mln. man
- ☐ 60 mln. man
- ☐ 30 mln. man
- ☐ düzgün cavabı yoxdur
- ☐ 75 mln. man

557 M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 120 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 100 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 10 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ 30 mln. man
- ☒ 40 mln. man
- ☐ 20 mln. man
- ☐ düzgün cavabı yoxdur
- ☐ 10 mln. man

558 M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 110 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 90 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ 20 mln. man
- ☐ 25 mln. man
- ☐ 30 mln. man
- ☐ düzgün cavabı yoxdur
- ☒ 35 mln. man

559 M firması D firmasını 140 mln. man. satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 20 mln. man., sair aktivləri – 90 mln. man. və öhdəlikləri – 40 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ 50 mln. man
- ☐ 90 mln. man
- ☐ 30 mln. man
- ☐ düzgün cavabı yoxdur
- ☒ 70 mln. man

560 M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 100 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 80 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ 10 mln. man
- ☒ 35 mln. man
- ☐ düzgün cavabı yoxdur
- ☐ 25 mln. man
- ☐ 30 mln. man

561 M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 105 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 85 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☒ 35 mln. man
- ☐ 30 mln. man

- ☐ 20 mln. man
- ☐ düzgün cavabı yoxdur
- ☐ 25 mln. man

562 İcmal mühasibat hesabatı aşağıdakı hallarda tərtib olunmaya bilər:

- ☒ Qarşılıqlı əlaqədə olan müəssisələr qrupuna baş təşkilatla yanaşı yalnız asılı cəmiyyətlər daxil edildikdə;
- ☐ Baş təşkilatın rəhbərliyinin müvafiq qərarı qəbul edildikdə;
- ☐ Qarşılıqlı əlaqədə olan müəssisələr qrupuna baş təşkilatla yanaşı övlad cəmiyyətlər də daxil edildikdə;
- ☐ Baş təşkilatın baş mühasibinin müvafiq qərarı olduqda.
- ☐ Qrupun investorlarının müvafiq qərarı qəbul edildikdə;

563 Asılı cəmiyyət üzrə icmal konsolidə edilən mühasibat hesabatına aşağıdakı göstərici daxil edilir:

- ☒ Baş təşkilatın iştirakının qiymətləndirilməsi;
- ☐ Cəmiyyətin maliyyə nəticələrində azlıqların payı;
- ☐ Cəmiyyətin kapitlində azlıqların payı;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Asılı cəmiyyətin zərərlərində azlıqların payı;

564 Övlad şirkətin uçot siyasəti baş təşkilatın uçot siyasətindən fərqləndiyi halda konsolidə edilmiş hesabat tərtib olunduğu zaman:

- ☒ Övlad şirkətin maliyyə hesabatında düzəliş aparılır;
- ☐ Baş şirkətin maliyyə hesabatında düzəliş aparılır;
- ☐ Belə övlad şirkətin hesabatı ayrıca tərtib olunur;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Ya övlad şirkətin maliyyə hesabatında, ya da baş təşkilatın maliyyə hesabatında düzəliş aparılır.

565 Asılı cəmiyyətlər haqqında məlumatlar aşağıdakı halda icmal konsolidə edilən mühasibat balansına daxil edilir:

- ☐ Baş təşkilat səsvermə hüququ olan səhmlərin 20%-dən çoxuna malikdir.
- ☐ Baş təşkilat səsvermə hüququ olan səhmlərin 30%-dən çoxuna malikdir.
- ☐ Baş təşkilat səsvermə hüququ olan səhmlərin 25%-dən çoxuna malikdir.
- ☒ Baş təşkilat səsvermə hüququ olan səhmlərin 50%-dən çoxuna malikdir.
- ☐ Baş təşkilat səsvermə hüququ olan səhmlərin 40%-dən çoxuna malikdir.

566 Mənfəət və zərərlər haqqında icmal hesabatda baş təşkilata mənsub olmayan övlad cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinin kəmiyyətini əks etdirən göstərici belə adlanır:

- ☒ Maliyyə nəticələrində azlıqların payı;
- ☐ Övlad cəmiyyətin payı;
- ☐ Maliyyə nəticələrində çoxluqların payı;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Səhmlərin nəzarət paketi;

567 əgər baş təşkilatın asılı təşkilatda iştirakı 40 pul vahidi, baş təşkilatın hesabat dövrünün zərərlərində payı isə 10 pul vahidi təşkil edərsə, asılı cəmiyyət haqqında məlumatlar konsolidə edilən mühasibat hesabatına daxil ediləcəkdirmi?

- ☒ Bəli;
- ☐ Müəyyənləşdirmək mümkün deyil;
- ☐ Xeyr;
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda daxil edilə bilməz.

- ☐ Mühəsibat balansına daxil edilə bilməz;

568 Konsolidə edilən maliyyə hesabatını aşağıdakı kimi xarakterizə etmək olar:

- ☐ Statistika, operativ hesabatlar və mühəsibat uçotu məlumatlarının bazasında formalaşan təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri haqda icmal sistem kimi;
- ☒ Vahid təsərrüfat təşkilatı kimi nəzərdə tutulan qrupun maliyyə hesabatı kimi;
- ☐ Hesabat tarixinə təşkilatın əmlak və maliyyə vəziyyətini, habelə qarşılıqlı əlaqədə olan təşkilatlar qrupunun fəaliyyətinin maliyyə nəticələrini əks etdirən vahid sistem kimi;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Operativ hesabatlar və mühəsibat uçotu məlumatlarının bazasında formalaşan təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri haqda icmal sistemi kimi;

569 əhəmiyyətli təsir əlamətinə aid edilmir:

- ☐ Səsvərmə hüququ olan asossiasiyalı şirkətin səhmlərinin ən azı 20% -nin investorun mülkiyyətində olması;
- ☒ İnvestorlar və asossiasiyalı şirkətlər arasında böyük əməliyyatın mövcudluğu;
- ☐ İnvestorun direktorlar şurasında və yaxud asossiasiyalı şirkətin idarəetmə orqanında nümayəndələrinin olması;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ İnvestorun təşkilatın daxilindəki idarəetmədə məcburi iştirakı;

570 MHBS 3-ə uyğun olaraq konsolidə edilən maliyyə hesabatı tərtib edildikdə:

- ☒ Vahid yol verilən metod dedikdə satınalma metodu başa düşülür;
- ☐ Uçot metodu MHBS 3-də nəzərdə tutulmayıb.
- ☐ Vahid yol verilən metod dedikdə qovuşma metodu başa düşülür;
- ☐ Təşkilat uçot metodlarını müstəqim qaydada seçmək hüququna malikdir.
- ☐ Satınalma və qovuşma metodlarından istifadə mövcuddur.

571 Biznesin birləşdirilməsi xərcləri nədən ibarətdir:

- ☒ Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və birləşdirmə ilə bağlı istənilən xərclərdən;
- ☐ Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və gələcək xərclər və itkilərdən;
- ☐ Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və inzibati xərclərdən;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və gələcək xərclər və itkilər, habelə inzibati xərclərdən;

572 İdentifikasiya olunan xalis aktivlərin ədalətli dəyəri MHBS 3-ə əsasən belə qiymətləndirilir:

- ☐ Ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin dəyərindən ibarətdir;
- ☒ Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin və şərti öhdəliklərin dəyəri kimi müəyyənləşdirilir.
- ☐ Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir;
- ☐ Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir.
- ☐ Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir.

573 MHBS 3-ə uyğun olaraq müsbət qudvilli konsolidə edilən maliyyə hesabatında aşağıdakıların tərkibində əks etdirmək lazımdır:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Aktivlərin tərkibində və müntəzəm surətdə (ildə bir dəfədən az olmamaqla) övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;
- ☐ Aktivlərin tərkibində və faydalı istifadə müddəti ərzində amortizasiya etmək;

- ☐ Öhdəliklərin tərkibində və biznesin birləşdirilməsi tarixinə övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;
- ☐ Aktivlərin tərkibində və biznesin birləşdirilməsi tarixinə övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;

574 MHBS 3-ə uyğun olaraq konsolidə edilən maliyyə hesabatında Azlıqların payı müəyyənləşdirildikdə nədən istifadə etmək olar:

- ☐ Əsas yanaşma;
- ☒ Həm əsas, həm də alternativ yanaşma;
- ☐ Alternativ yanaşma
- ☐ Düzgün cavab yoxdur.
- ☐ MHBS 3-də "Azlıqların payı" termininə yanaşma nəzərdə tutulmamışdır.

575 Mühəsibat hesabatında informasiyası açıqlanan seqmentlərin siyahısı kim tərəfindən müəyyənləşdirilir:

- ☐ Maliyyə Nazirliyi tərəfindən;
- ☐ Vergilər Nazirliyi tərəfindən;
- ☐ Dövlət Statistika Komitəsi tərəfindən;
- ☐ Bütün cavalar düzgündür.
- ☒ Təşkilat tərəfindən müstəqim surətdə (onun təşkilati və idarəetmə strukturu nəzərə alınmaqla)

576 Hesabat seqmentləri üzrə informasiyalar ayrıldıqda risklərin qiymətləndirilməsi nəzərdə tutur:

- ☐ Onlardakı dəyişikliyi;
- ☐ Onların ümumiləşdirilməsini;
- ☒ Onun dəqiq miqdar dəyişikliyinə və əks etdirilməsini;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Onların mühəsibat hesabları sistemində bilavasitə əks etdirilməsini;

577 Müəyyən təsərrüfat şəraitində təşkilatın fəaliyyətinin bir hissəsini mühəsibat hesabatı göstəricilərinin müəyyən siyahısının təqdim olunması vasitəsi ilə açıqlayan informasiya nə üzrə informasiya kimi qəbul edilir:

- ☐ Hesabat seqmenti üzrə;
- ☒ Seqment üzrə;
- ☐ Əməliyyat seqmenti üzrə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Coğrafi seqment üzrə;

578 Mühəsibat hesabatında , yaxud konsolidə edilən maliyyə hesabatında ayrıca əməliyyat, yaxud coğrafi seqment üzrə hökmən açıqlanmalı olan informasiya hansı seqmentlər üzrə verilir:

- ☐ Coğrafi;
- ☒ Hesabat;
- ☐ Əməliyyat;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Gəlirlər və xərclər haqda;

579 İcmal mühəsibat hesabatı aşağıdakı təşkilatlara aid edilir:

- ☒ Övlad və asılı cəmiyyətlər;
- ☐ Filiallar;
- ☐ Filiallar və nümayəndəliklər;
- ☐ Yalnız asılı təşkilat.

- ☐ Nümayəndəliklər;

580 Filialları və nümayəndəlikləri (o cümlədən müstəqim balansə malik olan) olan təşkilatlar tərtib edirlər:

- ☐ İcmal mühasibat hesabatı;
☒ Vahid mühasibat hesabatı;
☐ Xüsusi mühasibat hesabatı;
☐ Düzgün cavab yoxdur.
☐ Xüsusi mühasibat hesabatı və icmal mühasibat hesabatı;

581 İcmal hesabatın göstəriciləri baş təşkilatın və övlad cəmiyyətin hesabatının göstəricilərini cəmləmək yolu ilə əldə olunur. Bu zaman icmal hesabatına nə daxil edilmir:

- ☒ Baş təşkilat və övlad cəmiyyətlə arasındakı debitor və kreditor borclarını əks etdirən göstərici, habelə baş təşkilat və övlad cəmiyyətlər arasındakı əməliyyatlardan alınan mənfəət və zərərlər;
☐ Xərc elementləri üzrə fəaliyyətin adi növlərinə çəkilən xərcləri;
☐ Övlad cəmiyyətlərinin maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti;
☐ Düzgün cavab yoxdur.
☐ Övlad cəmiyyətlərinin maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və xərc elementləri üzrə fəaliyyətin adi növlərinə çəkilən xərcləri;

582 İcmal mühasibat hesabatına əlavə olunan izahedici qeydlərdə hansı məlumatlar öz əksini tapmalıdır:

- ☐ Baş təşkilatın övlad cəmiyyətin nizamnamə kapitalına maliyyə qoyuluşu;
☐ Övlad cəmiyyətin işgüzar imici;
☒ Fəaliyyət növləri və satışın coğrafi bazarları üzrə satışın həcmi haqqında məlumatlar;
☐ Bütün cavablar düzgündür.
☐ Debitor və kreditor borcları;

583 Seqment hesabatın ünsürü sayılan xərclərə nə aid edilir:

- ☐ İnvestisiyaların satışından və borcların ödənilməsindən zərərlər;
☐ Fövqəladə vəziyyətin nəticələri;
☒ Seqmentin əməliyyat fəaliyyəti nəticəsində meydana çıxan və bilavasitə ona bölüşdürülən xərclər;
☐ Düzgün cavab yoxdur.
☐ Fövqəladə vəziyyətin nəticələri və investisiyaların satışından və borcların ödənilməsindən zərərlər;

584 Seqment hesabatın ünsürü sayılan öhdəliklərə nə aid edilir:

- ☐ Maliyyə icarəsinin predmeti sayılan aktivlərə aid edilən öhdəliklər;
☒ Seqmentin əməliyyat fəaliyyəti nəticəsində meydana çıxan əməliyyat öhdəlikləri;
☐ Mənfəət vergisi üzrə öhdəliklər;
☐ Düzgün cavab yoxdur.
☐ Maliyyə icarəsinin predmeti sayılan aktivlərə aid edilən öhdəliklər və mənfəət vergisi üzrə öhdəliklər;

585 M firması D firmasını 120 mln. man. satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 20 mln. man., sair aktivləri – 80 mln. man. və öhdəlikləri – 30 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ 40 mln. man
☐ 20 mln. man
☐ 90 mln. man
☐ düzgün cavabı yoxdur

☒ 50 mln. man

586 M firması D firmasını 150 mln. man. satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 20 mln. man., sair aktivləri – 100 mln. man. və öhdəlikləri – 30 mln. manat təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ 50 mln. man
☐ 100 mln. man
☒ 60 mln. man
☐ düzgün cavabı yoxdur
☐ 30 mln. man

587 M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 100 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 70 mln. öhdəlikləri – 20 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:

- ☐ 50 mln. man;
☐ 30 mln. man;
☒ 55 mln. man;
☐ düzgün cavabı yoxdur.
☐ 45 mln. man;

588 Maliyyə hesabatında təqdim olunan neytrallıq tələbi nəyi göstərir?

- ☒ Bir qrup istifadəçilərin maraqlarının bir tərəfli qaydada digər qrupdan üstün tutulması istisna olunur;
☐ Hesabat ili qismində yanvar ayının birindən dekabr ayının 31-dək daxil edilməkdə nəzərdə tutulur.
☐ Əvvəlki illə müqayisədə maliyyə hesabatının mahiyyətinin və formalarının daimiliyinin gözlənilməsinin zəruriliyi;
☐ Maliyyə hesabatında elə məlumatlar olmalıdır ki, onları hesab ilindən əvvəlki ilin eyni məlumatları ilə müqayisə etmək mümkün olsun;
☐ Hər ayın sonuncu təqvim gününə dövrüyyə üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının qalığı ilə eyniliyini;

589 Mühasibat uçotunun hansı fərziyyəsinə MHBS-nin Hesablanma metodu uyğun gəlir?

- ☐ Əmlak ayrılığı fərziyyəsi;
☐ Fəaliyyətin fasiləsizliyi fərziyyəsi;
☒ Təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti müəyyənləşdirilməsi fərziyyəsi;
☐ Bütün cavablar düzgündür.
☐ Uçot siyasətinin ardıcıl tətbiqi fərziyyəsi;

590 Aktivlər maliyyə hesabatının necə bir ünsürü kimi aşağıdakıları özündə birləşdirir:

- ☐ Hesabat dövrü ərzində iqtisadi faydanın azalması, yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin baş verməsi;
☐ Təşkilatın hesablamaya qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
☒ Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
☐ Düzgün cavab yoxdur.
☐ Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;

591 Xalis aktivlər dedikdə başa düşülür:

- ☐ Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;

- ☒ Təşkilatın hesablama qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- ☐ Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;

592 Xərclər maliyyə hesabatının ünsürü kimi aşağıdakıları əks etdirir:

- ☒ Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;
- ☐ Təşkilatın hesablama qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- ☐ Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;

593 Gəlirlər maliyyə hesabatının ünsürü kimi aşağıdakıları əks etdirir:

- ☐ Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;
- ☐ Təşkilatın hesablama qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- ☐ Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;

594 Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlər tanınır:

- ☐ Pul vəsaitləri alındıqda;
- ☐ Ayın axırında;
- ☒ Gəlirlər qazanıldıqda;
- ☐ Maliyyə hesabatı tərtib edildikdə.
- ☐ Mənfəət vergisi ödənilən dövr ərzində;

595 Münasiblik prinsipinə uyğun olaraq münasiblik təşkil olunmalıdır:

- ☐ Müəssisənin müştəriləri üzrə;
- ☐ Aktivlər və öhdəliklər üzrə;
- ☒ Xərclər və gəlirlər üzrə;
- ☐ Xüsusi kapital və öhdəliklər üzrə.
- ☐ Müəssisənin kreditorları üzrə;

596 Münasiblik prinsipi xərcləri gəlirlərlə üzləşdirir. Başqa sözlə, həmin prinsip münasibliyi nəzərdə tutur:

- ☐ Dividendlər və səhmdarların investisiyaları;
- ☐ Pul ödənişləri və pul daxil olmaları;
- ☐ Debitor və kreditor borcları.
- ☒ Sərf olunan güc və nail olunan nəticə;
- ☐ Aktivlər və öhdəliklər;

597 Düzəliş aparılan qeydlər vacibdir:

- ☐ Düzgün cavab yoxdur.

- ☐ Gəlirlər qazanıldığı dövrdə ıks etdirildikdə;
- ☐ Bəzi xərclər müəyyən vaxtdan sonra jurnalda əks etdirilmədiyi üçün silinməlidir;
- ☒ Gəlirlərin qazanıldığı, zərərlərin isə baş verdiyi dövrlərdə əks etdirilməsi üçün zəruridir.
- ☐ Xərclər baş verdiyi dövrdə əks etdirildikdə;

598 Ehtiyatlılıq prinsipinin gözlənilməsi tələb edir ki, aşağıdakılar artırılmasın :

- ☐ Xərclər;
- ☒ Aktivlər;
- ☐ Öhdəliklər və kapital.
- ☐ Kapital;
- ☐ Öhdəliklər;

599 ədalətli dəyər anlayışı aşağıda sadalanan iştirakçılar arasındakı sövdələşmələrə tətbiq oluna bilməz(biri istisnaııq təşkil edir).

- ☒ Müstəqil rəqəbət aparıcılar;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Ana və övlad şirkətlər;
- ☐ Asılı kontragentlər;
- ☐ Əlaqəli tərəflər;

600 Aktiv bazar şəraitində ədalətli dəyərə hansı göstərici daha yaxındır:

- ☐ Maya dəyəri;
- ☐ Bərpa dəyəri;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Ləvğolunma dəyəri;
- ☒ Bazar dəyəri;

601 Dərc olunan maliyyə hesabatları beynəlxalq standartlara uyğun gəlir(əgər aşağıdakı tələblər gözlənilirsə)

- ☐ Mənasiblik faktı bütün beynəlxalq standartları və interpretasiya üzrə Daimi Komitənin tətbiq etdiyi hər bir interpretasiyada əksini tapır.
- ☒ Bütün beynəlxalq standartların bütün əhəmiyyətli aspektləri;
- ☐ Bəzi beynəlxalq standartların bəzi əhəmiyyətli aspektləri;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Bəzi beynəlxalq standartlara uyğunluq faktı açıqlanır;

602 Hesabatın qərəzsizliyi özündə aşağıdakı xüsusiyyətləri əks etdirir:

- ☐ Təmlıq;
- ☒ Neytral;
- ☐ Anlaşıqlılıq;
- ☐ Əhəmiyyətliilik.
- ☐ Dürüst təqdimat;

603 Hansı terminin tərifı MHBS—də ideallaşdırılmışdır:

- ☐ Cari dəyər;
- ☐ İlk dəyər;
- ☐ Ödəniş dəyəri;
- ☐ Diskont dəyər;
- ☒ Ədalətli dəyər;

604 Gətirilmiş dəyər adlanır:

- ☐ Cari dəyər;
- ☐ Ədalətli dəyər;
- ☐ İlk dəyər;
- ☐ Ödəniş dəyəri;
- ☒ Diskont dəyər;

605 Mənfəət və zərərlər haqqında hesabatın maddələri qruplaşdırıldıqda gəlirlərin bir qrupda, xərclərin isə başqa qrupda (həmcins gəlirlər və xərclər əlaqələndirilmədən) təsnifləşdirilməsi üçün hansı üsuldan istifadə edilir:

- ☐ Dolayı;
- ☐ Qarışıq.
- ☒ Birpilləli;
- ☐ Çoxpilləli;
- ☐ Müstəqim;

606 Mənfəət və zərərlər haqqında hesabatın maddələri qruplaşdırıldıqda hansı üsul vasitəsilə müəssisənin fəaliyyətinin zəruri mərhələsində aralıq nəticəsini aşkara çıxarmaq mümkündür:

- ☒ Çoxpilləli;
- ☐ Müstəqim;
- ☐ Birpilləli;
- ☐ Qarışıq.
- ☐ Dolayı;

607 Mənfəət və zərərlər haqqında hesabatın maddələri qruplaşdırıldıqda hansı üsul hesabatın özünü sadələşdirir və bu zaman onun aşkarlığı və informatikliyi itirilir:

- ☐ Çoxpilləli;
- ☐ Müstəqim;
- ☒ Birpilləli;
- ☐ Qarışıq.
- ☐ Dolayı;

608 Hesabat dövrünün mənfəətini səhmlərin orta siyahı sayına bölmək yolu ilə müəyyənləşdirən göstərici belə adlanır:

- ☐ Səhmlərə düşən ümumi mənfəət(zərər)
- ☐ Səhmlərə düşən yayındırılmış mənfəət(zərər)
- ☒ Bazis hər bir səhmin mənfəəti (zərəri)
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Səhmlərə düşən xalis mənfəət(zərər)

609 Bir adi səhmə düşən mənfəətin azalmasının (zərərin artmasının) maksimum mükün dərəcəsi belə adlanır:

- ☐ Səhmlərə düşən ümumi mənfəət(zərər)
- ☒ Qatılmış hər bir səhmin mənfəəti (zərəri)
- ☐ Səhmlərə düşən baza mənfəəti (zərər)
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Səhmlərə düşən xalis mənfəət(zərər)

610 Mənfəət və zərərlər haqqında hesabatın hansı göstəricisi məhsul(iş və xidmət) satışından alınan

vəsaitlə satılmış malların (iş və xidmət) maya dəyəri çıxılmaqla müəyyənləşdirilir:

- ☒ Ümumi mənfəət;
- ☐ Vergiyə cəlbolunanadək mənfəət (zərər)
- ☐ Satışdan mənfəət(zərər)
- ☐ Düzgün cavab yoxdur
- ☐ Yayındırılmış mənfəət;

611 Təxirə salınan vergi öhdəlikləri mənfəətin cari vergisinə belə təsir göstərir:

- ☐ Artırır, yaxud azaldır;
- ☐ Artırır;
- ☒ Azaldır;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dəyişdirmir;

612 Mənfəət və zərərlər haqqında hesabatda gəlirlər və xərclər hansı üsulla eyni əlamətə əsasən qruplaşdırılmışdır:

- ☒ Çoxpilləli;
- ☐ Müstəqim;
- ☐ Birpilləli;
- ☐ Qarışıq.
- ☐ Dolay;

613 Təşkilatın gəlirləri adlanır:

- ☐ İştirakçıların qərarı üzrə qoyuluşların azalmasını nəzərə almaqla , həmin təşkilatın aktivlərinin çıxması və yaxud öhdəliklərin meydana gəlməsi nəticəsində kapitalın azalmasına gətirib çıxaran iqtisadi faydanın azalması;
- ☐ İştirakçıların qoyuluşları nəzərə alınmaqla həmin təşkilatın aktivlərinin daxil olması və öhdəliklərin ödənilməsi nəticəsində kapitalın artmasına gətirib çıxaran iqtisadi faydanın yüksəlməsi;
- ☒ İştirakçıların qoyuluşları istisna olmaqla həmin təşkilatın aktivlərinin daxil olması və yaxud öhdəliklərin ödənilməsi nəticəsində kapitalın artmasına gətirib çıxaran iqtisadi faydanın yüksəlməsi;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ İştirakçıların qərarı üzrə qoyuluşları istisna olmaqla həmin təşkilatın aktivlərinin çıxması və yaxud öhdəliklərin meydana gəlməsi nəticəsində kapitalın azalmasına gətirib çıxaran iqtisadi faydanın azalması;

614 Aşağıdakı maddələrdən hansı balansın passivinin Qısamüddətli öhdəliklər adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ əmək ödənişi üzrə heyətə olan borc
- ☐ sair qısamüddətli öhdəliklər
- ☒ mənfəət vürgisi üzrə təxirə salınmış vergi öhdəlikləri
- ☐ qısamüddətli pensiya öhdəliyi

615 Aşağıdakı maddələrdən hansı balansın passivinin Qısamüddətli öhdəliklər adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☒ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcu
- ☐ məhdud tədavül müddətli geriye satın alınan imtiyazlı səhmlər
- ☐ bank overdraftı
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ☐ mənfəətdə iştirak planı

616 Aşağıdakı maddələrdən hansı balansın passivinin Qısamüddətli öhdəliklər adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ əmək ödənişi üzrə heyətə olan borc
- ☐ sair qısamüddətli öhdəliklər
- ☒ məzənnə fərqi üzrə ehtiyat
- ☐ qısamüddətli pensiya öhdəliyi

617 Aşağıdakı maddələrdən hansı balansın passivinin Qısamüddətli öhdəliklər adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ əmək ödənişi üzrə heyətə olan borc
- ☐ sair qısamüddətli öhdəliklər
- ☒ nizamnamə üzrə ehtiyat
- ☐ qısamüddətli pensiya öhdəliyi

618 Aşağıdakı maddələrdən hansı balansın passivinin Qısamüddətli öhdəliklər adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☒ müqavilə üzrə başa çatmamış tikinti işləri
- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ qısamüddətli pensiya öhdəliyi
- ☐ əmək ödənişi üzrə heyətə olan borc
- ☐ sair qısamüddətli öhdəliklər

619 Aşağıdakı maddələrdən hansı balansın passivinin Qısamüddətli öhdəliklər adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☒ satış üçün tutulan qısamüddətli investisiyalar
- ☐ məhdud tədavül müddətli geriye satın alınan imtiyazlı səhmlər
- ☐ bank overdraftı
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ☐ mənfəətdə iştirak planı

620 Aşağıdakı maddələrdən hansı balansın passivinin Qısamüddətli öhdəliklər adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☒ icarə üzrə qısamüddətli debitor borcu
- ☐ məhdud tədavül müddətli geriye satın alınan imtiyazlı səhmlər
- ☐ bank overdraftı
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ☐ mənfəətdə iştirak planı

621 Aşağıdakı maddələrdən hansı balansın passivinin Qısamüddətli öhdəliklər adlı üçüncü bölməsində öz əksini tapmır?

- ☐ faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- ☐ əmək ödənişi üzrə heyətə olan borc
- ☐ sair qısamüddətli öhdəliklər
- ☒ hesabat dövrünün xalis mənfəəti (zəruri).
- ☐ qısamüddətli pensiya öhdəliyi

622 Aşağıdakı maddələrdən hansı balansın passivinin Qısamüddətli öhdəliklər adlı üçüncü bölməsində öz əksini tapmır?

bölmə-sində öz əksini tapmır?

- ☒ əlavə dəyər vergisinin ödənilən vergisi
- ☐ məhdud tədavül müddətli geriye satın alınan imtiyazlı səhmlər
- ☐ bank overdraftı
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ☐ mənfəətdə iştirak planı

623 Balans terminin aşağıda sadalanan təriflərindən hansı onun mühasibat nöqtəyi nəzərindən dərk olunmasına aid edilmir:

- ☐ Müəssisənin müəyyən tarixə (ana) vəsaitlərinin vəziyyətini xarakterizə edən ani göstəricilər sistemi;
- ☐ Pul ifadəsində müəyyən tarixə təşkiatın vəsaitinin vəziyyətini göstərən mühasibat hesabatının daha mühüm və əsas forması;
- ☐ Debit və kredit üzrə razılaşmaların yekununun, aktiv və passivlərin , analitik və sintetik hesabların bərabərliyi;
- ☐ Bütün cavablar düzgündür.
- ☒ Resursların (material, əmək) konkret növlərinin istehsalını və istehlakını ,daxil olan və həyata keçirilən ödənişlərin bir-birinə nisbətini xarakterizə edən hesabat formaları;

624 Nizamlayıcı maddələrə aiddir:

- ☐ Əsas maddələrin məbləğinə əlavə edilən maddələrin məbləği.
- ☐ Valyuta balansını tənzimləyə bilən maddələr;
- ☒ Məbləğləri əsas maddələrin məbləğindən çıxılan maddələr;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Doldurulması normativ sənədlərlə tənzimlənən maddələrin məbləği;

625 Balansın aktivində və passivində bölmələr aşağıdakı qaydada yerləşdirilmişdir:

- ☐ Aktivlərin likvidliyinin azalması, öhdəliklərin ödəmə müddətinin azalması;
- ☐ Aktivlərin likvidliyinin azalması, öhdəliklərin ödəmə müddətinin artması;
- ☒ Aktivlərin likvidliyinin artması, öhdəliklərin ödəmə müddətinin azalması;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Aktivlərin likvidliyinin artması, öhdəliklərin ödəmə müddətinin artması;

626 Təşkilatda vəsaitlərin dəyəri fərdi şəraitdən asılı olan fakta istinad edən balansın qiymətləndirilməsi nəzəriyyəsi belə adlanır:

- ☐ Obyektiv qiymətləndirmə nəzəriyyəsi;
- ☐ Kitabla qiymətləndirmə nəzəriyyəsi;
- ☒ Subyektiv qiymətləndirmə nəzəriyyəsi;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Inventar qiymətləndirmə nəzəriyyəsi;

627 Balansın açıqlığı dedikdə başa düşülür:

- ☐ Balansın aktiv və passivinin yekununun bərabərliyi;
- ☐ Hər bir növbəti balans əvvəlkindən irəli gəlməlidir;
- ☒ Balansı tərtib edən və oxuyan şəxslər üçün onun başa düşülməsi;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;

628 Balansın həqiqiliyi (dürüstlüyü) dedikdə nə başa düşülür:

- ☒ Mühasibat balansı göstəricilərinin sənədlərə, mühasibat hesablarındakı qeydlərə , mühasibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.

- ☐ Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;
- ☐ Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- ☐ Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş.
- ☐ Balans maddələrinin qiymətləndirilməsinin obektiv həqiqətə uyğunluğu;

629 Balansın reallığı dedikdə nə başa düşülür:

- ☐ Mühasibat balansı göstərişlərinin sənədlərə, mühasibat hesablarındakı qeydlərə , mühasibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.
- ☐ Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;
- ☐ Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- ☐ Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş.
- ☒ Balans maddələrinin qiymətləndirilməsinin obektiv həqiqətə uyğunluğu;

630 Balansın vahidliyi dedikdə nə başa düşülür:

- ☐ Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş
- ☐ Balans maddələrinin qiymətləndirilməsinin obektiv həqiqətə uyğunluğu;
- ☒ Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;
- ☐ Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- ☐ Mühasibat balansı göstərişlərinin sənədlərə, mühasibat hesablarındakı qeydlərə, mühasibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.

631 Balansın varisliyi dedikdə nə başa düşülür:

- ☐ Mühasibat balansı göstərişlərinin sənədlərə, mühasibat hesablarındakı qeydlərə , mühasibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.
- ☐ Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;
- ☒ Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- ☐ Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş.
- ☐ Balans maddələrinin qiymətləndirilməsinin obektiv həqiqətə uyğunluğu;

632 Gələcək dövrlərin gəlirləri balansın aşağıdakı bölmələsinə aid edilir:

- ☐ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli aktivlər və Qısamüddətli aktivlər;
- ☐ Kapital;
- ☐ Uzunmüddətli aktivlər.
- ☒ Qısamüddətli öhdəliklər;

633 Vergilər üzrə öhdəliklər və digər öhdəliklər balansın hansı bölməsinə daxil edilir:

- ☐ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☐ Uzunmüddətli aktivlər.
- ☒ Qısamüddətli öhdəliklər;

634 Dividendlərin ödənişi üzrə təsisçilərin kreditor borcu balansın aşağıdakı bölməsinə daxil edilir:

- ☐ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☐ Uzunmüddətli aktivlər.
- ☒ Qısamüddətli öhdəliklər;

635 Satın alınan sərvətlər üzrə əlavə dəyər vergisi balansın aşağıdakı bölməsinə aid edilir:

- ☒ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☐ Uzunmüddətli aktivlər.
- ☐ Qısamüddətli öhdəliklər;

636 Təhtəlhəsab məbləğ balansın aşağıdakı bölməsinə aid edilir:

- ☒ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☐ Uzunmüddətli aktivlər.
- ☐ Qısamüddətli öhdəliklər;

637 Asılı müəssisələrə qoyulan investisiyalar balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☒ Uzunmüddətli aktivlər.
- ☐ Qısamüddətli öhdəliklər;

638 Birgə müəssisələrə investisiyalar balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☒ Uzunmüddətli aktivlər.
- ☐ Qısamüddətli öhdəliklər;

639 Daşınmaz əmlaka investisiyalar balansın aşağıdakı bölməsinə aid edilir:

- ☐ Qısamüddətli aktivlər;
- ☐ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital;
- ☒ Uzunmüddətli aktivlər.
- ☐ Qısamüddətli öhdəliklər;

640 Balans qiymətləndirilməsinin hansı nəzəriyyəsi balansın tərtib olunduğu anda əmlakın satılmasının bazar qiymətləri prinsipinə əsaslanır:

- ☒ Obyektiv qiymətləndirmə nəzəriyyəsi;
- ☐ Kitabla qiymətləndirmə nəzəriyyəsi;
- ☐ Subyektiv qiymətləndirmə nəzəriyyəsi;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Inventar qiymətləndirmə nəzəriyyəsi;

641 Balans qiymətləndirilməsinin hansı nəzəriyyəsi vəsaitlərin uçotda qeydə alınmasının qiymətləndirilməsinə əsaslanır:

- ☐ Obyektiv qiymətləndirmə nəzəriyyəsi;
- ☒ Kitabla qiymətləndirmə nəzəriyyəsi;
- ☐ Subyektiv qiymətləndirmə nəzəriyyəsi;

- ☐ Bütün cavablar düzgündür.
- ☐ Inventar qiymətləndirmə nəzəriyyəsi;

642 İnformasiyaların balans ümumişləşdirilməsinin fərqləndirici əlamətlərinə aiddir:

- ☐ Göstəricilərin tarazlığı və informasiyanın yüksək keyfiyyəti;
- ☐ Məlumatların əks olunmasının ikili xarakteri , informasiyanın yüksək keyfiyyəti;
- ☐ Alınan informasiyanın sintetik xarakteri və informasiyanın yüksək keyfiyyəti;
- ☒ Alınan informasiyanın sintetik xarakteri , məlumatların əks olunmasının ikili xarakteri və göstəricilərin tarazlığı.
- ☐ İnformasiyanın yüksək keyfiyyəti;

643 Müəssisənin qoyduğu kapitalın tam dövrünü və onun maliyyə nəticələrini təsvir etmək üçün balansın mühasibat uçotunun neçə bir metodu kimi tərifi meydana gəlmişdir:

- ☐ XIX əsrin 20-ci illərində;
- ☐ XVIII əsrin əvvəlində;
- ☐ XXI əsrin əvvəllərində;
- ☒ XX əsrin 20-ci illərində;
- ☐ Düzgün cavab yoxdur.

644 Müasir praktikada tənzimləmə üsuluna görə hansı balanslardan istifadə olunur?

- ☐ Həm əsas, həm də nizamlayıcı maddələr əks etdirilən balans-brutto və balans-netto;
- ☐ Həm əsas , həm də nizamlayıcı maddələr əks etdirilən balans –netto;
- ☐ Balans brutto;
- ☐ Həm əsas, həm də nizamlayıcı maddələri istisna edən balans-brutto və balans-netto.
- ☒ Həm əsas, həm də kontrar maddələrin mövcudluğunu istisna edən balans-netto.

645 Öz məzmununa görə tarixən birinci olmuşdur:

- ☐ Kommersiya balansı;
- ☒ Nümunə balansı;
- ☐ Saldo balansı;
- ☐ Vergi balansı.
- ☐ Dövriyyə balansı;

646 Statik konsepsiya nöqteyi-nəzərindən balansı belə təsəvvür etmək olar:

- ☐ Təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin həm hesabat, həm də ötən dövrə təqdim olunmasına imkan verən kateqoriya;
- ☒ Təşkilatın əmlak vəziyyətinin pul ifadəsində ölçüsünü müəyyən tarixə təqdim olunmasına imkan verən kateqoriya;
- ☐ Vergiyə cəlb olunma məqsədləri üçün qruplaşdırılan göstəricilərin yazıldığı blank;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Təsərrüfat fəaliyyətinin nəticələrini hesabat dövrü ərzində təqdim olunmasına imkan verən kateqoriya;

647 Dinamik balansın aktivini belə traktovka olunur:

- ☐ Gələcək dövrlərin gəlirləri və xərcləri;
- ☐ Gələcək dövrlərin gəlirləri;
- ☐ Vəsait;
- ☐ Gələcək dövrlərin vəsaitləri və gəlirləri.
- ☒ Gələcək dövrlərin xərcləri;

648 Cari bazar qiyməti ilə qiymətləndirmə maddələrin qiymətləndirilməsi prinsipi sayılır:

- ☐ Dinamik və vergi balansında;
- ☒ Statik balansda;
- ☐ Dinamik balansda;
- ☐ Statik və Vergi balansında;
- ☐ Vergi balansında;

649 Balansın aktiv və passivinin balanslaşdırma göstəriciləri qismində çıxış edir:

- ☐ Debitor borcları;
- ☐ Kreditor borcları;
- ☐ Əsas vəsaitlər;
- ☐ Qeyri-maddi aktivlər.
- ☒ Maliyyə nəticələri (mənfəət yaxud zərər);

650 Aşağıdakı maddələrdən hansı balansın passivinin Qısamüddətli öhdəliklər adlı üçüncü bölmə-sində öz əksini tapmır?

- ☒ ödənilmək üçün tutulan qısamüddətli investisiyalar
- ☐ məhdud tədavül müddətli geriye satın alınan imtiyazlı səhmlər
- ☐ bank overdraftı
- ☐ maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ☐ mənfəətdə iştirak planı

651 Hesabatın hansı forması kassa metodu ilə tərtib edilir:

- ☐ Mühəsibat balansı;
- ☒ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabat;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Mənfəət və zərərlər haqqında hesabat;

652 Pul vəsaitlərinin hərəkətinə təsir göstərməyən əməliyyatların nəticələrini nəzərə almaqla xalis mənfəətin düzəliş edilməsi nəzərdə tutan metod aşağıdakıdır:

- ☐ Gəlirlərin və xərclərin üzvləşdirilməsi metodu;
- ☒ Dolaylı metod;
- ☐ Müstəqim (birbaşa) metod;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dövriyyə kapitalı metodu;

653 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunmasının neçə metodu mövcuddur:

- ☐ 3
- ☐ 5
- ☐ 6
- ☒ 2
- ☐ 4

654 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı tərtib etmək üçün hansı metoddan istifadə etmək olar?

- ☐ Dövriyyə kapitalı metodu , müstəqim metod və dolaylı metod;
- ☐ Dövriyyə kapitalı metodu və dolaylı metod;
- ☐ Gəlir və xərclərin müqayisəsi metodu və müstəqim metod;
- ☒ Müstəqim (birbaşa) metod və dolaylı metod.

- ☐ Gəlir və xərclərin müqayisəsi metodu , müstəqim metod və dolaylı metod;

655 Maliyyə hesabatında təqdim olunan müqayisəlilik tələbi nəyi göstərir?

- ☐ Fayda və xərclər arasında balansın gözlənilməsi;
- ☒ Maliyyə hesabatında elə məlumatlar olmalıdır ki, onları hesabat ilindən əvvəlki ilin eyni məlumatları ilə müqayisə etmək mümkün olsun;
- ☐ Hər ayın sonuncu təqvim gününə dövrüyyə və qalıqlar üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının məlumatları ilə eyniliyini;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Hesabat dövrü qismində təqvim ili başa düşülür;

656 İnformasiyanın etibarlılığı nəyi göstərir:

- ☐ İnformasiyanın istifadəçilərin müəyyən qrupların maraqlarına hədəflənməsi;
- ☐ Hər ayın sonuncu təqvim gününə dövrüyyə üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının qalığı ilə eyniliyini;
- ☐ Kifayət qədər biliyə malik olan istifadəçilərin başa düşməsi üçün informasiyalar girişi;
- ☐ Maliyyə hesabatı məlumatlarının əvvəlki dövrlərin məlumatı ilə müqayisəsinin təmin olunması;
- ☒ İnformasiyada əhəmiyyətli səhvlərin və saxtakarlığın olmamasını;

657 Müəssisənin maliyyə vəziyyətindəki dəyişikliklərlə əlaqədar maliyyə hesabatının ünsürlərinə aiddir:

- ☐ Əmlak və öhdəliklər;
- ☐ Gəlirlər ,xərclər, xüsusi kapital;
- ☐ Gəlirlər və xərclər;
- ☐ Xərclər və öhdəliklər.
- ☒ Aktivlər ,öhdəliklər, xüsusi kapital.

658 Hesabların düzəlişi hökmən həyata keçirilməlidir, ona görə ki:

- ☐ Rəhbərlik hansı məlumatların uçot və hesabatda əks etdirilməmiş olduğunu qərarlaşdırma bilmir;
- ☒ Bir sıra əməliyyatlar iki və daha çox dövrü əhatə edir.
- ☐ Hesabların sayı bütün əməliyyatları əks etdirmək üçün kifayət deyildir;
- ☐ Hesabların sayı bütün əməliyyatları əks etdirmək üçün kifayət deyildir və təsərrüfat əməliyyatları əks etdirildikdə həmişə səhvlər ortaya çıxır.
- ☐ Təsərrüfat əməliyyatları əks etdirildikdə həmişə səhvlər ortaya çıxır.

659 Düzəliş aparılan qeydlər:

- ☐ Yalnız mühasibat balansı hesablarında düzəliş aparılır.
- ☒ Qaydaya görə, maliyyə hesabatı tərtib olunanadək vacibdir.
- ☐ Mühasibat uçotu sistemi lazımi qaydada fəaliyyət göstərirsə, düzəlişə ehtiyac yoxdur.
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Rəhbərlik hesab üzrə saldonu dəyişmək istədikdə düzəliş aparılır;

660 MHBS-nin etibarlı informasiyasının formalaşması qaydalarının tənzimlənməsi sistemi belə qurulur:

- ☐ Qaydalar sistemi yoxdur;
- ☒ Ümumidən xüsusiyyə;
- ☐ Xüsusi-dən ümumiyyə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ İstənilən formada;

661 Fəaliyyətin fasiləsizliyi belə başa düşülür:

- ☐ Müəssisə digər şirkət tərəfindən satın alınacaq;
- ☒ Müəssisə normal fəaliyyət göstərir və gələcəkdə də fəaliyyətini davam etdirəcək;
- ☐ Müəssisə fasiləsiz olaraq mənfəət götürəcək;
- ☐ Müəssisə yaxın gələcəkdə ləvğ ediləcək.
- ☐ Yalnız müflislik təhlükəsi olmayan müəssisə ilə iş görmək lazımdır.

662 Keyfiyyət xarakteristikası özündə (birisi istisna olmaqla) bütün aşağıdakı sadalananları birləşdirir:

- ☒ Sadəlik;
- ☐ Yerində olmaq;
- ☐ Anlaşıqlılıq;
- ☐ Müqayisəlilik.
- ☐ Etibarlılıq;

663 Fayda /xərclər məhdudiyyəti belə başa düşülür:

- ☐ Fayda və xərclər əlaqəli deyildir.
- ☒ Fayda xərcləri üstələyir;
- ☐ Fayda və xərcləri qarşılıqlı əlaqədə araşdırmaq lazımdır;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Xərclər faydanı üstələyir;

664 əmlakın dəyişdirilməsi zəruri olduğu anda ödəniş lazım gəldikdə, pul vəsaitlərini miqdarının əks etdirilməsi belə adlanır:

- ☐ Ödəniş dəyəri;
- ☒ Cari dəyər;
- ☐ Ədalətli dəyər;
- ☐ İlk dəyər.
- ☐ Diskont dəyər;

665 Pul vəsaitlərinin faktik məbləği əsasında mühasibat uçotonun bu və ya digər obyektinin dəyər – miqdarca əks etdirilməsi belə adlanır:

- ☐ Ödəniş dəyəri;
- ☐ Cari dəyər;
- ☐ Ədalətli dəyər;
- ☒ İlk dəyər;
- ☐ Diskont dəyər;

666 Adi kommersiya əməliyyatının gedişində hər hansı bir aktivin (əmlakın) bazarda satılmasından alınan pul vəsaitinin məbləği belə adlanır:

- ☒ Ödəniş dəyəri;
- ☐ Cari dəyər;
- ☐ Ədalətli dəyər;
- ☐ İlk dəyər;
- ☐ Diskont dəyər;

667 Biri-birindən asılı olmayan tərəflər arasında sövdələşmələr nəticəsində hər hansı bir aktivin satın alınması, yaxud öhdəliyin icra olunması üçün kifayət sayılan pul vəsaitinin məbləği belə adlanır.

- ☐ Ödəniş dəyəri;

- ☐ Cari dəyər;
- ☒ Ədalətli dəyər;
- ☐ İlk dəyər;
- ☐ Diskont dəyər;

668 Mühasibat hesabatı aşağıdakı məlumatlar əsasında tərtib edilir:

- ☒ Sintetik və analitik uçot və inventarlaşmanın nəticələri;
- ☐ Sintetik uçot və inventarlaşmanın nəticələri;
- ☐ Sintetik və analitik uçot;
- ☐ Analitik uçot və inventarlaşmanın nəticələri.
- ☐ Inventarlaşmanın nəticələri;

669 Maliyyə hesabatının məqsədi aşağıdakı sadalananları təqdim etməkdən ibarətdir, birisi istisna olunur:

- ☐ Müəssisənin maliyyə vəziyyəti;
- ☐ Müəssisənin fəaliyyətinin nəticələrini;
- ☐ Müəssisənin maliyyə vəziyyətindəki dəyişikliklər;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Müəssisənin idarə olunmasının səmərəliliyini;

670 Hesablama metodu üzrə əməliyyatların və sair hadisələrin nəticələri tanınır:

- ☐ Pul daxil olduğu halda
- ☐ Pul daxil olanadək;
- ☐ Pul daxil olduqdan sonra;
- ☐ Pul vəsaitlərinin ekvivalentləri daxil olanadək.
- ☒ Əməliyyatlar və sair hadisələr üzrə faktlar baş verdikdə;

671 Tarixi dəyər adlandırılı bilər:

- ☐ Cari dəyər;
- ☒ İlk dəyər;
- ☐ Satış dəyəri;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Diskont dəyər;

672 Təsərrüfat fəaliyyətinin normal şəraitində həmin aktivin yaratdığı pul vəsaitinin xalis daxil olmasının diskont dəyəri belə adlanır:

- ☐ Ədalətli dəyər;
- ☒ Diskont dəyər;
- ☐ Cari dəyər;
- ☐ İlk dəyər;
- ☐ Ödəniş dəyəri;

673 Mənfəətin hansı məbləği balansın valyutasına daxil edilməlidir?

- ☐ ümumi mənfəət
- ☒ bölüşdürülməmiş məşfəət
- ☐ satışdan mənfəət
- ☐ Bütün cavablar düzgündür
- ☐ ümumi mənfəət və satışdan mənfəət

674 əsas vəsaitlərin hansı dəyəri balansın valyutasına daxil edilməlidir?

- ☐ ilk dəyəri
- ☐ Bütün cavablar düzgündür
- ☒ qalıq dəyəri
- ☐ bütün cavablar səhvdir
- ☐ bərpa dəyəri

675 Qeyri-maddi aktivlərin hansı dəyəri balansın valyutasına daxil edilməlidir?

- ☐ netto və brutto
- ☐ brutto
- ☒ netto
- ☐ Bütün cavablar düzgündür
- ☐ rəhbərliyin istədiyi formada

676 Hesablaşmaların son saldosu balansda necə əks etdirilməlidir?

- ☐ kənar istifadəçilərin maraqlarını nəzərə almaqla
- ☒ açıqlanmış görünüşdə
- ☐ yekunlaşdırılan görünüşdə
- ☐ Bütün cavablar düzgündür
- ☐ rəhbərliyin istədiyi görünüşdə

677 Balans maddələrinin məlumatlarını aşağıdakı məlumatlarla üzləşdirməklə yoxlamaq olar:

- ☒ Baş kitab və analitik uçot registrləri
- ☐ analitik uçot registrləri
- ☐ Baş kitab
- ☐ Bütün cavablar düzgündür
- ☐ analitik uçot hesabları üzrə dövriyyə cədvəli

678 Hansı sənədlərin göstəriciləri əsasında mühasibat balansı tərtib edilir:

- ☐ üzləşdirmə cədvəli
- ☒ Baş kitab
- ☐ dövriyyə cədvəli
- ☐ Bütün cavablar düzgündür
- ☐ jurnal-order

679 Balansda hansı maddələr əks etdirilir?

- ☐ fəvqəladə gəlirlər
- ☐ satışdan gəlir
- ☐ əmlakın dəyəri
- ☐ Bütün cavablar düzgündür
- ☒ kapital ehtiyatları

680 Alınmış borclar və kreditlər üzrə borclar mühasibat balansında əks etdirilir:

- ☐ rəhbərliyin istədiyi qaydada
- ☐ əsas borcun məbləği nəzərə alınmaqla
- ☒ faizlərin ödənilməsi nəzərə alınmaqla
- ☐ Bütün cavablar düzgündür
- ☐ faizlər nəzərə alınmamaqla

681 Qısamüddətli maliyyə qoyuluşları maddəsində əks etdirilmir

- ☐ digər təşkilatların istiqrazları
- ☐ depozit sertifikatları
- ☐ digər təşkilatların səhmləri
- ☒ səhmdarlardan satın alınan səhmlər
- ☐ Bütün cavablar düzgündür

682 Qısamüddətli maliyyə qoyuluşları maddəsinə daxil edilir:

- ☐ qiymətli metallar, zərgərlik məmulatları
- ☒ verilən veksellər
- ☐ Bütün cavablar düzgündür
- ☐ depozit sertifikatları
- ☐ səhmdarlardan satın alınan səhmlər

683 Məqsədli maliyyələşmə üçün alınan vəsait balansın hansı maddəsində əks etdirilir:

- ☐ ödənilmiş kapital
- ☐ Bütün cavablar düzgündür
- ☒ kapital ehtiyatları
- ☐ emissiya gəlirləri
- ☐ geri alınmış kapital

684 Balansın aktivinin və passivinin yekun məbləği necə adlanır?

- ☐ ümumi məbləğ
- ☐ Bütün cavablar düzgündür
- ☐ balans
- ☐ yekun məbləğ
- ☒ balansın valyutası

685 Müəssisə vəsaitlərinin yaranma mənbələrini əks etdirmək üçün nəzərdə tutulan balansın sol tərəfi adlanır:

- ☐ balansın valyutası
- ☒ aktiv
- ☐ balans
- ☐ Bütün cavablar düzgündür
- ☐ passiv

686 Müəssisə vəsaitlərinin mövcudluğunu əks etdirmək üçün nəzərdə tutulan balansın sağ tərəfi adlanır:

- ☐ balansın valyutası
- ☐ aktiv
- ☐ balans
- ☐ Bütün cavablar düzgündür
- ☒ passiv

687 Balans maddələri ilə mühasibat hesabları arasında hansı əlaqə var?

- ☒ birbaşa əlaqə
- ☐ dolayı
- ☐ əks əlaqə

- ☐ Bütün cavablar düzgündür
- ☐ bütün cavablar səhvdir

688 Balansın passivinin hansı bölmələri var?

- ☐ kapital
- ☐ qısamüddətli öhdəliklər
- ☐ uzunmüddətli öhdəliklər
- ☐ Bütün cavablar düzgündür
- ☒ kapital, uzunmüddətli öhdəliklər, qısamüddətli öhdəliklər

689 Balans-netto termini dedikdə nə başa düşülür?

- ☐ sadə balans
- ☒ nizamlayıcı maddələri nəzərə almaqla balans
- ☐ balans - brutto
- ☐ Bütün cavablar düzgündür
- ☐ nizamlayıcı maddələri nəzərə almadan balans

690 Ödənilməmiş zərər balansın hansı bölməsində əks etdirilir?

- ☐ aktivin 1-ci bölməsində
- ☐ balansın 2-cü bölməsində
- ☒ balansın 3-cü bölməsində
- ☐ bütün cavablar düzgündür
- ☐ balansın 5-cü bölməsində

691 Hansı maddələr nizamlayıcı hesab olunur?

- ☐ qeyri-maddi aktivlər, ehtiyatlar
- ☒ ticarət cüzəşti, qeyri-maddi aktivlərin amortizasiyası
- ☐ əsas vəsaitlər, pul vəsaitləri
- ☐ Bütün cavablar düzgündür
- ☐ pul vəsaitləri

692 hansı obyektlər təşkilatın vəsait mənbələrinə aiddir?

- ☐ əsas vəsaitlərin amortizasiyası
- ☒ mənfəət, nizamnamə kapitalı
- ☐ mallar, əsas vəsaitlər
- ☐ Bütün cavablar düzgündür
- ☐ qeyri-maddi aktivlər, iş və xidmətlər

693 əsas vəsaitlərin ilk dəyəri və amortizasiyası balansın hansı hissəsində və hansı maddəsində əks etdirilir?

- ☒ balansın 1-ci bölməsinin "Torpaq, tikili və avadanlıqlar" maddəsində
- ☐ balansın 1-ci bölməsinin "Bioloji aktivlər" maddəsində
- ☐ balansın 1-ci bölməsinin "Daşınmaz əmlaka investisiyalar maddəsində
- ☐ Bütün cavablar düzgündür
- ☐ balansın 3-cü bölməsinin "Ödənilmiş nominal kapital" maddəsində

694 Qeyri-maddi aktivlərin qalıq dəyəri necə hesablanır?

- ☐ il dəyər + obyektin amortizasiyası
- ☒ ilk dəyər + obyektin amortizasiyası

- ☐ obyektin amortizasiyası + qalıq dəyəri
- ☐ bütün cavablar düzgündür
- ☐ ilk dəyərə bərabərdir

695 Balansın hansı bölməsində müəssisənin pul vəsaitləri qeydə alınır?

- ☒ “Qısamüddətli aktivlər”
- ☐ “Uzunmüddətli öhdəliklər”
- ☐ Kapital və öhdəliklər
- ☐ Bütün cavablar düzgündür
- ☐ “Qısamüddətli öhdəliklər”

696 Kapitalın hansı növləri balansda öz əksini tapır?

- ☒ pul
- ☐ nizamnamə
- ☐ xüsusi
- ☐ qısamüddətli
- ☐ Bütün cavablar düzgündür

697 Mühasibat balansı nə deməkdir?

- ☐ informasiya sənədləri
- ☒ mühasibat hesabatı
- ☐ ilk sənəd
- ☐ qruplaşma vedoomostu
- ☐ Bütün cavablar düzgündür

698 Mallar balansda hansı dəyərlə əks etdirilir?

- ☒ alış
- ☐ Bütün cavablar düzgündür
- ☐ satış
- ☐ orta çəki
- ☐ razılaşdırılmış

699 Təsərrüfat əməliyyatları balansın yekununun kəmiyyətinə təsir göstərirmi?

- ☐ balansın aktivinin yekununa təsir göstərir
- ☒ göstərir
- ☐ göstərmir
- ☐ balansın passivinin yekununa təsir göstərir
- ☐ Bütün cavablar düzgündür

700 Hansı təsərrüfat əməliyyatları nəticəsində balansın yekunu artır?

- ☐ Mənbələr artanda
- ☐ bütün cavablar səhvdir
- ☐ bütün cavablar düzgündür
- ☒ Təsərrüfat vəsaitləri və mənbələr artanda
- ☐ Təsərrüfat vəsaitləri artanda